


ŞAHİN FAZİL



YAPONİYA SƏFƏRNAMƏSİ

Şahin Fazil

Şahin Fazil

YAPONİYA SƏFƏRNAMƏSİ



“Elm və təhsil”
Bakı – 2011

*Redaktor: Naibə Musayeva
professor*

Şahin Fazil. Yaponiya səfərnaməsi.
Bakı, "Elm və təhsil", 2011, 232 səh.

Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, "Məcməüs – şüəra" / "Şairlər məclisi" / ədəbi dərnəyinin sədri Şahin Fazil uzun müddət Əfqanistanda yaşamış və işləmiş / 1963-1988-ci illər arasında fasilərlə /, İran, Türkiyə, İraq, Dubay, habelə Sovetlər İttifaqının müxtəlif respublikalarında səfərlərdə olmuş, Beynəlxalq Elmi Konfranslarda iştirak etmiş, onlarla səfərnamə yazmışdır.

Bu kitabda onun Yaponiyada olduğu 10 gün müddətində yazdığı səfər təssüratları, yapon alimləri ilə keçirdiyi elmi görüşlər, etdiyi məruzələr, həmçinin bu Gündoğar Ölkədə qələmə aldığı müxtəlif vəznli şerlər oxucu nəzərinə çatdırılır.

Şahin Fazil yapon hayku janrı tərzində "Azərbaycan haykuları" adlı kitab da yazımış, həmin kitabdakı müxtəlif şer nümunələri Yaponiyada, kitabın özü isə Bakıda / 2007 / çap olunmuşdur.

**Səmimi diqqət və qayğısına görə həkim dostum
Namiq Məmmədova səmimiyyətlə təşəkkür edir,
uğurlar diləyirəm**

Müəllif

4702000000
N098 – 2011 *qrifli nəşr*

© «Elm və təhsil», 2011

Şahin Fazil

I. 15 dekabr-2008 – 18 fevral 2009.

Bakı. Yaponiyadan magistrant Şaiq Cəfərzadənin mənə telefon zəngi və Senday şəhərindəki Tohoku Universitetinə mühazirə oxumağa getməyim üçün onun gözlənilməz təklifi. Səfərimlə alaqədar Tohoku Universitetinin professorları Hiroki Oka, Takaşı Kuroda, həmçinin magistrant Şaiq Cəfərzadə tərəfindən mənə ünvanlanan müxtəlif dilli (ingilis, rus, fars və Azərbaycan) məktublar .

Cox səfərlərdə olmuşam. İlk uzaq səfərim Əfqanistana oldu. Azərbaycan Dövlət Universiteti (Universitetin o zaman kimin adına olmasına heç yazmaq da istəmirəm, onsuz da çoxları bilir, bilməyənlərin bilmələri vacib deyil) Şərqsünaslıq fakültəsi, Fars dili şöbəsinin V kursunda oxuyarkən Əfqanistan getdim. O vaxtlarda SSRİ miqyasında xarici ölkələrə işləməyə göndərilən tələbə yox dərəcəsindəydi. Dövlətimizlə başqa dövlətlər arasında siyasi əlaqələr çox olsa da, iqtisadi-mədəni əlaqələr hələ zəif idi. Qubadan Bakıya oxumağa gələn bir tələbə üçün xarici ölkəyə getmək, özü də işləməyə getmək, əlbəttə gözlənilməz idi. Mən fakültəmizdən xaricə işləməyə göndərilən ilk tələbə idim.

Əfqanistan krallığı. Məhəmməd Zahir şah. Monarxiyalı bir ölkə. Dağlar, bağlar, ormanlar, səhralar, düzəngahlar, dərələr, vadilər... və əfsanələr diyarı. Sonralar əfqanlardan o qədər əfsanələr eşitdim ki. Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736-1747) Cənubi Azərbaycandan

Əfqanistana köçürülmüş Azərbaycan türkləri (onlar hazırda da Kabul yaxınlığında Təpə və Nanəkçi kəndlərində yaşayırlar) «Abbas və Gülgəz», «Koroğlu», «Aşiq Qərib» və başqa dastanlarımızı keçən əsrin ikinci yarısında, saz çala-çala bu günün Azərbaycan türk dilində mənə danışarkən həssas bir insan kimi gözlərim yaşarmışdı:

*Çimirəm göz yaşam ilə, oluram pak, təmiz,
Göz yaşam var isə dərya mənə lazımdır mı?*

(*Şahin Fazil. Qəzəllər, Bakı, 1994, s.17*)¹

Dünya qəribə dünyadır. Ona mütləq şəkildə pis, ya-xud mütləq şəkildə yaxşı demək olmur. Dünya əfsanələr və reallıqlar dünyasıdır. Əfqanistan da dünyanın bir parçası. Dünya gündüz-gecə öz oxu ətrafında firlanır, eyni zamanda ildə bir dəfə günəşin də başına dolanır. Mən də, Qubadan çıxdım, Bakıda oxudum və günlərin bir gün firlanıb-dolanıb gəlib çatdım Əfqanistana, dünyanın o zamankı «əfsanələr və reallıqlar dünyasına»

*Bir gözdə: qaranlıqdı fəqət, qəmdi bu dünya,
Bir gözdə: şəfəq dalğalı aləmdi bu dünya.*

*Bir gözdə: məşəqqət dolu, zillət dolu bir yer,
Bir gözdə: təravətlidi, xürrəmdi bu dünya.*

Bir gözdə: bütün sirri olubdur açıq-aşkar,

¹ Bundan sonra misal gətirəcəyim şe'r parçalarını müxtəlif kitablarımından götürmüşəm.

Bir gözdə sehr mücrüsü, mübhəmdi bu dünya.

*Bir gözdə: bütün müşkülatın həllinə qadir,
Bir gözdə: çətinlik dolu aləmdi bu dünya.*

*Bir gözdə: həmi huriyə, həm qılmana malik,
Bir gözdə: əziyyətdi, cəhənnəmdi bu dünya.*

*Bir gözdə: qiyamət gününüñ dəhşəti parlar,
Bir gözdə: poladdan dəxi möhkəmdi bu dünya.*

*Bir gözdə: dönüb göz nuruna zülməti yarmış,
Bir gözdə: donan göz yaşıtək nəmdi bu dünya.*

*Firlansa müdəm, Şahinə sərsəm deyəcəklər,
Firlanmada gündüz-gecə, sərsəmdi bu dünya.
(Qəzəllər, 1994, səh. 162)*

Əfqanistanda çox yaşadım, müəyyən fasılərlə 1963-1988-ci illər arasında 13 il o qürbət diyarda ömür sürdüm. Əfqanistan mənə çox şey verdi. Buna görə də həmin ölkəyə çox minnətdaram. Amma, vətən vətəndir, illah ki, Odlar diyarı ola. Əfqanistanda od da gördüm, odu söndürən su da, gül də gördüm, gülə də. Amma,

*Olmuşsa da hörmət mənə əfqan diyarında,
Bildim ki, yad ellərdə adam bəxtəvər olmaz.*

(*Qəzəllər, 1994, s.165*)

Əfqanistanda üç dövlət medalı ilə təltif olundum. Aldığım birinci medalımın adı «Sədaqət»dir. Mən əgər

sadiq adam olmasaydım «Sədaqət» almazdım ki. «Birinci Divan» kitabımın bir şe'r:

Təşəkkür

*Əfqanistanda həmin respublikanın «Sədaqət»
medali ilə təltif olunmağım münasibəti ilə*

*Əfqan diyarında çox olmuşam mən,
Qürbət on ilini aldı ömrüümün.
Məqsədim deyildi eşidim «əhsən»,
Zəhmət çəkməyirdim «təşəkkür» üçün.*

*Orda sərf etdiyim əməyim mənim
Qərəzsiz bir kəsin əməyi idi.
İgid əfqanlara köməyim mənim
Qardaşın qardaşa köməyi idi.*

*Heç də gizləmirəm, bu gün, bu dəmdə
Böyük bir iftixar mənə yar olub.
Hüdudu bir qarış olan sinəmdə
Hüdudsuz bir sevinc bərqərar olub.*

*Odlar ölkəsinə dağlar ölkəsi
Gör necə göndərib təşəkkürüünü.
Mənə yetsin deyə «təşəkkür» səsi
Medala döndərib təşəkkürüünü.*

*Bu təltif təb'imi gətirdi dilə,
Medalı sinəmə sancaraq bu gün,
Əfqan ölkəsinə ehtiram ilə
Təşəkkür edirəm təşəkkür üçün.*

*(Şahin Fazıl. Divan,
1996, səh.427-428)*

«Sədaqət» dövlət medalı ilə təltif olunduğum vaxt mən Əfqanistanda 10 il işləmişdim. Sonra daha 3 il işləməli oldum və daha 2 medala layiq görüldüm. «Üçüncü Divan»dan «Üç medal» şe'ri:

Mən

*artıraraq
ayağımın taqətinə,
əlimin gücünü,
Əfqanistana medal almaq üçün getməmişdim,
amma verdilər,
Özü də üçünü.*

*Qubamin Tarix Muzeyinə
vermişəm medalları,
mən öldükdə*

itib-batmasınlardır bari.

*Arxayınam yazdıqlarım sarıdan,
hələ ölməmişkən*

*düşməyim deyə iztiraba
əlyazmalarımı çevirirəm kitabə,
arxayın edirəm canımı.*

Yazıram «Dördüncü Divan»ımı.

Üç Divan

Və

*şair Qiymət Məhərrəmlinin
«Birinci Divan»a yazdığı dissertasiya,
verdiyi qiymət.*

Və akademik Bəkir Nəbiyevin
 «Şahinin qanadları» -
 «İkinci Divan»ima
 və «Təzkirə» kitabımı
 yazılın məqaləsi –
 Qiyməti böyük,
 siqləti dərin.
 Söhrət acı deyiləm,
 rütba möhtaci deyiləm,
 elə bunlar bəsidi bu şairin.

Bu şair
 Tezliklə bu dünyadan
 Çəkəcəkdir köçünü...
 Mən
 Əfqanistana medal almaq üçün getməmişdim,
 amma verdilər,
 özü də üçünü.

15.01.2007
(Şahin Fazıl. Üçüncü Divan,
Bakı, səh.839-840)

Hazırda 20 ildən çoxdur ki, qayıtmışam Əqfanistandan. Bu müddət ərzində çox ölkələrdə oldum və olduğum hər bir xarici (yaxud daxili) diyar haqqında «Səfərnamələr» yazdım. Yazdım və çap etdirdim. Onların əksəriyyəti məqalə şəklindədir. Hər səfərnamənin öz «Səfərnamə şe'rərləri» var. Məsələn, «İran səfərnamə şe'rərləri» («İran səfərnamələri» kitabı, 9 səfərnamə, Bakı, 2003; «İkinci Divan» Bakı, 2005; «Üçüncü Divan», Bakı, 2008).

İrana X-XVII səfərnamə şe'rərləri («Üçüncü Divan»)¹; «Naxçıvan dəftəri» silsiləsindən şe'rərlər («İkinci Divan»); «İkinci Naxçıvan səfərnaməsi» şe'rərləri («Üçüncü Divan»); «Özbəkistan dəftəri» şe'rərlər silsiləsi («İkinci Divan»); «Gürcüstan dəftəri» silsiləsindən («İkinci Divan»); «Lənkəran dəftəri» şe'rərlər silsiləsi («İkinci Divan»); «Dağıstan dəftəri» şe'rərlər silsiləsi («İkinci Divan»), «Dağıstan şe'rərləri silsiləsindən» («İkinci Divan»); «Birinci İraq dəftəri» şe'rərlər silsiləsi («İkinci Divan»); «İkinci İraq dəftəri şe'rərlər silsiləsi» («İkinci Divan») və sair.

İndicə nəzərə çatdırıldığım kimi, getdiyim yerlərin çoxunun öz səfərnamələri və səfərnamə şe'rərləri vardır.

2009-cu ilin fevral ayının 18-dən mart ayının 1-dək isə Yaponiyaya etdiyim səfərim və şe'rərlərim. Kiçik bir dəftərə həmin səfər qeydlərimi, həmin «Gündoğan» ölkədə gəzdiyim, gördüyüm yerlər haqqında yığcam təəssüratlarımı yazmışdım da, hətta «Yaponiya səfərnaməsi» şe'rərlər silsiləsini qəzətdə dərc etdirmişdəm də, (Bax: «Kredo» qəzeti, №14, 11 aprel, 2009), «Yaponiya səfərnamələri» kitabı (!) yazmağa başlaya bilmədim. Səbəb: Vaxt azlığı. O qədər iş ortaya çıxdı ki. O cümlədən XVI əsrin sonu, XVII əsrin birinci rübündə yaşayış-yaratmış tarixçimiz İsgəndər bəy Münşı Türkmanın fars dilində yazdığı «Tarixe-aləmaraye-Abbası» adlı 3 cildlik əsərinin dilimizə tərcüməsinin yekunlaşdırılması, başqa bir tarixçimiz (XVI əsr) Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» kitabının tərcüməsinin davamı, başqa elmi işlər, konfranslar, xaricə səfərlərim.

¹ İrana 21 səfərimi əhatə edən yeni «İran səfərnamələri» kitabı bu günlərdə İran İslam Respublikası Mədəniyyət Mərkəzi tərəfindən çap olunacaqdır.

Nəhayət, bu il vaxt tapdım. Yadıma akademik Bəkir Nəbiyevlə 2006-ci ildəki bir söhbətim düşdü. Dedi: - İstirahətə gedirəm. Özümlə çox kitab aparmayacağam. İki kitab isə mənə lazımla olacaq: «İkinci Divan» və «Təz-kireyi-Şahin». Geniş bir məqalə yazacağam.

Akademik həmin kitabları özüylə apardı istirahət etdiyi yerə və rə'yini, daha doğrusu dolğun elmi məqaləsini yazdı. Yazdı və çap etdirdi («Elm» və «Kredo» qəzetləri, «Azərbaycan» jurnalı və akademikin 5 cildlik əsərlərinin 5-ci kitabı). Sağ olsun və'd verən və və'dinə əməl edən şəxs, şəxsiyyət.

...Çox yazmışam, amma zəhmətimin layiqli qiymətini hələ almayanlardanam. Qubalı şair Ramiz Qusarçaylı kimi. İki sətirlik kiçik bir şe'rində böyük bir mənzərə yaranan Ramizin poetik yaradıcılığından:

*«Hər gül üstü bir arının iş yeri,
Ləçəyində dodaq yeri, diş yeri».*

*(Ramiz Qusarçaylı, Bir çiçək
axşamı, Bakı, 2005, səh.94)*

Gözeldir, deyilmi? O Quba şairi də bu qubali kimi, hələ zəhmətinin qiymətini görmək, əməyinin bəhərini dərmək ümidiindədir. Zavalı xəyalpərvər... Zavalı mən...

Keçən il 70 yaşım tamam oldu. İndi 72-nin içindəyəm. Quba tarixində ilk böyük «Quba tarixi»ni yazdım¹.

¹ «Quba tarixi»nin yazılmış səbəbi haqqında «Quba tarixi»nin «Ön söz»ündə belə yazılmışdır: « 1996-ci ilin oktyabr ayının 20-də Əmir Teymurun anadan olmasının 660 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi Konfransda iştirak etməkdən ötrü Daşkəndə uçmalı idim. Uçuşa bir gün qalmış, axşamüstü «Azərbaycan» nəşriyyatının baş redaktoru Nahad Əliyev zəng edib nəşriyyatın direktoru Nazim İbrahimovun

Kitab yayıldı, amma onun Qubada təqdimat mərasimi keçirilmədi. 6 il bundan əvvəl mənim 65 yaşım oldu, amma Qubada yenə qeyd olunmadı. Keçən ilə isə 70 yaş. Qubanın yadına yenə də düşmədim. Heç Bakının da. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Yaqub Mahmudov AMEA Prezidentinə rəsmi məktub göndərdi. Məktubda respublika rəhbərliyindən 70 yaşım və elmi fəaliyyətimlə bağlı mənə «Əməkdar elm xadimi» adının verilməsi tövsiyyə olundurdu. Məktub, insafən AMEA Prezidenti akademik Mahmud Kərimov tərəfindən

mənimlə görüşmək istədiyini bildirdi. Sabah Daşkənddə olacağım xəbərini eşidəndə mənə uğurlu yol diləyən Nahad Özbəkistan səfərindən geri qayıdan kimi Nazim müəllimin yanına gedib, onunla görüşməyimi xahiş etdi. Dedi ki, onun səninlə vacib səhbəti var.

Ertəsi gün Daşkənddə oldum, Səmərqəndə getdim, Özbəkistanın bir çox tarixi yerlərini ziyarət etdim, lakin Nahadin mənə dediyi «Nazim müəllimin soninlə vacib səhbəti var» cümləsi bir həftə ərzində mənə rahatlıq vermədi. Axi, Nazim müəllim uzun illər dövlət işlərində işləyən, səliqə-sahmanlı, sözübütöv, işgüzər bir şəxsdir və hər xırda məsələdən ötrü adamı yanına çağırınan adam deyil.

Oktyabrın 28-də, bazar ertəsi, Nazim İbrahimovun yanına getdim. Adəti üzrə məni ayağa durub qarşılıdı və dərhal mətləbə keçdi. Bildirdi ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Vəqif Mahmudovun təşəbbüsü ilə üç kitabın hazırlanması və çapı nəzərdə tutulmuşdur, iki kitab («Quba» bukleti və Quba şəhidlərinə həsr olunan əsər) artıq hazırdır və «Quba tarixi» kitabının yazılıması isə məndən xahiş olunur (Bax: «Quba tarixi», Bakı, 2001, səh.11).

Onu da qeyd edim ki, «Quba» bukletinin mətninin yazılıması da N.İbrahimov tərəfindən mənə həvalə olundu və Qubanın tarixi barədə yazdığım müxtəsər icmal-mə'lumat kitabın ilk səkkiz səhifəsində Azərbaycan və rus dillərində çap edildi. Lakin, səkkiz ay ərzində yazısını bitirdiyim (noyabr 1996 – avqust 1997) «Quba tarixi»nin əlyazma nüsxəsi bir neçə il əlimdə qaldı, onun çapı üçün heç kim cəhd etmədi. Sağ olsun Fəxrəddin Qubalı (Fəxrəddin Piroqlan oğlu Əliyev), kitab onun şəxsi vəsaiti hesabına 2001-ci ildə işiq üzü gördü.

nəzərə alındı və Prezidentə göndərildi. Göndərildi, amma gedib çatmadı. Görəsən, Yaponiya imperatoruna ünvanlanan sənədi yapon mə'muru ona çatdırırmamağa cür'ət edərdimi? Ax, mə'murlar, mə'murlar. Əlbəttə, aranızda yaxşı mə'murlar da var. Yaxşı olun, ey Azərbaycan mə'murları. Yaxşı olun, ey dünya mə'murları.

Xeyrxah olun, ey mə'murlar! Sizin yaxşılığınız vacibdir! Əsas sizsiniz. Bizlər nəçiyik ki? Olsa-olsa bir doktor, yaxud professor. Məgər doğrudanmı «Əməkdar elm xadimləri»nin hamısı, təvazökarlıqdan uzaq olsa da, deməliyəm, mən kimi əməkdardırılar? 200-dən çox elmi məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars dilindən və osmanlı türkçəsindən 3 tərcümə əsəri, 10-dan çox şe'r kitabı. Çap olunmuş kitab və məqalələrim ən azı 1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi?

Qəzəl

*Mənə dərd verməyin, öz dərdi-sərim var mənim,
Ürəyim birsə də, min bir qəhərim var mənim.*

*Mən də Sabir sayağı əyriyə həmvar demərəm,
Sözü kəskin deyirəmsə, kədərim var mənim.*

*Bağiban, hər alağı rədd eləyirsən, əhsən,
Əcnəbi hər sözə qarşı çəpərim var mənim.*

*Boş xurafatla məni qorxuda bilməz zahid,
Aləmin çox xəbərindən xəbərim var mənim.*

Fras-ərəb mə'xəzinin bir çoxu mə'lumdu mənə,

Nəzəri çox deymə öz nəzərim var mənim.

*Var adam millətinə bircə bəhər bəxş etməz,
On kitabım var isə on bəhərim var mənim.*

*Qubamin tarixini vəcd ilə aldım qələmə,
Hələ elm aləminə çox səfərim var mənim.*

*Yazıram tarixini xalqımızın şövq ilə,
Bu vətən mülküñə, Şahin, səmərim var mənim.*

(İkinci Divan, Bakı, 2005, səh.229)

Hazırda müstəqilliyimizdən 20 il keçir. Qətiyyən danmaq olmaz ki, indi Bakının və bə'zi rayon mərkəzlərimizin xarici görünüşü müsbət mə'nada dəyişilib, xeyli körpü tikilib, yol çəkilib. Amma, alımların, müəllimlərin, tibb işçilərinin maddi vəziyyətləri hələlik düzəlmir ki, düzəlmir, yaxud düzəldilmir ki, düzəldilmir.

Amma, illər ötdükcə maddi vəziyyətimizin yaxşılaşacağına inamım böyükdür. Axı, bizim respublikamız rəsmi mə'lumata görə iqtisadi inkişaf baxımından bütün dünyada ad çıxarmış, parlaq gələcəyimizin yaxşı təməlini qoymuşdur. Yaxşı təməl nəticə e'tibarilə yaman ola bilməz. Konstitusiyamız yüksək səviyyədə hazırlanmışdır. Qanunlarımız mahiyyətcə çox yaxşıdır və vətəndaşlarımızın mənafelərinə xidmət edir, amma, hələ ki, onların bəziləri tam işlək deyil və lazımı şəkildə icra olunmur.

Əməkdar İncəsənət xadimi, yazıçı Yasif Nəsirli «Günəşlə görüş» kitabında yazır: «Ancaq, Yaponiyada

insanlar öz Allahlarını yaxşı tanıyırlar. Allahsız iş tutmurlar. Burda dövlətin qanunları işləyir. Qanunlar hər şeyi həll edir. İnsanlar öz hüquqlarını bilirlər və onu ləyaqətlə müdafiə edirlər» (Yasif Nəsirli. Günəşlə görüş, səh.50-51).

Mətləbi çox uzatdım deyəsən. «Yaxşı» və «yaman» mövzusu mənim diqqətimi həmişə özünə cəlb edib. «Divan»imdə belə bir şe'r var:

Ömür

*Yaxşıdı ki,
adamların arasında
yaxşı çox.*

*Yamandı ki,
yamanların sırasında
yaxşı yox.*

*Elə mənhus adam var ki,
sinəsində ürək deyil,
daş vurur,*

*Biçinçi ot biçən təki
boyun bicir, baş vurur...*

*Elə ölməz ölüm var ki,
elə şərəf, elə şan.*

*Elə məhrəm zülüm var ki,
istəmirik ola yan.*

Elə uzun ömür var ki,

ömür deyil, kömürdür.

*Elə qısa ömür də var
Ömürdür!*

(Bax: Divan, Bakı, 1996, səh.324)

Son 1-2 ayda Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı yeni mübarizə dalğası coşub. Belə bir mübarizə 2005-ci ildə də başlanmışdı, amma dövlət orqan və idarələrində kütləvi hal alan «böyük» mübarizə dalğası, bir-iki «kiçik» faktı çıxmaq şərti ilə, rüşvətxorları aparıb Xəzər dənizinə tökmədi. Üçüncü dalğanı gözləyirik.

Beləliklə, əsas mətləbə keçirəm. Beləliklə, Yaponiya səfəri, Yaponiya səfərnaməsi, Yaponiya səfərnamə şe'rləri.

2008-ci ilin dekabr ayının 15-i idi. Bakı Dövlət Universiteti Şərqsünaslıq fakültəsinin professoru Mirzə Rəhimov mənə zəng vurdu:

- Necəsən?
- Yaxşıyam.
- Yaponiyaya getmək istərdinmi?

Duruxdum:

- Haraya?
- Yaponiyaya!
- Zarafat edirsənmi?
- Qətiyyən.
- Əlbəttə, getmək istərdim. Kim istəməz ki?
- Sənə indi zəng edəcəklər. Yaponiyadan.

5-10 dəqiqədən sonra zəng. Doğrudan da Yaponiyadan.

- Mən Şaiqəm. Mirzə müəllim Yaponiyanın Tohoku Universitetinin də'vətinə sizin razılaşdığını bildirdi.

- Təklif realdırımı?

- Əlbəttə. Elə buna görə sizə zəng vurmuşuq. Səfəriniz bir-iki aydan sonra, fevralın ortaları üçün müəyyənləşdirilib. Sizin adınıza məktub gələcək.

Mənim adıma ingilis dilində rəsmi məktub gəldi. Bir neçə gündən sonra 19 dekabr 2008-ci ildə göndərilmiş həmin məktubun Senday şəhəri Tohoku Universitetinin Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzinin professoru Hiroki Oka tərəfindən rus dilinə çevrilmiş nüsxəsini də aldım. Beləliklə, mənim adıma yüksək mədəniyyət və ehtiramlı yazılmış eyni məzmunlu də'vətnamədə özündə yüksək yapon mədəni müraciətini eks etdirən aşağıdakı mə'lumat və təklif öz əksini tapmışdı:

«Əziz professor Şahin F.Fərzəliyev.

Yaponiyaya gəlmək, «Tarixi ən'ənələr və postsovət rejimi ölkələrində tədqiqat və təhsil metodlarının yenidən işlənməsi üzrə tədqiqatlar» mövzusu üzrə bizim elmi-tədqiqat işimizə öz köməyinizi əsirgəmədiyinizə və təklifimizi qəbul etdiyinizə görə Sizə öz minnətdarlığını bildirmək istərdim.

Mənim adı Oka Hirokidir, Yaponianın Tohoku Universitetinin Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzinin professoru və bu projektin rəhbəriyəm. Yaponiya Maarif Nazirliyinin himayəsi və maddi yardımı ilə 2007-ci ildə başlayan bu elmi-tədqiqat proyekti Rusiya, Azərbaycan, Corciya (Gürcüstan – Ş.F.), Özbəkistan və Monqolustan da daxil olmaqla, sabiq sovet ölkələrinin yaxın keçmişdəki tarixşunaslıq və təhsil ən'ənələrini öyrənmək və onlara yardım etmək məqsədi daşıyır. 2008-ci ilin fevralında biz Monqolustan və Özbəkistanın iki xarici tədqiqatçısı ilə öz ilk görüşümüzü keçirdik. Bu dəfə isə yuxarıdakı proyekt

üzrə Azərbaycan və Corciya tədqiqatçıları ilə görüşmək və göstərilən mövzunu müzakirə etməklə şərəflənirik.

Burada, hal-hazırda Sizin də'vətinizlə bağlı sənədlər hazırlığı və viza prosesi reallaşmaq üzrədir. Biz tezliklə onları Sizə göndərəcəyik.

Siz lütfən öz mühazirənin adını bizə yollayın. Həmçinin xahiş edirik ki, mühazirənin xülasəsini 15 fevral tarixinədək göndərəsiniz. Seminar 2009-cu ilin fevral ayının 21-də keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, səyahətiniz zamanı sizin ölkənizlə Yaponianın Senday Universiteti arasındaki mövcud xərclər (expences) tərəfimizdən ödəniləcəkdir.

Xahiş edirik ki, bizimlə əlaqə saxlayasınız. Səmimiyyətlə Hiroki Oka – Yaponiya Tohoku Universiteti Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzi.

Tel./ Fax. 81-22-795-60-83
19.12.2008».

Elə həmin gün Hiroki Okanın başqa bir məktubu da evimə göndərildi.

Mən bu məktubu günorta vaxtı almışdım. Axşamüstü poçtalyon dr. Hiroki Okanın başqa bir məktubunu da evimə gətirdi. İngilis dilində olan məktubda yazılmışdı:

Hörmətli professor Şahin Fərzəliyev

«Tarixi ənənələrin araşdırılması (dəqiqləşdirilməsi) və postsovət ölkələrində yeni tədqiqat və təhsil meylləri» adlı elmi-tədqiqat layihəmizdə bizimlə edəcəyiniz əməkdaşlığı görə sizə minnətdarlığımızı bildiririk. Bu layihənin

həyata keçirilməsində məqsədimiz Rusiya, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Azərbaycan və Monqolustan da daxil olmaqla, SSRİ-nin təsir dairəsində olmuş ölkələrdə tarix və ənənəvi mədəniyyətə dair fikirlərdə yaranan son dəyişiklikləri öyrənməkdir.

Elmi toplantıımız 2009-cu il fevralın 21-də Yaponianın, Senday, Tohoku Universiteti, Kawauchi Elmi tədqiqat Forumu 4F, tərəfindən Kawauchi Campusda keçiriləcək.

Toplantıda bir saatlıq mühazirə edəcəyinizi gözləyirik. Təxminən programımız belədir:

I mühazirə: Prof. Kiknadze Vasha (Gürcüstan, İ.Cavaxișvili adına Tarix və Etnologiya İnstitutu) (10:00-11:00)

II mühazirə: Prof. Shahin Farzaliyev (Azərbaycan, AMEA Tarix İnstitutu) (11:10-12:10)

Elmi mühazirələr (13:30-16:15)

Prof. Hiroki Oka (Tohoku Universiteti, Şimal-Şərqi Asiya Tədqiqatlar Mərkəzi)

Prof. Seiichi Kitagava (Tohoku Universiteti, Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi)

Prof. Takaşı Kuroda (Tohoku Universiteti, Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi)

Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-Şərqi Asiya Tədqiqatlar Mərkəzi)

Müzakirələr (15:45-17:00)

Aşağıda Yaponiyaya viza üçün tələb olunan sənədləri göndəririk. Zəhmət olmasa konsulluğumuza gəlib bu sənədləri nəzərə yetirməklə viza üçün ərizə verin. Konsulluğun ünvanı belədir:

Yaponianın Azərbaycandakı səfirliyi

Hyatt Tower III, 6th floor, Izmir str/ 1033? Az 1065,
Baku, Azerbaijan

Tel: (994-12) 4907818-19

Fax: (994-12) 4907818-20

Azərbaycandan Sendaya təyyarə biletini idə daxil olmaqla bütün xərclər bizim hesabımıza ödəniləcək.

Ümidvarlı ki, sizinlə Sendaya görüşəcəyik. Əgər hər hansı sualınız olsa Prof. Hiroki Oka ilə əlaqə saxlayın (E-mail: okah@cntas.tohoku.ac.jp, Tel/fax. 81-220795-6083)

19 dekabr 2008-ci il

Hörmətlə: CNEAS Tohoku universiteti, Prof. Hiroki Oka

Bu məktubu aldıqdan sonra mən təklif olunan mövzu üzrə Yaponiyada edəcəyim mühazirə haqqında düşünməyə başladım. Demək, postsovət rejimi ölkələrində mövcud olmuş tarixi ənənələr və oradakı tədqiqat və təhsil metodlarının yenidən işlənməsi üzrə tədqiqatlar.

Özü də, əlbəttə, yeni tədqiqatlar. Mən bu mövzu üzrə, İnstitutumuzun «Sovet dövrü» şö'bəsinin müdürü tarix elmləri doktoru, professor Adil Məmmədov, habelə tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevlə məsləhətləşdim (Azərbaycanın orta əsrlər tarixi ilə, əgər daha konkret desəm XV-XVI əsrlərdə mövcud olmuş dövlətlərimizin tarixi ilə məşğul olduğum üçünbu sahədə mütəxəssis alımlərimizlə məsləhətləşmədən müasir tarix üzrə elmi məqalə yazmaq və onu Yaponiya kimi bir ölkədə alımlərin nəzərinə yetirmək, əlbəttə, mənə çətin olardı). Belə bir mühazirə hazırlamağı qərara aldım: «XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və

müasir vəziyyət». Bəli, çətin mövzudur. Bu elmi məqaləni gərək elmi faktlar və mülahizələr üzrə tarixi təcrübə və müasir vəziyyət nəzərə alınmaqla tam obyektiv yazmalıyam. Bir daha təkrar edirəm. Tam obyektiv! Tarixçilərimiz tariximizi araşdırarkən (xüsusən sovet dövrü tarixini) dövrün tələbinə uyğun olaraq o qədər saxtakarlıq etmiş və açıq təhriflərə, yersiz tə'riflərə qurşanmışlar ki...

«Sovet elminə eşq olsun!» «Bizə eşq olsun!» şüarlarını eşitməkdən bezmişdik.

Elm və Eşq! Büyük şairimiz Məhəmməd Füzuli bu iki istilahı bir-biri ilə müqayisə edərək məgər naşaq yerəmi belə qənaətə gəlmışdır:

*«Elm kəsbiylə rütbeyi-rif ət
Arizuyi-məhal imişancaq.
Eşq imiş hər nə var aləmdə,
Elm bir qıylü qal imişancaq.»*

*(Məhəmməd Füzuli, Əsərləri,
I cild, Bakı, 1958, səh.376)*

Bəli, elm qıylü qaldır. Qıylü qalsız elm yoxdur. Bu və ya digər ölkənin tarixi müxtəlif daxili və xarici tədqiqatçılar tərəfindən onların öz mənafelərinə uyğun şəkildə subyektiv mülahizələrlə yazılmış, yaxud yazılmışdadır. Məşhur tarixçi V.F.Minorskinin fikrincə, tarixin həqiqi tarix kimi yazılmışından ötrü, baş vermiş hadisələrin üstündən azı bir əsr ötməlidir. M.Füzuli hədər yerə deməyibdir ki, eşq mübahisəsizdir, elm isə qıylü qaldır! Bə'zən elmi qıylü qalın miqyası çox geniş olur, hətta beynəlxalq münasibətlər səviyyəsi daşıyır.

Keçirəm mətləbə. Cənab Hiroki Okanın məktubundan 3 gün sonra, 22 dekabrda cənab Takaşi Kurodadan – Tohoku Universitetinin başqa bir professorundan fars dilində bu məzmunlu məktub geldi:

«Prof. Doktor Şahin Fərzəliyevə səmimi salam ərz etməklə. Ümidvaram ki, sizin əhvalınız kamilən yaxşıdır. Mənim adım Takaşi Kurodadır, hazırda Tohoku Universiteti Beynəlxalq Mədəni Araşdırırmalar Fakültəsinin professoruyam və əsasən İranın müasir tarixi üzrə tədqiqat işləri yazımaqla məşğulam. Biz olduqca xoşhal olduq ki, Siz bizim də'vətimizi qəbul etdiniz. Düşünürəm ki, bu barədə bizim Tədqiqat Proyektlərimiz üzrə rəisimiz olan Prof. Oka sizə e-mail yollamış, proyektlərimizin məqsəd və hədəfləri haqqında mə'lumat vermişdir. Həmçinin bilirik ki, Siz fars dili və ədəbiyyatına xeyli bələdsiniz. İndi, Yaponiyaya səfəriniz barədə Sizə mə'lumat vermək istərdim:

Viza alınması və buraya uçuş-qayıdış programınız haqqında bizim Fakültəmizin magistrantı cənab Şaiq Cəfərov e-mail vasitəsilə Sizə mə'lumat vermişdir.

Yapon dilində yazılmış bəzi zəruri sənədləri Yaponianın Bakıdakı səfirliyinə təqdim edin ki, Yaponiyaya getməyiniz üçün viza alasınız. İkincisi, təyyarə biletini almağınız haqqında mən yanvar ayının əvvəllərində sizə müstəqimən e-mail yollayacağam.

Son olaraq, xahiş edirik ki, Siz burada olacağınız vaxt ərzində iki dəfə mə'ruzə oxuyasınız. Birinci mə'ruzəniz fevral ayının 21-də CNEAS Tohoku Universitetində, ikincisi isə vətəninizə qayıtmazdan əvvəl, ehtimal ki, Tokioda Toyo Bunko Şərqşünaslıq Kitab Müəssisəsində (Toyo Bunko Oriental Librari) olacaqdır ki,

bu məsələ aydınlaşdıqdan sonra Sizə mə'lumat verəcəyəm. Əlbəttə, hər iki çıxışınız eyni mövzuda olarsa heç bir e'tiraz olmaz, amma müxtəlif mövzular üzrə çıxış etsəniz daha yaxşı olar.

Biz xeyli xoşhal olarıq ki, Siz birinci mə'rüzənizdə sovet rejiminin süqutundan əvvəlki və sonrakı tarixi yanaşma və bu iki dövr arasındaki fərqlər xüsusunda müfəssəl mə'lumat verəsiniz. Mə'rüzənin mükəmməl nüsxəsini lütfən yanvarın sonuna qədər bizə, yaxud cənab Şaiqə e-mail ilə göndərin ki, cənab Şaiq onu proyektimizin tədqiqatçı iştirakçıları üçün yapon dilinə tərcümə edə bilsin.

Əgər hər hansı bir problem ortaya çıxarsa mənimlə, ya da Şaiq ilə əlaqə saxlayın.

Görüş ümidi ilə,
Takaşi Kuroda
Tel. / Fax: 81-22-795-7604
22.12.2008

Tohoku Universitetinin iki səlahiyyətli professorundan bu məktubları aldıqdan sonra onların hər ikisinə fars dilində belə məzmunda bir cavab göndərdim: «Möhərəm professorlar Takaşi Kuroda və Hiroki Okaya! Mən siz ali cənablarına öz səmimi salamlarımı ərz edirəm. Cənab Şaiq vasitəsilə sizlərlə tanışlıq əldə etdiyimə görə xoşal oldum.

Mə'rüzəmi yanvar ayının sonunadək mütləq göndərəcəyəm (Azərbaycan, ingilis və ya rus dillərində).

Ehtiramla və görüş ümidi ilə
Prof. Şahin F.Fərzəliyev».

Daha 4 gün ötdü. Yapon professorları ilə aramızda yarışma davam etməkdə idi. 26 dekabrda Oka Hiroki mənə yazdı:

«Hörmətli professor Şahin Fərzəliyev

Təklifimizi qəbul etdiyinizə və «Tarixi ənənələrin müəyyən olunması (dəqiqləşdirilməsi) və postsovət ölkələrində yeni tədqiqat və təhsil meylləri» adlı elmi-tədqiqat layihəmizdə bizimlə əməkdaşlığı görə sizə minnətdarlığımızı bildiririk. Adım Hiroki Okadır. CNEAS Yaponiya Tohoku universitetinin professoruyam. Bu elmi-tədqiqat layihəsinə 2007-ci ildə Yaponiya Təhsil Nazirliyi Elmi Tədqiqatlar Grant-in-aid-in dəstəyi ilə başlanılıb. Bu layihənin həyata keçirilməsində məqsədimiz Rusiya, Mərkəzi Asiya ölkəleri, Gürcüstan, Azərbaycan və Monqulstan da daxil olmaqla, SSRİ-nin təsir dairəsində olmuş ölkələrdə tarix və ənənəvi mədəniyyətə dair fikirlərdə yaranan son dəyişiklikləri öyrənməkdir. Prof. Takashi Kuroda layihə üzvlərindən biridir. 2008-ci ilin fevralında Monqolustan və Özbəkistandan olmaqla iki xarici tədqiqatçının iştirakı ilə toplantımız olub. Bu dəfə biz Azərbaycan və Gürcüstana dair məsələləri müzakirə etməyi planlaşdırırıq. İndi gündəmdə dəvətnamə üçün sənədləri hazırlamaq və viza prosesidir. Tezliklə onları sizə göndərəcəyik.

Çıxışınızın mövzusunu və xülasəsini fevralın 15-dək göndərməyinizt xahiş edirik.

Azərbaycandan Sendaya təyyarə biletini də daxil olmaqla xərclər bizim hesabımıza ödəniləcək.

Lütfən bizimlə əlaqə saxlayın.

Hörmətlə: CNEAS Tohoku universiteti, Prof. Hiroki Oka

Tel/fax. 81-220795-6083
19 dekabr 2008-ci il»

Tezliklə, yanvarın 5-də Takaşı Kurodadan belə bir e-mail gəldi:

«Hörmətli professor Şahin Fərzəliyev

Salam. Bu dəfə E-mail-i ingiliscə yazıram. PDF faylı da bu məktuba əlavə edirəm. Faylda təyyarə biletli var. Siz onu çap edib bilet kimi istifadə edə bilərsiniz.

Mənçə, Prof. Oka Yaponiyaya viza əldə etmək üçün lazımi sənədləri artıq sizə göndərmiş olmalıdır.

Səmimi arzularla Takashi Kuroda, Tohoku Universiteti»

Bunun ardınca professor Hiroki Oka mənə yazdı:

«Hörmətli professor Şahin Fərzəliyev

Cavab məktubuna görə minnətdaram. Viza ilə əlaqədar sizə 2 zərf göndərirəm. 1-cidə 1) Səfirlilik üçün sənədlər, başqa sözlə, 3 vərəq sənəd və bizim mərkəzin panfleti (yapon dilində), 2) Dəvətnamə və bizim mərkəzin panfleti (ingilis dilində). O biri zərfdə isə əlavə olaraq 2 sənəd və viza üçün Seminarın plakatı var. Zərfə əlavə olunmuş ərizə forması ilə birlikdə 5 səhifəlik sənəd, həmçinin göndərilən 1 plakat və panflet səfirliyə təqdim olunmalıdır. Narahat etdiyimiz üçün üzr istəyirik.

Sendaya görüşmək ümidi ilə. Hər hansı sualla bağlı utanmayın, bizə müraciət edin.

Hörmətlə: CNEAS Tohoku universiteti, Prof. Hiroki Oka».

Bu məktubun sonunda prof. Hiroki Oka məndən cavab məktubu aldığı yazır, öz təşəkkürünü bildirir və mənim ona cavabımı ingilis dilində olduğu kimi qeyd edirdi:

«Siz bizə yazırsınız : «Hörmətli Prof. Hiroki Oka,
Səmimi təklifə görə təşəkkür edirəm.

Məktubunuzdan çox məmənun oldum. Mövzum belədir: **«XX əsr Azərbaycan tarixşünashlığı: tarixi təcrübə və müasir vəziyyət»**

Mümkünsə, xülasəni bir qədər sonra göndərərəm.
Məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz.
Səmimi arzularla
Prof. Şahin Fərzəliyev».

Yapon professorlarından başqa, 10 və 18 yanvar tarixlərində magistrant Şaiq Cəfərzadədən də iki xahiş məktubu yetişdi. Şaiq məndən, əgər mümkün olarsa, aşağıdakı kitabları özümlə onun üçün Yaponiyaya gətirməyimi xahiş edirdi. **10 yanvar** tarixli məktubda aşağıdakı kitabların adları yazılmışdı:

- Stalinlə ixtilal xatirələri, Bakı, Elm nəşriyyatı, 1991;
- Azərbaycan Cümhuriyyəti;
- Çağdaş Azərbaycan tarixi;
- Əsrimizin Səyavuşu;
- İran türkləri;
- O panturaniizme.

Hörmətlə Şaiq Cəfərzadə

Yanvarın 18-də gələn məktub isə özündə aşağıdakı kitab adlarını ehtiva edirdi:

- «E'tidaliyyun» partiyasının təqiqidi, Tehran (fars dilində);
 - Səadəti-bəşər, Ərdəbil (fars dilində);
 - Acı bir həyat, Bakı.
- Şəkli-idarə haqqında iki baxış (Əhməd bəy Salikovla birlilikdə), Moskva;
- Bizə hansı hökumət yararlıdır? Bakı;
- Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti, İstanbul;
- Əsrimizin Səyavuşu, İstanbul;
- İstiqlal məfkurəsi və gənclik;
- Kafkasya Türkleri, İstanbul;
- Azərbaycan Misaki – Millisi;
- Millətçilik və bolşevizm;
- Qafqaz problemi ilə əlaqədar olaraq Panturanizm;
- Azərbaycan Cümhuriyyəti haqqında, Berlin (alman dilində);
 - Azərbaycan problemi, Berlin (alman dilində);
 - Azərbaycanın hürriyyət savaşı, Varşava (polyak dilində);
 - Azərbaycanın Kültür Gelenekleri, Ankara;
 - Çağdaş Azərbaycan Ədəbiyyatı;
 - Çağdaş Azərbaycan tarixi;
 - Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətilə), Ankara;
 - Azərbaycan Cümhuriyyət tarixi, Bakı.

Hörmətlə Şaiq Cəfərzadə.

Yaponiyaya getməyimə hələ bir ayadək vaxt qalırdı. Bakının bukinist mağazalarının bir çoxunu gəzdim və bə'zi kitabları əldə etdim. Məmmədəmin Rəsulzadə əsərlərini tədqiq və çap etməklə məşğul olan Yadigar Türkeldən bir neçə kitab götürdüm və Şaiqin xahişini qismən yerinə yetirdim.

19 yanvar 2009-cu ildə Takaşı Kuroda gözlənilmədən mənə belə bir mesaj göndərdi.

Mesaj

19 yanvar 2009-cu il
Bakıdan Moskvaya uçuşun ləğv olunması
Takashi Kuroda Tohoku universiteti

Mənə mə'lum oldu ki, Tokioya uçuşum fevralın 19-da deyil, 18-də olacaqdır. Sonra prof. T.Kuroda bu haqda mənə belə yazdı:

Hörmətli prof. Sahin Fərzəliev

«Salam. Keçən şənbə günü Rusiyanın Aviakompaniyası sizin təyyarə biletini verən səyahət bürosuna uçuşun ləğv olunması ilə bağlı məlumat verib. Əlavə olaraq bildirilib ki, siz uçuşu eyni cədvəl üzrə fevralın 18-ə keçirə bilərsiniz. Bu mümkün mü? Belə olsa siz Yaponiyaya əvvəlcə planlaşdırduğumızdan bir gün əvvəl gələ bilərsiniz. Əgər razılaşsanız yenidən E-mail-ilə bilet göndərərəm.

Xahiş edirəm, mümkün qədər tez cavab verəsiniz.
Səmimi arzularla

Takashi Kuroda
Tohoku universiteti»

Mən dərhal professora bu təklif ilə razılaşdığını bildirdim:

«Hörmətli Prof. Takashi Kuroda

Uçuşun təxirə salınması ilə bağlı məlumat verdiyinizə görə minnətdaram. Yaponiyaya bir gün qabaq gələ bilərəm.

Səmimi arzularla

Şahin Fərzəliyev»

Professor da dərhal mənə yazdı:

«Hörmətli Prof. Şahin Fərzəliev

Salam. Sizin üçün təzə bilet almışam. Onu bu məktuba əlavə edirəm.

Sizdən bir söz soruşmaq isteyirəm. Sizə dediyim kimi Bakıya qayıtmazdan qabaq fevralın 24-də sizinlə daha bir mühazirə-görüş keçirmək niyyətindəyik. Mühazirənin mövzusu fevralın 21-də Tohoku Universitetində oxuyacağınız mühazirə ilə eynidirmi: «Azərbaycanın XX əsr tarixşünaslığı və müasir vəziyyət?». Yoxsa adını dəyişib başqa bir mühazirə oxuyacaqsınız? Əgər belədirse, mühazirənin veni adını göndərin.

Tezliklə sizdən cavab gözləvirəm.

Səmimi arzularla

Takshi Kuroda
Tohoku universiteti»

Professor T.Kurodaya yazdığım cavabında Tokio
Universitetində də mə'ruzə oxumağımla əlaqədar təklifə

müsbat cavab verdim və mövzumun eyni mövzu olacağını bildirdim.

Bütün bu yazışmalar və kitab axtarışları vaxtı dəfələrlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində və Yaponiyanın Bakıdakı səfirliyində oldum. Qarşidakı səfərimlə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi Yaponiyanın Bakıdakı Səfirliyinə belə bir nota yazdı:

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
№003/

NOTA

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi Yaponiyanın Bakıdakı Səfirliyi-nə öz ehtiramını bildirir və aşağıda adı göstərilən şəxsə viza rəsmiləşdirilməsini xahiş etməyi özüne şərəf bılır.

Soyadı, adı və atasının adı:

Fərzəliyev Şahin Fazıl oğlu

Vizanın növü: giriş-çıxış

Səfərin tarixi və müddəti: 17 fevral 2009-cu il, 10 gün.

Səfərin məqsədi: Xidməti səfər.

Marşrut: Bakı-Moskva-Tokio-Moskva-Bakı.

Bütün xərcləri, o cümlədən tibbi xidmət xərclərini (xəstəxanada müalicə və ya repatriasiya) də'vət edən tərəf öz üzərinə götürür.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi fürsətdən istifadə edərək, Yaponiyanın Bakıdakı Səfirliyinə öz böyük ehtiramını bir daha ifadə edir.

Bakı, 12 yanvar 2009-cu il
(möhür)

Nəhayət hər şey hazırdır. Bakı-Moskva-Tokio-Moskva-Bakı marşrutu ilə uçuş biletim əlimdədir.

Yaponiyalı həmkarlarla yazışmalar vaxtı imkan tapıb gedəcəyim əsrarəngiz Gündoğar ölkə haqqında mə'lumat toplamaqdaydım. İlk olaraq Azərbaycan Sovet Ensiklopediyasına müraciət etdim. Orada oxuyuram:

«YAPONİYA (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükleri: Hokkaydo, Hönsü, Sikoku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km², əhalisi 115,8 mln. (1979). İnzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir...

Ərazisinin məskunlaşması paleolit dövrünə aid edilir. E.ə. təqr. 7500-300-cü illərdə burada neolit mədəniyyəti təşəkkül tapmışdı. III əsrin ortalarında Yamatay tayfa ittifaqı, III əsrin II yarısı – IV əsrin ortalarında Yamato tayfa ittifaqı yarandı; bunların əsasında tədricən yapon dövləti təşəkkül tapdı. V əsrin əvvəlindən Çin heroqlifi işlənməyə başladı. V-IV əsrlərdə ibtidai icma quruluşunun dağılması ilə, sinfi cəmiyyətlərin yaranması sürətləndi. IV əsrin ortalarından buddizm yayıldı. VII əsrin II yarısında mərkəzləşmiş erkən feodal dövləti meydana gəldi. 1192-ci ildə syequnların (hərbi-feodal hakimiyyəti keçmələri ilə hərbi feodal sistemi yarandı. Syequnların dayağı olan hərbi-feodal təbəqəsinin (busi) başında şəxsi vassallar (qokenin), nisbətən aşağıda isə xırda hərbi zadəganlar – samuraylar dururdu. XIV-XVI əsrlərdə orta feodal torpaq sahibliyindən iri knyazlıqlara keçildi. XV-XVI əsrlərdə Yaponiyada fasıləsiz feodal

çəkişmələri və kəndli üsyانları (Yamasiro üsyani və s.) mərkəzləşmiş hakimiyyət yaratmaq zərurətini irəli sürdü. İ.Tokuqavanın hakimiyyəti dövründə (1603-05) ölkənin birləşdirilməsi başa çatdı. Avropa dövlətlərinin ekspansiyasının və onların yaydıqları xristian dininin qarşısını almaq məqsədilə XVII əsrin 30-cu illərində xaricilərin Yaponiyaya gəlməsi və yaponların ölkədən getməsi qadağan edildi. XVII əsr-XIX əsrin I yarısında... fəhlə sinfinin formalaşmasına şərait yarandı... Yaponiya özünütəcrid siyasetindən əl çəkməyə məcbur oldu. 1854-58-ci illərdə ABŞ və Avropa dövlətlərinin ekspansiyası gücləndi.

Yaponiyada XIX əsrin ortalarından burjua inqilabı baş verdi (1867-68), yetmişinci illərin II yarısı – həştadıncı illərdə «Azadlıq və xalq hüquqları hərəkatı» («Minken undo» hərəkatı) başladı. 80-ci illərin əvvəllərində ilk burjua-mülkədar partiyaları (Dziyuto, Kaysinto) yarandı. XIX-XX əsrlərdə Yaponiya inhisarçı kapitalizm mərhələsinə keçdi. XX əsrin əvvəlində Mancuriya və Koreya üstündə Yaponiya ilə Rusiya arasında ziddiyyətlər kəskinləşdi... Yaponiya Rusiyaya müharibə e'lan etdi... 1918-ci ilin avqust-sentyabrında «düyü qiyamları» adlı kütləvi inqilabi çıxışlar ərazinin çox hissəsini bürüdü.

1924-25-ci illərdə ABŞ-İngiltərə ilə münasibətlərin kəskinləşməsi şəraitində Pekində diplomatik münasibətlər yaratmayı nəzərdə tutan Sovet-Yaponiya müqaviləsi imzalandı... 1931-ci ilin sentyabrında Yaponiya Mancuriyanı işgal edərək orada oyuncaq hökumət yaratdı. 1937-38-ci illərdə Yaponiya ABŞ, İngiltərə və Fransanın köməyi ilə Şimali, Mərkəzi, Cənubi Çinin çox hissəsini zəbt etdi. 1938-ci ilin iyulunda Yaponiya qoşunları Xasan

gölü ətrafında SSRİ ərazisinə soxuldu... 1939-cu ildə Monqolustan sərhədini keçərək Xalxin-Qol ətrafini işgal etdi... 1941-ci ildə... Sakit okeandakı ABŞ və İngiltərə hərbi bazalarına hücum etdi, 6 ay ərzində Filippin, Hind-Çin, Tayland, Birma, Malayya və İndoneziyanı işgal etdi... ABŞ, İngiltərə və Çin arasında imzalan Potslam bəyannaməsində (1945, 26 iyul) Yaponiyanın sözsüz təslim olması tələbi irəli sürüldü. Yaponiya bu tələbi rədd etdi. ABŞ... 1945-ci ilin avqustun 6-da Xirosimaya, 9-da isə Naqasakiyə atom bombası atdı... SSRİ 1945-ci il avqustun 9-da Yaponiyaya qarşı müharibəyə başladı. Sovet qoşunları Mancuriya, Şimali Koreya, Cənubi Saxalin və Kuril adalarını azad etdi. 1945-ci il sentyabrın 2-də Yaponiya danışıqsız təslim olmaq haqqında aktı imzaladı.

Müharibədən sonra ABŞ qoşunları Yaponiyani işgal etdi... San-Fransisko sülh müqaviləsi (1951) Yaponiyanın SSRİ-yə qarşı torpaq iddiaları...».

Bu mə'lumatlar ASE-nin «Yaponiya» adlı məqaləsində götürülüb. Düz 30 il bundan qabaq yazılınlar. Son hissələr sovetizm, daha dəqiq desək rusşərəst mövqedən yazılmışdır. Məqalədə yazılıb: «Sovet qoşunları... Kuril adalarını azad etdi» (Bax: ASE, Bakı, V cild, 1981, səh.69-71). ASE-nin VI cildində isə oxuyuruq: **Kuril adaları.** Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu... 30-dan çox böyük, çoxlu kiçik ada və qayalardan ibarətdir. Uzunluğu təqr. 1200 km. faydalı qazıntıları: kükürd, mis, qızıl, qalay... Kuril adaları haqqında ilk mə'lumatı rus səyyahı V.V.Atlasov vermişdir. 18-19-cu əsrin əvvəllərində buranı başqa rus səyyahları tədqiq etmişlər. Rusiya-Yaponiya müqaviləsinə

əsasən (1855) İtirup adasından şimaldakı bütün adalar Rusyanın mülkü e'lan olundu. 1875-ci il müqaviləsi ilə Kuril adalarından 18-i Yaponiyaya verildi, əvəzində Yaponiya Saxalinin tamamilə Rusiyaya keçməsini tanıdı. 1875-1945-ci illərdə Kuril adalarını Yaponiya idarə etmişdir. Krım konfransının qərarı ilə (1945) Kuril adaları Sovet İttifaqına verildi. Kuril desant əməliyyatı (1945) nəticəsində Sovet Ordusu Kuril adalarını Yaponiya qoşunlarından təmizlədi. San-Fransisko sülh müqaviləsinə (1951) əsasən Yaponiya Kuril adalarına olan hüquq və iddialarından əl çəkdi. Lakin Yaponianın millətçi dairələri Kuril adalarının geri qaytarılması barədə iddialarında tə'kid edirlər» (Bax: ASE, VI cild, Bakı, 1982, səh.25).

Buradan çıxarılan nəticə: SSRİ Kuril adalarını işgal etmişdir. Ermənistanın Dağlıq Qarabağı və üstəlik daha bir neçə rayonumuzu işgal etdiyi kimi. Belə olan halda Yaponianın «millətçi dairələri» nə etməlidirlər? Heç olmasa 1875-1945-ci illərdə, yuxarıda yazıldığı kimi «Kuril adalarını Yaponiya idarə etmişdir». Bəs ermənilər haçan Qarabağ torpağını idarə etmişlər? Dünyaya «haqsızlıq dünyası» desək səhv etmərik.

Yaponiya tarixi haqqında maraqlı mə'lumatlar kitabı olan «Yaponlar (etnopsixoloji öcerklər)» kitabında isə bu qədim ölkə barədə oxuyuruq: «Yaponların etnogenezi məsələsi hal-hazırda da mübahisələr doğurur... Bizim (yə'ni rusların – Ş.F.) yaponşunaslığında Yaponianın ən qədim tayfasının **aynlar** olduğu göstərilmişdir. Xokkaydo adasına Asiya qit'əsinin şərq sahillərindən gələn adamlar aynlarla qaynayıb qarışmış, buraya gələn qəbilələrdə mədəni inkişaf prosesi eramızın

V əsrinədək davam etmişdir. VI-VII əsrlərdə Yaponiyaya Koreya və Çindən də gələnlər olmuş, ayn əhalisinin bir hissəsi gəlmələrə qarışmış, o əhalinin başqa hissəsi şimala doğru sıxışdırılmışdır.

Hazırda Yaponiya etnik tərkibinə görə dünya ölkələri arasında ən yekcins ölkə sayılır, belə ki, ölkə əhalisinin 99 faizini yaponlar təşkil edir. Aynlar isə olduqca azalmışdır, yalnız Xokkaydoda yaşayırlar və onların sayı 20 min nəfərdən çox deyildir» (bax: В.А.Пронников, И.Д.Ладанов. Японцы. Этнопсихологические очерки, Москва, 1996, str.7-8).

Qeyd edim ki, mənim bacım Naibə kimya elmləri doktoru, professordur. Bakı Dövlət Universitetinin Kimya Fakültəsində Azərbaycan və ingilis dillərində mühazirələr oxuyur, həm də bu Universitetin Şərqsünaslıq fakültəsində Yapon ədəbiyyatı (xüsusi kurs), yapon kalliqrafiyası, Yaponiya və Azərbaycan üzrə müqayisəli ədəbiyyat (konfaratistik) fənnlərindən dərs deyir. Mən «Azərbaycan haykuları» kitabımı yazdığınıma görə bacıma minnətdaram. Məni yaponların bu janrını daha dərindən öyrənməyə Naibə təşviq etdi. Fenomen Naibə!¹ 500-dən çox Azərbaycan haykusunu¹ və vaka (tanka) yazdım, haykularım haqqında BDU-nun mə'zunu, hazırda isə Yaponianın Bakıdakı Səfirliyinin mütərcimi Rəşad

¹ Qeyd: Naibə bacım haqqında geniş mə'lumat almaq üçün bax: Гюльрух Алибейли, «Наиба Мукаева - феномен», «Zerkalo» qəzeti, 5 mart, 2011, № 42, səh.40. Qeyd: Əgər Gülrux xanım Əlibəylinin tə'bircə desəm mənim «fenomen» bacım Azərbaycan Dövlət Universitetindəki pedoqoji fəaliyyəti ilə yanaşı Elmlər Akademiyasının Sumqayıt şəhərində yerləşən «Xlor Üzvü Birləşmələr İnstytutunda» laboratoriya müdürü olmuş, həmçinin 1990-1992-ci illərdə Tallindəki Tartu Universitetinin yarımlı ştatlı baş elmi işçisi vəzifəsində çalışmışdır.

Quluzadə diplom işi yazdı və onu müvəffəqiyyətlə müdafiə etdi. Rəşad hələ tələbə ikən Tokioda çap olunan «Yapon dili və mədəniyyəti sahəsində xarici ölkə tələbələrinin tədqiqatları» jurnalında (Tokio Xarici Dillər Universitetinin Tədqiqatlar jurnalı, Tokio, 2005) «Şahin Fazilin haykularını Azərbaycan haykusunu adlandırmaq olarmı?» adlı elmi məqalə ilə çıxış edərək, mövzu üzrə verdiyi suala «hə» cavabını bildirdi. Məqalənin bə'zi yerlərindən hissələr:

«Azərbaycanda hayku deyilən bir janr yox idi, azərbaycanlıların hayku haqqında olan mə'lumatları yalnız rus dilinə tərcümə edilmiş yapon haykuları vasitəsi ilə idi...»

...Azəri haykularında da, digər xarici ölkələrin haykuları kimi, yapon haykularının 5+7+5 heca sayı qanununa riayət olunmur. Bu, məhz o səbəbdəndir ki, yapon dilinin heca quruluşu ilə Azərbaycan dilinin heca quruluşu çox fərqlənir. Lakin, misralardakı hecaların ümumi sayı yapon haykalarında olduğu kimi 17-dir:

*Tək qalmışam.
Evimə qonaq gəlib təklik
Gəlin kimi.*

Burada 1-ci misrada 4 heca, ikinci misrada 9, 3-cü misrada isə 4 heca var, ümumilikdə isə 17 hecadır...

... Yapon haykularındaki «ya», «kana», «ker» və s. kimi ayıricı hissəciklər azəri haykusunda olmasa da, onları əvəz edən, onların vəzifəsini yerinə yetirən (-), (.), (!), (,), (:) (...) kimi işarələr var. Məsələn:

*Külək –
Olmasa əsməz, əsməsə görünməz,
Ey yaradan!*

*Bahar... çiçək yağışı...
Budaqlar
Doğmağa hazırlasır.*

Bu haykulardakı «-», «...», «!» işarələri yapon haykularındaki ayıricı hissəciklərin vəzifəsini yerinə yetirir...

...Azəri haykularında da «mövsüm sözləri» kimi adlanan biləcək sözlər var. Məsələn:

*Qar
Yorğan kimi örtdü damı,
Elə bildi ki, qızdırır.*

... Şahin Fazilin haykularının mövzuları müxtəlidir, böyük hissəsini «sevgi», «tənhalıq», «ölüm», «kədər» və «təbiət» mövzularında olan haykular tutur:

*Dərhal qaytaracağam sənə
Mənə borc ver
Öpüşünü.*

*Özünü six mənə,
Qoyma işüsün.
Divarda kölgəmiz.*

...Şair insanlara müraciət mövzusunda da hayku yazmışdır:

*Ey adamlar, insan yaradın
Dünyada çox azdır
İnsan.*

Dünya çirkli, insanların qəlbini də çirkli, insan deyə biləcəyimiz adam çox az... Məhz şair bu hayku ilə insanlara müraciət edərək «İnsan yaradın» deyə xahiş edir...

Mənim bu mövzunu seçimdə məqsədim «Azərbaycan şairi olan Şahin Fazilin haykularını azəri haykusunu adlandırmaq olarmı, ya yox»u müəyyən etmək idi...

Mövzu cəhətdən ayırıcı hissəcikləri əvəz edə biləcək işaretlərin olması, bu haykuların «hayku standartları»na cavab verdiyini sübut edir. Lakin, forma cəhətdən yapon haykuları deyil... və 5+7+5 ardıcılılığı gözlənilməsə də, ümumilikdə 17 heca var. Buna görə də, Şahin Fazilin haykularını xaricilərin haykuları kimi adlandırmaq olar» (Bax: Göst. jurnal, səh.149).

Günlər bir-birini əvəz etdikcə mənim Tokioya uçuş vaxtimın gəlib çatması azalır.

Bir gün akademik Bəkir Nəbiyevin direktor olduğu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna getdim. Bilirdim ki, bu möhtərəm alim, ruhən mənə yaxın

insan vaxtı ilə Yaponiyada olmuş və «Yaponiyada gördükərim» adlı məqalə yazmışdır. O, məqaləsinin bir nüsxəsini mənə verdi. «İstifadə edəcəyəm» dedim. Dərhal cavab verdi: «Alimlərin, yazıçıların, ümumiyyətlə bütün yaradıcı insanların yazdıqları hökmən nəyəsə yaramalıdır. Sənin yaradıcı istifadəni gözləyirəm».

Kitabşunas dostum, tarix üzrə fəlsəfə doktoru İmaməddin Zəkiyev mənim tezliklə Yaponiyaya gedəcəyimi bilib öz köməyini əsirgəmədi. Yəni, Yasif Nəsirlinin Yaponiyadan aldığı təəssürati özündə əks etdirən «Günəşlə görüş», həmçinin Vsevalod Ovçinnikovun «Sakura budağı» kitablarını mənə gətirdi. Bacım Naibədən isə Həsən Seyidbəylinin «On beş gün Yaponiyada» (Bakı, 1966) kitabını götürdüm. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 1990-cı ildə çap etdiyi «Yaponiyada imperator kultu (Miflər, tarix, doktrinalar, siyaset)» və V.A. Pronnikov və İ.D. Ladanovun «Yaponlar» kitabının 1996-cı ildə çapdan çıxmış 3-cü nəşri də işimə yaradı və Yaponiya xüsusunda mütaliəmə başladım. E'tiraf etməliyəm ki, bu məqalə və kitabların hamısından akademik B.Nəbiyev demişkən «yaradıcılıqla istifadə» etdim.

Nəhayət 17 fevral 2009-cu il.

Bütün günü evdə oldum. Bir neçə saat işlədim (İsgəndər bəy Münşinin «Tarixe-aləmaraye-Abbası» kitabının tərcüməsini tamamlamaqdayam). Yatmaq istədim. Yuxum gəlmədi. Qocanın yuxusu ərşə çəkiləmiş. Bir neçə il əvvəl, xoşbəxt çağımıda yazdığını bir şe'rimi xatırladım:

Laylay, mənə bir laylay

*Arabir sevincim həzzlə yanaşı,
Hərdən qəhər boğur bir anlıq məni.
Saçımdan qaradır qarlı dağ başı,
Deyəsən tərk edir cavanlıq məni.*

*Çoxu illərimin geridə qaldı,
Neçə aydan ötüb, ildən aşmışam.
Ömrün təzadımı, yoxsa nə haldı,
Yarım, qocalmışam uşaqlaşmışam.*

*Gəncliyim ilgima, röyaya bənzər,
Cavanlıq gözündən uzaq kimidir.
Uşaq var çoxbilmiş qocaya bənzər,
Qoca var küsəyən uşaq kimidir.*

*İnadkar olmuşam, dözəsən gərək,
Uşağı dönmüşəm mən qoca ikən.
Qəlbim kövrək olub cocuq qəlbətək,
Layla çal, bir layla istəyirəm mən.*

*Ey yar, uşağam sanki,
Laylay, mənə bir laylay.
Sinndən uşağam sanki,
Laylay, mənə bir laylay.*

*Laylay de nəvəm yatsın,
Laylay mənə həm çatsın,
Laylay məni yuxlatsın,
Laylay, mənə bir laylay.*

*Laylay, naçaram yoxsa,
Laylay ki, zaram yoxsa.
Bax, ağlayaram yoxsa,
Laylay, mənə bir laylay.*

*Cənnətdi həyat mənli,
Ləzzətdi həyat sənli.
Nənni, mənə bir nənni,
Laylay, mənə bir laylay.*

*(Bax: Əllərinin ver
mənə, Bakı, 1998
səh. 71-72)*

Axşamüstü şəhərə çıxıb Yaponiyada görüşəcəyim alımlar üçün bə'zi suvenir-hədiyyələr aldım. Evə qayıdırıb aparacağım şeyləri səliqə-sahmana saldım.

Aparmaq üçün çoxlu kitab əldə etmişdim. Əvvəlki iki divanımı və bu günlərdə çapdan çıxmış «Üçüncü Divan»ımdan bir neçəsini də çamadana yerləşdirdim. Mənim birinci «Divan» kitabım 1996-ci, «İkinci Divan» 2005-ci, «Üçüncü Divan» isə 2008-ci ildə çap olunmuşdur. 3023 səhifədən ibarət üç divan. Çox əmək sərf elədim bu divanlara:

*Şe'rimi Qur'an oxuyub yazmışam,
Rəmzimi irfan oxuyub yaxmışam.*

*Yazmamışam «Divan»ı birdən-birə,
Bir neçə «Divan» oxuyub yazmışam.*

*Bircə gün ömrümdə hədər keçmədi,
Şahina, hər an oxuyub yazmışam.*

(Üçüncü Divan, səh. 456)

Mə'lum qəzəlimin son beytini qeyri-təvazökarlıqdan uzaq sanın. Ümumiyyətlə, yazmadığım gün yoxdur.

*Əlimdə hər zaman tutdum qələm, Şahin,
mən ölükdə,
Görərlər seyr edən kəslər məzarımdan
qələm qalxıb.*

(Üçüncü Divan, səh. 77)

Gündüz, işlədiyim İnstituta da baş çəkmişdim. Elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun mənə verdiyi Qarabağa həsr olunmuş sidi də çamadanıma qoyuldu. On başlıcası isə, məni Tokionun Narita Beynəlxalq aeroportunda qarşılıyacaq Şaiq Cəfərzadə üçün əldə etdiyim və əsasən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə aid əsərləri qablaşdırdım. Məmmədəmin Rəsulzadənin demək olar ki, bütün əsərlərini tapmışam Yaponiya ölkəsində magistrant olan Şaiq üçün. Xatırladım ki, o, orada olacağım günlərdə mənim tərcüməcim və müşayiətçim olacaq.

Ağır peşədir tərcüməcilik. İllərlə daşımışam bu peşəni. Bir vaxt Əfqanıstanda yazmışdım ki:

*Tərcüməçi – mənim peşəm!
Yad diyarda neçə illər tərcüməçi işləmişəm.*

*(Əllərini ver mənə,
Bakı, 1998, səh. 123)*

Saat 22-dir. Televizoru söndürüb yatağa uzandım. Gecə yarısı yola düşməliyəm. Amma, yuxu gözümə gəlmirdi ki, gəlmirdi. İki saatə qədər mürgülədim...

II. 18 fevral 2009.

Səfərimin başlanması. Bakı-Moskva istiqamətli uçuş. Moskva. Şeremetjevo – 2 Beynəlxalq aeroportu. Tranzit zal. Səhər saat 8 -dən axşam saat 18-dək bu zaldə keçirdiyim intizar. Nəhayət, Tokioya uçacaq SU-583-cü reys sərnişinlərinin qeydiyyatının başlanması. Nəhəng Fransa aerobusu. Məşhur yapon rəqqası Kohşon Nanami ilə tanışlıq. Tokio. “Narita” Beynəlxalq aeroportu.

Saat 3-dür. Sürücü Həmidlə aeroporta yollandıq. Saat 6-da «Boinq» markalı təyyarə səmaya qalxdı. Narahat idim. Öndə dəfələrlə gördüğüm Moskva, sonra ilə hələ bir dəfə də görmədiyim Tokio şəhəri dururdu...

Moskvadayam. Hər yan mənim saçımından da ağ qar içindədir.

Dördlük

*Kim məni qarğıtladı –
Saçında qar qışladı.
Cavanlığım bitməmiş
Qocalığım başladı.*

Şeremetyevo-2. Tə'miri hələ bitməyib. Tranzit zal. Bir neçə saat gözləməliyəm burada. Tokioya uçuş bu gün

saat 19²⁰-dən sabah saat 10⁵⁵-dək davam edəcəkdir. Təəccüblənirəm. 15 saat uzunluğunda fasiləsiz uçuş. Mənə dedilər ki, sabah günorta vaxtı Tokioda olacaqsınız. Təyyarə biletindəsə çatacağımız vaxt 10⁵⁵ göstərilmişdir. 1985-ci ilin noyabr-dekabr aylarında bir neçə gün Yaponiyada olmuş Bəkir müəllimin məqaləsinə göz gəzdirirəm. Akademik yazır: «İlk möcüzə elə yolda özünü göstərdi. Biz Moskvanın Şeremetyevo təyyarə meydanında Tokioya uçan hava gəmisinə daxil olanda axşam düşmüdü. Qarşıda təqribən 10 saat davam edən fasiləsiz uçuş durdu. Güman etmək olardı ki, biz mənzil başına çatanda səhər açılacaqdı. Lakin bu dəfə Aeroflotun sərnişinləri üçün səhər... gecə yarısı açıldı. Məsələ burasındadır ki, müxtəlif coğrafi en dairələri üzərində yerləşən Moskva və Tokio şəhərləri arasında günəşin doğması və batması baxımından altı saatlıq zaman fərqi var. Buna görə də cəmi 10 saat yolda olduğumuza baxmayaraq, qarşımıza çıxmış ev sahibləri kiçik bir rahatlıqdan sonra bizi səhər çayı içməyə yox, nahar üçün restorana dəvət etdilər...» (Bax: «Çətin yollarda» kitabı, Bakı, 2000, səh.683).

Bəli, Bəkir müəllim üçün gecə yarısı açılan səhər mənim üçün günorta vaxtı açıldı.

Mərhum yazılıcımız Həsən Seyidbəyli də Yaponiyada olub və orada 15 gün qalıb. Bəkir müəllim, Yasif Nəsirli və mən gedəcəyimiz bu ölkəyə Bakı-Moskva-Tokio marşrutu ilə uçduğumuz halda, məşhur yazılıcımızın səfər marşrutu bir neçə ölkənin ərazisindən keçməklə onu Tokioya aparıb çatdırıb: Özbəkistan-Əfqanistan-Pakistan-Hindistan-Tayland-Yaponiya. (Bax:

Həsən Seyidbəyli. On beş gün Yaponiyada, Bakı, 1966, s.7-26).

Mən isə hələlik Moskvadayam, tranzit zalda. Zal dolur, boşalır. Ağ dərililər, qara dərililər, sarı dərililər, qıçıqgözlər qarışıblar bir-birlərinə. Hami tələsir və gözləyir. Vaxtını buradakı kafe-barlarda keçirənlər kim, bardaş qurub oturanlar kim, skamyada uzanıb yatanlar kim. Mənsə, bu geniş tranzit zalda, dəmirdən düzəldilmiş skamyaların üstündə gah uzanır, gah da zalın müxtəlif salonlarında gəzirəm. Ümumiyyətlə, gəzməyi, ayaq üstdə olmayı çox sevirəm. Bakıdakı «İzmir bağı»nda, Akademiyamızın karşısındaki iri hovuz ətrafında, «Hüseyn Cavid bağı»nda o qədər addımlamışam ki. Ayaqlarımla o qədər yer ölçmüşəm ki (geodezistlərin yerölçən cihazları kimidir ayaqlarım sanki).

Ayaq üstdə

Günlərimin çoxunu mən
keçirmişəm

ayaq üstdə.
Heç təsəvvür eləməzdim
neçə-neçə məsafəni
keçərmişəm

ayaq üstdə.

Yazanda da gəzən mənəm,
Ayaqlarımla nə qədər ki, gəzir yeri –
Yerölçənəm.
Minnətdaram ayağıma,
Qorxutmayır yaxın məni,
uzaq məni.

Durğunluqdan, ətalətdən
Uzaq edir ayaq məni.
İstəmirəm sükunətdə
 günüm ötə.
Günlərimin çoxunu mən
Keçirmişəm ayaq üstdə.
Lap ölümün önündə də
Diz çökərəm hələm-hələm,
Öləndə də gərək oləm
 Ağac kimi,
 Ayaq üstdə.

*(Bax: Yenə görüşərik,
Bakı, 1989, səh.23)*

Hələ ucuşa çox var. Vaxtı öldürmək gərəkdi.
Mənim nəzərimdə adam öldürənlə vaxt öldürənin hər ikisi qatildir. Mən bu saatlarda, bu qərib ölkədə, bu tranzit zalda qatil olmuşdum. İndi başqa çarəm yoxdu. Vaxtı öldürmək gərəkdi. Hələ 11 saat gözləməliyəm. Mən indi vaxt öldürən olmuşam. Mən vaxtimi öldürürəm. Mən həl-hazırda qatıləm.

Hayku

*Kimsə adam öldürür,
Kimsə vaxt –
Hər ikisi qatildir!*

Kitab oxumağa başladım. V.Pronnikov və İ.Ladanovun «Yaponlar» kitabını yenidən əlimə götürdüm. Müəlliflər yazılırlar: «Müasir Yaponiya Asiya qit’əsinin

şərq sahilindən şimaldan cənuba doğru uzanan arxipelaq üzərində yerləşir. Onun əsas adaları: Şimalda – Hokkaydo, mərkəzdə Honsyu və Sikoku, cənubda – Kyusyu. Bunlardan başqa orada 3 mindən çox kiçik adalar vardır. Sahəsi 400 min kv. km., əhalisi 120 milyon nəfərdir» (bax: Yaponlar, səh.3-4).

Əlbəttə, Yaponiya əhalisinin sayı hazırda daha çoxdur zənnindəyəm. Axı, «Yaponlar»ın yazılmamasından 15 il vaxt ötmüşdür.

Gözlərim yoruldu. Gözlərin yorğunluğunu azaltmaq üçün kipriklərimi qapadım. Çox səfərlərdə olmuşam. Amma, düşünürəm ki, bu uzaq səfər üzəcək məni. Yorğunam. «Yaponlar»ı qapayıb dəftərimi açdım, qələmimi götürdüm. Narahatlığımı ifadə edən və «Yaponiya səfərnaməsi» silsiləsindən olan birinci şə’rimi yazdım:

Rica

Kömək et, dəyməsin cəhd oxum daşa,
İlahi, qalmasın ürəyimdə kam.
Yapon səfərini vuraraq başa
İnşallah vətənə qayıdasıyam.

Məni döyümlü et, yolumu nurlu,
O nurlu yolla da obama dönüm.
Qoy Yapon səfəri ola uğurlu,
İlahi, et kömək yuvama dönüm.

Baharı mümkünə ömür qışının
Bu uzaq səfərdən mənə dönüş yaz.
Yuvası Bakıdır Şahin kişinin,
Şahin quşununsa yuvası olmaz.

Mən Şahin kişiym, quş deyiləm ki...

*Moskva, Şeremetyevo-2,
18 fevral 2009*

«Şahin kişi» olsam da, əgər mənə «şahin quşu» deşələr yanılmazlar. Axı, hey uçuram, təyyarədə hərdənbir, amma fikir səmasında, şe'r asimanında daim uçuram. Uçuşsuz günüm olmasın, İlahi. Hələ uçmalıyam, İlahi. Hələ qanadlarimdə (yadıma Bəkir müəllimin «Şahinin qanadları» ifadəsi düşdü) qüvvət var, İlahi:

*Neçə şahin quşunun seyr eləmiş pərvazın...
Geriyə qalmayacaqdır adaşından Şahin*

(İkinci Divan, s.259)

Necə deyərlər, insan quş kimidir. Dünən Bakıdaydım, bu gün Moskvadayam, sabah isə Tokioda olacağam inşallah.

Sübə saat 8-dən qonmuşam bu hava limanının tranzit zalına. Vaxt öldürən qatiləm. Ağır şeydir vaxt. Çox ləng keçir. Hələ saat 10-dur. Hələ gör neçə saat burada qalmalıymış...

Bir dəstə erməni idmançısına gözüm sataşdı. Harayasa uçmaq üçün gəliblər. Gözüm azərbaycanlı gəzir. Amma, gözüm axtardığını tapmadı. Ermənilərsə hir-hir hırıldışır, kələn-köntöy dillə nəsə danışır, gülüşürlər. Hırıldayıñ, ey Qarabağımı işgal edən naməndlər, vaxt gələr, biz də gülərik. Hazırda isə Qarabağım əldən gedib...

*Düşmənim gör neçə müddətdi bağımızdan yapışib,
Çəmənimdən, düzənimdən, bulağımızdan yapışib.*

*Topxana ormanın şövqü başından çıxmır,
Palidimdan, vələsimdən, qovağımdan yapışib.*

*Özünün nur saçə bilmir deyə solğun çırığı,
Qarabağ mülkü təkin çilçırığımdan yapışib.*

*Ağlin olsun, gəl odumdan, ocağımdan əl çək,
Əlini yandıracaqsan ocağımdan yapışib.*

*Natəmiz viüs-vücudundan eli pak etməkçin
Qovaram mən səni bir gün yarağımdan yapışib.*

*Sənə yalvarmayıram, əmr edirəm, getsə belə
Mənə sən yalvaracaqsan ayağımdan yapışib.*

*Şahinəm, olsa lüzum, qaplanı dönnəm bir gün,
Məni gəl silkələmə sən budağımdan yapışib.*

*(Qəzəllər, Bakı,
1994, səh.144)*

Tranzit zal dolub-boşalır, boşalıb-dolur. Saat 11. Saat 12. Saat 13. Ürəyim çəkildi. Cavanlıq vaxtimda vaxtin ötüşünə bir o qədər də məhəl qoymazdım. İndi isə, qocayam. Yaş 70-i haqlayıb. Hövsələsiz olmuşam. Ürəyim çəkildi.

Mənim «Mənim qocalığım» adlı şe'rəm var. Bədbindir. Hazırkı halıma münasibdir:

*Gün-gündən qısalır həzzimin boyu,
Qəmim uzandıqca möhnətim artır.
Yığılır gözümə mirvari suyu,
Yaşım çoxaldıqca sərvətim artır.*

*Sağım gümüşlənir mənim get-gedə,
Üzüm qızıl kimi saralmaqdadır.
İstilik görmürəm daha heç nədə,
Başımın üstünü qar almaqdadır.*

*Rəngi solmaqdadır ömür gülümün
Baba cuxasıtək, nənə donutək.
Önünə çıxıram gözəl ölümün,
Ölümü yar kimi qucum mən gərək.*

*Kədərim dərdimlə həmahəng gedir,
Çoxdan oxumuram gənclik himnimi.
Sür'ətim azalır, işim ləng gedir,
Hərdən axsayıram Teymurləng kimi.*

*Yar bəyənməyirəm, yar atmayıram,
Qələmim əlimdə yaraq əvəzi.
Daha mən uşaq da yaratmayıram,
Şe'r yaradıram uşaq əvəzi.*

*(Üçüncü Divan,
səh. 485-486)*

Bəli, bu gün, elə burada bu tranzit zalında yuxarıdakı şə'rımı yaratdım: «Rica» şə'rımı...

Saat 14. Saat 15. Saat 16. İlahi, dözüm ver mənə.
Hayku

*Ey vaxt, get,
Ey vaxt, get,
Ey yar gəl ki, vaxt getməsə gəlməzsən.*

*(Üçüncü Divan, sah.
1023)*

Saat 17. Saat 18. Görəsən darıxmaqdan ölmək olarmı? Ölmərəm ki? Qərib yerdə, özü də tək, tənha. Vaxtin ləng ötməsi barədə elə bu dəm ləngimədən bir başqa hayku yazdım:

Hayku

*Dəqiqlərin
Ayaqları ləng –
Daş sallanıb onlardan.*

Nəhayət olduqca məlahətli bir qadın səsi eşitdim (mən bu saat lap şeytanın da səsini «məlahətli qadın səsinə» bənzədərdim): «Tokioya uçan SU-583-cü reysin sərnişinlərinin qeydiyyatı 18-ci çıxış yolunda başlanacaqdır». Sağ olun, ey qeydiyyatçılar, var olun. Tez qeyd eləyin bizi, oturaq təyyarəyə, uçaq Yaponiyaya. Amma, yamanca qar yağır. Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz demişkən:

«Görəsən göydəki ambardə qar var, ya yox?»

Yəqin ki çox qar var. Yağır ki, yağır...

Təyyarənin uçuşu yarım saatdan da çox gecikdi. Nəhayət ki, təyyarədəyik. Nəhəng bir təyyarə. Olduqca iri bir dəmir quş. «Dəmir quş»un içərisindəyik. Mixaildən (bortprovodnik) soruşdum:

-Bu nə təyyarədir belə?

Cavab verdi: - Aerobusdur.

Dedim: - Harada düzəldiblər?

Dedi: - Fransada.

Dedim: - Maşallah!

Görəsən, bir də haçansa, aerobus demirəm, heç olmasa bapbalaca təyyarə düzəldə biləcəyikmi? Yadıma böyük şairin kiçik bir şe'rinin bu misraları düşdü:

*«Özgələr qoy paravoz, ya gəmi icad eləsin,
Biz verib pul, minərik, yol gedərik rahət ilə».*

Aerobus nə aerobus! Həm görünüşünə, həm də sərnişin tutumuna görə olduqca əzəmətli bir hava gəmisi.

Yaponiyaya uçarkən belə aerobus Bəkir müəllimin də diqqətini cəlb edib: «Səfərimiz davam edirdi. Ertəsi gün, Yaponiya hava xətləri şirkətinə məxsus «Boinq - 743» təyyarəsi ilə Sapporoya yola düşdü. Təqribən 500 sərnişin tutan üç hissədən ibarət böyük teatr salonunu xatırladan bu təyyarədə ilk dəfə uçmaq, yol boyu televiziya ilə göstərilən filmlərə baxmaq, yaxud qulaq radiosu ilə gözəl yapon xalq musiqisini dinləmək, əlbəttə, maraqlı idi. Lakin, bir ildə «Boinq» markalı Amerika təyyarələrinin bir neçə dəfə qəzaya uğradığını, çoxlu

sərnişinin tələfatına səbəb olduğunu bildiyimdən, niyə gizlədim, həyəcan keçirirdim...» (Bax: Göst. kitab, s.684).

Elə mən də həyəcan içindəyəm, Bəkir müəllim, amma mənim uşduğum bu təyyarə Amerikada yox, Mixail dedi ki, Fransada düzəldilib. Mənzil başına çataram inşallah.

Aerobusa göz gəzdirirəm. Hər üç hissənin ön divarlarında monitorlar quraşdırılıb. Həmin monitorlar bütün uçuş boyu sərnişinləri aerobusun getdiyi marşrutu, onun sur'ətini, uçuş yüksəkliyini, havanın temperaturunu, üstündən uçub getdiyini bütün şəhər, dağ, çay və çöllərin adlarından agah edir. Moskva ilə Tokionun arasında olan hava yolunun uzunluğu, gəmi komandirinin e'lan etdiyinə görə 8 saat 55 dəqiqədir. 7716 km. məsafə və 8 saat 55 dəqiqə uçuş.

Sərnişinlərin çoxusu yatır. Mənimsə yuxum gəlmir. İstəyirəm ki, gəlsin, amma gəlmir ki, gəlmir. Həyatımda yuxusuz qaldığım vaxtlarım çox olub. Bə'zən yuxunu özüm qovmuşam gözlərimdən, çünkü yuxu gedəndə şe'r gəlir, şe'r doğulur. Belə bir şe'rim var:

Kim isə yuxumu götürüb qaçıır

*Elə ki, yumuram gözümü gecə
Hansi bir qüvvəsə gözümü açır.
Yatmağa qoymuram özümü gecə,
Kim isə yuxumu götürüb qaçıır.*

*Gecə ilham pərim gülüür üzümə,
Gecə səhərəcən şe'r deyirəm.
Qayıtməsin deyə yuxu gözümə,
Hərdənbir qolumu çımdıklayıram...*

*Bə'zən ürək deyir, bə'zən dil deyir,
Arada sözlərin rəngi görünür.
Səhər açılanda əlimdə şe'r,
Balışda mürəkkəb rəngi görünür.*

*Özümü yalandan öyə bilmərəm,
Demirəm hər və'də sözüm çox olur.
Özgə şe'rələri deyə bilmərəm.
Mənim şe'rələrim gecə doğulur.*

*Belə artırıram şe'r varımı,
Azalmır bu varın istəyi canda.
Bə'zən qaranlıqda yazdıqlarımı
Oxuya bilmirəm sübh açılanda.*

*Beləcə-beləcə çoxaldı şe'r,
Beləcə-beləcə çoxaldı misra.
Bə'zən bir gecədə beş-altı şe'r,
Bə'zən bir gecədə beş-altı misra...*

(Əllərini ver mənə, səh.47-48)

Xəyalım şe'rdə, nəzərim monitordadır.

Tokionun «Narita» adlanan aeroportuna çatanadək aerobusumuz bu yerlərin üzərindən keçir: Kostroma, Voloqda, Sıktıvkar, Yekaterinburq, Uxta ilə Perm arasında yerləşən Ural dağları, sonra Qərbi Sibir düzənliyi, Novosibirsk, İrkutsk, Xabarovsk, oradan şimalda Curcur dağları və Tatar boğazı... Ada bax ha-Curcur. Boğaza bax ha – Tatar! Yəqin ki, bu yerlərdə qədimlərdə türklər yaşayıblar (Oljas Süleymenovun çoxdan oxuduğum «Az i ya» kitabını bir də nəzərdən keçirməliyəm).

Maqadan şimalda qaldı. «Maqadan» dedim, yadına Cəmaləddin düşdü. Qohumum Cəmaləddin. 13-14 yaşımvardı. Cəmaləddin günlərin bir günü Qubaya gəldi. «Müharibədə itkin düşənlər» siyahısındaydı onun adı. Sən demə, itkin deyilmiş, Maqadandaymış. 1953-cü ildə gəlib çıxdı Azərbaycana, Qubaya. Yaman «vurandı». Qohumlarım İmrana, Tariyelə, kiçik qardaşım Nərimana və mənə çaxır içmək öyrətdi. Özü isə spirit içirdi. 96 dərəcəli spirit. Çox içdiyi üçün çox tez öldü. Biz isə çox içmədik. Doğrudur, İmran da, Tariyel də, Nəriman da çox yaşamadılar. Əməkdar İncəsənət xadimi İmran Xəlilov, əsgərlilikdən sonra Özbəkistanın Nəvai şəhərində ömürsürən Tariyel Zeynalov və mənim müstəntiq qardaşım Nəriman Fərzəliyev çoxdan Allah rəhmətinə qovuşublar. Mən isə, hələ ki, sağam və hazırda Yaponiyaya uçmaqdayam. Şükür sənə İlahi:

*Hər yanın sönməlidir, sönməlisən, ey Şahin,
Əriyib şam təhəri söndü Nəriman da belə.
(Qəzəllər, 1994, səh.58)*

Curcur dağları! Tatar boğazı! Nəhayət, Sakit Okeanın içərisində mövcud olan qırx minədək böyük-kicik adadan ibarət Yaponiya və onun paytaxtı Tokio. Artıq, şəhərin Narita aeroportunu görürəm.

Aerobusda hamımıza deklarasiya vərəqi paylandı. 2 vərəq. Onları yazıb doldurmaliyam. Yanında bir yapon əyləşib. Kohşon Nanami. Çənəsində uzun saqqalı olan (guya mən də saqqal saxlayıram!) K.Nanami məşhur rəqqasdır. Mənə nisbətən ingilis dilini çox yaxşı bilir. Mənim deklarasiyamı da o doldurdu. Deklasasiya vərəqlərində çoxlu suallar vardı ki, onların biri belə idi: «Sıqaret çəkirsinizmi?». Cavabım «yox» yazıldı və dərhal çoxdan yazdığını bu beyt yadına düşdü:

*Etməsəm də meyə aludə bu vurğun canı,
Meyi üstün tuturam, neyləyirəm qəlyanı?*

III . 19 fevral

Aeroportda müxtəlif yoxlama mərhələləri. Qarşılanma və gözləmə zali. Bakı Dövlət Universiteti Şərqsunashlıq Fakültəsi "Yapon dili və Ədəbiyyatı" şöbəsinin məzunu, hazırda Tohoku Universitetinin magistrantı Şaiq Cəfərzadə. Tokio şəhəri .Seyirçi tanışlıq. Sakura ağacı. Dərhal yazdığınış şeir – "Bu ağaç". Tokio- Senday istiqamətinə yollanan sürət qatarı – Shin-kansen. Senday şəhəri. " Hotel Com's". Axşamüstü. Saat 18. Hiroki Oka, Takaşı Kuroda, Seiči Kitaqava, həmçinin Senda- ya dünən gələn Vaja Kiknadze (Gürcüstan Elimlər Akademiyası Tarix İnstitutunun direktoru) ilə ilk tanışlıq.

Moskvanın «Şeremetyevo»sunda göyə qalxan nəhəng dəmir quş Yaponianın «Narita»sında yerə endi. Özümüz də artıq yerdəyik. Saatin əqrəbləri 10⁴⁵-i göstərir.

*«Gündoğar ölkədəyəm, üstümə gün
doğmuşdur,
Bir səda gəldi qeybdən mənə
Şahin - quşdur».*

Doğrudan da, təyyarədə, gəmidə, maşında olan insanlar quş kimidirlər. Dünən hardaydım, bu gün hardayam.

Aeroportun bir neçə mərtəbədən ibarət, müasir üslubda inşa olunmuş yaraşıqlı olduqca böyük binası. İçəridəyik. Müxtəlif yoxlama mərhələləri. Bu, sizin vəzifənizdir, yoxlayın bizi, ey xüsusi peşə geyimli aeroport işçiləri, yoxlayın. O qədər yoxlamalardan, sınaqlardan, imtahanlardan keçmişəm ki... Bir polis məndən yapon dilində nəsə soruşdu. Təbii ki, onun nə dediyini anlamadım. Qarışındaki mizin yeşiyindən illərlə varaqlanmış və pis vəziyyətə düşmüş iri bir dəftər çıxardı. Hansı dili bildiyimi xəbər aldı. Dəftərin ayri-ayrı səhifələrində dünyanın onlarla dilində müxtəlif suallar yazılmışdı. Məsələn, rus dili, fars dili, türk dili, ərəb dili və başqa dillərdə yazılmış sorğu-suallar : «Haradan gəlmisiniz?»; «Haraya gedirsiniz?»; «Səfərinizin məqsədi?»; «Narkotik maddə qəbul edirsınızmi?» və s. Sualların qarşısında isə cavablar: «Hə!», «Yox!». «İşgüzar məqsədlə gəlmişəm». «Elmi e'zamiyyətə göndərilmişəm» və s. Yapon gömrük işçisi ilə mənim aramda söhbət türk dilində (əlbəttə, dəftərin köməyi ilə) gedirdi. O, barmağını dəftərin bir sualının üstünə qoydu. Orada yazılmışdı: «Narkotik və uyuşdurucu maddədən istifadə edirsinizmi?». «Yox» cavabı verdim. Növbəti sual: «Siqaret çəkirisinizmi?». Cavabım yenə inkaredici oldu. Gülmüşəyən polis «o'key» deyib dəftəri örtdü və yerinə qoydu. Mən də «o'key» deyərək onunla xudahafizləşdim.

Budur, «Narita»nın qarşılanma və gözləmə zali. Şaiq Cəfərzadə burada olmalıdır. Amma, hələ görmürəm onu. O da məni görmür. Çünkü bir-birimizi tanımirinq. Zalı gəzə-gəzə ətrafa diqqətlə baxmaqdıyam. Gözüm təyyarədə məndən ayrılan rəqqas Kohşon Nanamiyə sataşdı. Telefonumu ona göstərib başa saldım ki, bu telefon burada

heç yanı tutmur, lütfən öz telefonunla cib kitabçama yazılmış bu nömrəyə zəng et. K.Nanami nömrəni yiğdi və dərhal cavab gəldi: «Elə mən də professoru axtarıram». Şaiqlə görüşüb Kohşonla xudahafızlaşdım.

Şaiq Cəfərzadə. Tanışlıq. Yaraşıqlı bir gənc. Zahirən bir qədər də yaponlara oxşayır. Bakı Döllət Universitetinin Şərqsünaslıq fakültəsinin «Yapon dili və ədəbiyyatı» şö'bəsini bitirib, hazırda isə Tohoku Universitetinin magistrantıdır.

Aeroportu tərk etdik. «Şinkansen» adlanan qatara əyləşib Tokio vağzalı istiqamətinə yollandıq. Elə-belə, gəzinti xatırınə. Senday şəhərinə getməyimizə hələ vaxtimız vardi. Tokio ilə seyrçi tanışlıq: «Tokio-Yaponianın güzgüsüdür. Bu ölkənin bütün üstünlükləri, təzadları və xroniki yaraları burada cəmlənmişdir». «Yaponlar» kitabının müəllifləri V.Pronnikov ilə İ.D.Ladanov belə yazırlar (Bax: «Yaponlar», səh.71).

Mən ki, hələlik Tokionun üstünlüklərini görürəm. Tokionun təzadlarını və xroniki yaralarını görmək üçünsə burada yaşamaq lazımdır: Bir gün, bir ay, bir il? Yox, kifayət etməz. Tokioda illərlə yaşamaq lazımdır! Mənimse, bundan ötrü nə vaxtım, nə də imkanım var. Hər halda, yaşamalı şəhərdir!... Şaiq mənə gül açmış bir ağaç göstərdi:

- Sakuradır.

Şəkillərdə, rəsmiyyətdə çox görmüşdüm. Sakura. Gilas ağacı. Yapon gilası. Ağacın çəhrayı çiçəkləri. Nə qədər gözəl!.. Amma, nəzərə almaq lazımdır ki, bahar hələ gəlməyib. Başqa ağaclar lüm-lütdür. Sakura isə çiçəkləyib.

«Yaponianın qəlbini başa düşməkdən ötrü ona baharda, albalı çiçəyində baxmaq lazımdır, çünkü

sakuranın ləçəkləri yapon milli xarakterinin poetik, obrazlı şəkildə təcəssümüdür» - belə yazar Yaponiyada 6 il yaşmış rus jurnalisti Vsevolod Ovçinnikov «Sakura budağı» adlandırdığı kitabında. «Xalq poeziyası özünün lirik qəhrəmanını, həyatı sevməklə bərabər özünü qurban verməyə hazır olduğunu Yaponiya baharının çiçəklərində görür. Yapon jurnallarında tez-tez yazılır ki, sakura «sənən simvoldur», mexanizm sivilizasiyası boğanağında nəinki təkcə albalı ağacları quruyur, üstəlik bu ağacların çiçəklənməsindən vaxtilə canlanan insan duyğuları da solur» (Bax: Vsevolod Ovçinnikov. Sakura ağacı, Bakı, Gənclik, 1981, səh.198).

Sakura ağacı V.Mayakovskinin də diqqətini özünə cəlb etmişdi. Bir şe'rində epiqraf tə'siri bağışlayan və :

*«Yaponianın albalı
ağaclarına,
Barəsində yazmağa
imkan tapmadığım
hər nə var isə, ona - »*

yazan şair sakura ağacına şe'r yazmadığına görə özünü bu ağaca borclu saymışdır (Bax: V.Ovçinnikov. Sakura ağacı, səh.256). Diqqət yetirdinizmi? Ağaca borcluluq. Yalnız şair ağaca borclu ola bilər. V.Mayakovski kimi.

İndi isə, görək yaziçı nə yazar: «...Bahar yapon adalarına çayların buz buxovlarının parçalanması və daşqın sularının düzənləri intəhasız dənizlərə çevirməsi kimi təbii fəlakətlər gətirmir (son illərdə bizdə Kür çayının gətirdiyi fəlakətlər kimi – Ş.F.). Təbiətin çoxdan gözlənilən dirçəlişi burada albalı ağaclarının qəflətən və

gur çiçək açması ilə başlanır. Onun çəhrayı ləçəkləri yaponları yalnız çoxluğuna görə yox, həm də ömrü qısa olduğuna görə həyəcanlandırır.

Sakuraların ləçəkləri solmur. Xəfif külək əsən kimi onlar hərlənə-hərlənə yerə enirlər. Onlar lap tər ikən qopub düşməyi, öz təravətlərini azacıq da itirməkdən üstün tuturlar».

Bu sözləri yazılıçı dostum Yasif Nəsirli yazdı. Günləşlə görüşən Yasif Nəsirli (Bax: Yasif Nəsirli. Günəşlə görüş, səh.14). Yasif bunları 2003-cü ildə alıb qələmə. İndi isə 2009-cu ildir. Yasif Bakıdadır, mən isə Tokioda izdihamlı bir küçə kənarındayam, sakura ağaclarının çiçəklərinə baxmaqdadayam. Şaiq 10-15 dəqiqliyə məndən ayrıldı, mənsə qələm-dəftərimdən yapışdım və «Bu ağaç» şe'ri yarandı:

*Bura Tokiodur,
Tokiodur bura,
Bu ağaç isə –
Sakura.*

*İndi, qışdır,
Qışın oğlan çağı olmasa da,
qışdır.
Qışın bu çağında,
Məftunluqla baxdığını
bir küçə kənarında,
bir səki qucağında
gözümə
sakura ağacı dəyir.*

Sakura –

*bahar gəlməmişdən
çiçəkləyir.*

*Sakura –
qəflətən çiçəkləyir,
qəflətən də çiçəksiz
qalır.*

*Bu çəhrayı güllərin
Ömrü qəfil qısalır.
Dünən vardı, bu gün yox...
Saralmadan, solmadan
qəfil gələn küləkdən
güc alıb,
birdən-birə
tül tək döşənir yerə,
bu çəhrayı çiçəklər,
hamısı da təzə, tər.*

*Sakura çiçəkləri
qəfil doğulduğu tək
qəfildən də ölürlər.*

*Qəfildən də ölürlər –
saralmadan, solmadan.
Düşünürəm, bəlkə də
yaşama müddətini
bitirmədən ölürlər,
gözəllik sərvətini
itirmədən ölürlər,
ölürlər qocalmadan.
..Bura Tokiodur,
Tokiodur bura,
Bu ağaç isə –
Sakura.*

Tokio, 19 fevral

Bəli, böyük rus şairi imkan tapmamışdı, albalı ağacına – sakuraya şe'r yazmamışdı. Mən isə yazdım. Əlbəttə imkan tapdım.

Şaiq gəldi. Şəhər necə də gözəldi. Hər tərəf tərəmiz. Adamlar olduqca mədəni, qədərincə nəzakətli.

Kafeyə baş vurduq. Buterbrodlar, kofe. Qatara mindik. Gedəcəyimiz Senday şəhərinə 300 km. var. Təxminən Bakıdan Lənkərana olan məsafə kimi. Hər ay gedirəm Lənkərana. Dərs deyirəm Lənkəran Dövlət Universitetində. Yarım ştatlı professoruyam oranın. Neyləyim. Bir ştatlı iş yerinin aylıq maaşı ilə dolanmaq olmur. Mən üç universitetdə işləyirəm. Elə alım yoldaşlarım var ki, üç yox beş-altı yerdə dərs deyirlər. Dözümlüyük. Dözürük. Dözməyib neyləyəcəyik ki? Təki, hələlik rüşvətxorlar yaxşı yaşasınlar. «Rüşvət» anlayışı yarananın, atalar demişkən «atasına lənət!».

Yadına hansı bir şairinsə təxminən bu misralardan ibarət çoxdan oxuduğum kiçik bir şe'ri düşdü.

*«Rüşvətxora
«rüşvət almaz» deməyin
heç vaxt,
Əllərini tutsalar
ayağıyla alacaq».*

Yenə alacaq? Ayağıyla alacaq? Dədə vay, evimiz yixıldı ki!..

Görəsən Yaponiyada da rüşvət var?

Rüşvət qara bir rəng. Qapqara bir ləkə. Mövcud olduğu hər ölkənin taleyinə vurulmuş əskiklik möhürü.

*Məmləkət elmi ilən, alimi ilən tanınır,
Alimin paltarı gündən-günə nimdaş niyə?*

*Qara rəng qarə günüñ rəmzi sayılmışsa
əgər,
Sən qaragünlüdə, Şahin,agarib baş niyə?
(«İkinci Divan», səh.97)*

Qatarda yol gedirik. Senday şəhərinə çatanadək Bakıdan Lənkərana qədərki məsafə qət olunmalıdır. Bu məsafəni getmək isə Azərbaycanda azı 8-9 saat vaxt tələb edir...

Bir saat və bir neçə dəqiqəyə Sendaya çatdıq. Əsla heyrətlənmədim. Axı, bura Yaponiyadır. Bizi gətirən qatar da taqqa-tuqla yırğalana-yırğalana gedən sovetlərdən qalma qatar yox, bir rels üzərində şütyüən yapon qatarıdır.

Tokioda olduğum və Sendaya yollandığım bir saat və bir neçə dəqiqə ərzində bir qəzəl yazdım:

*Sahdağımdan götürüb atdı neçə yad dağına,
Dözmüşəm kəc fələyin gör nə nə qədər şıltığına...*

*Görmüşəm bir neçə cür rəngi olan hicrani,
Lə'nət olsun ilanın qarəsinə, həm ağına.*

*Amma, gözmuncuğu tək tapdım, itirdim yarı,
Çatmışam mən qaragün indi ahilliq çağına.*

*Təpədən-dırnağacan el-obamin aşiqiyəm,
Afərinlər ola mən tək bu vətən müştağına.*

*Düzlüyüin, doğruluğun munisi oldum daim,
Vermədim mən yaxamı əyriliyin caynağına.*

*Vətənim müstəqil olmuş, coşuram baxdıqca,
Rəngi üç bayraqına, ulduzu bir bayraqına.*

*Gündoğar ölkəyə gəlmək diləyirdim, Şahin,
Doğu gün bəxtimə, gəldim Yaponun torpağına.*

Tokio-Senday, 19 fevral

Şaiqlə, bizim üçün müəyyən olunmuş otelə yollandıq. «Hotel Com's» («Kams» oteli), 6-ci mərtəbə, 611-ci otaq mənimdir.

Azacıq istirahət. Telefon zəngi. Şaiq idi. Dedi ki, saat 18-də yapon professorları mənimlə görüşə gələcəklər.

- Kimlər gələcək?

- Sizin qiyabi tanıldığınız cənablar Oka və Kuroda.

Onların gəlmələrinə hələ 2 saat vaxt vardi. Moskva-Tokio istiqaməti ilə uçarkən bir qəzəl qaralılmışdım. Professorlarla görüşə isə hələ 2 saat vaxt vardi.

Vaxtı qənimət bilib təyyarədə başladığım qəzəli otel otağında bitirdim:

*Surət diləsəm də onu xülyadə görürdüm;
Mən surəti, əlbəttə ki, mə'nadə görürdüm.*

*Hər bir səfərimdə qonağa ehtiram üçün
İran ilə Türkiyyəni amadə görürdüm.*

Mən Bağdada getdikdə hələ təhlükə yoxdu,

Əfqanlarisa cəngdə, qovğadə görürdüm.

*Görmək diləyirdimsə də, olmurdu müyəssər,
Hərçənd Yapon yurdunu röyadə görürdüm.*

*Allaha şükürlər ki, dilək qönçəsi açdı,
Mən meylimi tez-tez bu təmənnadə görürdüm.*

*Mən badəni atdım yerə, tutdum qələmimdən,
Əvvəllər əlimdə arabir badə görürdüm.*

*Şahin, qoca dünyani dolan, gəz, qocalırsan,
Öldükdə demə «surəti mə'nadə görürdüm».*

*Təyyarə. Moskva-Tokio
istiqaməti*

Bəli, surət ilə mə'na. İki irfani istilah. Klassik şairlər üstünlüyü mə'naya vermişlər.

Mənim nəzərimcə, hər iki istilahda müəyyən üstünlük vardır, surət mə'naya və mə'na surətə bağlıdır. Nadir surətin mə'ası və mə'nanın mə'ası? Nədir bu iki istilahi bir-birinə yaxınlaşdırın və birini digərindən ayıran cəhət? Surət təkcə zahiri görünüşdürmü? Mə'na yalnız batını yol, yaxud həqiqət yoludurmu? «Keyfiyyət» məfhumu hər iki istilaha aid edilirmi? Bilmirəm. Amma bilirəm ki, hər ikisi zərurətdir. Necə ki, demişəm:

*Şahin, sənə örnek surətdəki mə'na,
Mə'na da zərurət, surət də zərurət.*

Yaxud:

*Məni mə'na da düşündürmədədir, surət də,
Verirəm qiyəti həm surətə, həm mə'naya.*

Lakin, nəzərimcə, mə'na daha üstün keyfiyyətə malikdir:

*Ürəyim öylə böyük ki, demə əsla balaca.
Edirəm zənn ürəyimdən hələ dünya balaca.*

*Şahinin şe'r bağında neçə mə'na gülü var,
Kaş ounun olmaya şe'rindəki mə'na balaca.*

*(İkinci Divan,
s.14)*

Yaponiyada, məncə, mə'na ilə surət həməhəngdir.

Saat 18 oldu. Şaiq otağıma gəldi. II mərtəbəyə endik. Professorlar Hiroki Oka və Takaşı Kuroda ilə üzbəsurət ilk tanışlıq. Dünən Senday şəhərinə gəlmış professor, tarix elmləri doktoru Vaja Kiknadze də yanlarında daydı. O, Gürcüstan Elmlər Akademiyası Tarix İnstitutunun direktorudur.

Cənab Oka bizi restorana də'vət etdi. Uzağa getmədik. Restoran elə bu oteldə idi.

Restoran. Stolun üstünə müxtəlif qəlyanalar düzülmüşdü. Balıq məhsulları üstünlük təşkil edir: balıqqulağı qurdı, xərçəng, meduza buynuzları, çiy balıq əti, meygu (krevetka) və s. Çiy balıq ətindən bir az dadmalı oldum. Bizlər belə yeməklər yeməmişik. Yazığım gəldi xərçənglərə, ilbizlərə... (Yadına vyetnamlıların

«Dənizdə gəmidən başqa hər şey yeməlidir» deyimi düşdü).

*Mən – insaflının biri,
Qınamayıñ şairi,
Xərçəngi qızardırlar
Yaponlar diri-diri...*

*İlbizə bax, ilbizə...
Yox, halal deyil bizə.
İlbizdə olsayıdil
Nə deyərdi dil bizə...*

Senday, 19fevral

Şaiq təklif olunan yeməkləri yedi, mən isə baxabaxa qaldım, burada olacağım 10 günüm beləmi keçəcək?..

Cənab Okanın telefonu səsləndi. Yaponca danışdı və dedi ki, professor Seiçi Kitaqavadır. Şaiq üzünü mənə tutub: - Mənim elmi rəhbərimdir, - dedi.

Qeyd edim ki, cənab Kitaqava bir neçə il bundan əvvəl (o zaman mən Əfqanistanda işləyirdim) Bakıda iki-üç ay olub. İxtisasca monqolşunasdır. Vaqif Priyevlə – mənim moqolşunas dostumla dostluq ediblər, məktublaşmışlar.

Azacıq sonra balaca boylu böyük alim cənab Kitaqava da gəlib çıxdı. Söhbətimiz xeyli uzandı. Nədən danışmadıq ki? Tohoku Universitetindən, Azərbaycan Elmlər Akademiyasından, Gürcüstan Tarix İnstitutundan, Tehran Universitetindən (bu professorlar dəfələrlə İranda olublar), indiki və gələcək həmkarlarımızdan və s. Şaiq

sual-cavablarımızı öz elmi rəhbərinə ciddiyyətlə tərcümə etməkdəydi.

Restorandan çıxdıq. Bir qədər də geniş bir Tokio prospektində gəzişdik. Hava soyuq idi. Saat 11-di. Dincəlmək lazımdı.

Otağıma gəldim, yatağıma uzandım, pəncərəni açdım. Elə sakitlikdir ki! Sakitlik. Sükut. Sükutu dağtdım. «Dördüncü Divan»imdə gedəcək, lakin hələ yazıb-bitirmədiyim, amma üzərində işlədiyim bu qəzəli piçildamağa başladım. Sakitlikdi. Özüm deyib özüm eşidirdim:

*Bağda çıçəklərlə danışmaqdayam,
Dağda küləklərlə danışmaqdayam.*

*Vaxtımlı, bəsdir, ay adam, alma ki,
Al çiyələklərlə danışmaqdayam.*

*Harda İsaq ilə Misaq quşları?
Mən kimi təklərlə danışmaqdayam.*

*Xamuş olun, dinləyin, ey xamlər,
Mən... kəpənəklərlə danışmaqdayam.*

*Var ucalıq öylə yaponlarda ki,
Sanki fələklərlə danışmaqdayam.*

*Qəddi uzun kəsləri çox dinlədim,
Qəddi gödəklərlə danışmaqdayam.*

*Qəlbidaş insanları dindirməyib
İncə ürəklərlə danışmaqdayam.*

*Sakit olun, çəkdi xəyal Şahini,
Göydə mələklərlə danışmaqdayam.*

IV. 20 fevral

Sübh tezdən oteldə yazdığını qəzəl. Sübh yeməyi. Tohoku Universiteti. Simal – Şərqi Asiya Tədqiqatları Mərkəzinin direktoru Masahişa Seqava. Mərkəzin bəzi institutları ilə tanışlıq. Elektron cihazlarla təchiz olunmuş zəngin kitabxana. Dəqiq Elimlər İnstitutunun yeməkxanası. (Menyuda əsasən xərçənglər, ilbizlər, qurbağalar, meyqular və ciy balıqlar). Otelə dönüş. Axşam “ Hind restoranı”nda ziyafət. Gecə yarısından sabahkı Elmi Formda oxuyacağım “ XX əsr Azərbaycan milli tarixşünashlığı: tarixi təcrübə və müasir vəziyyət” adlı məruzəmin yapon dilinə tərcüməsi üzərindən Şaiqlə iş. Sonra yeni bir şeirm-“ Gündoğar ölkə” .

Sübh tezdən pəncərədən boylandım. Hər yan ağappaqdı. Gecə qar yağmışdı. Dünən elə bil burada yaz havası vardı. Buralara qar gözlənilmədən gəlir. Elə indi də yağır və sakura çiçəkləri kimi yerə əlenir. Bir qəzəl yazmaq istədim. Yazdım da. Əsas istəməkdi. Yazmağa nə var ki?

Qəzəl

*Az qalıbdır, məni qəhr ilə qəhər öldürəcək,
Hələ dərd üzməsə də canı, kədər öldürəcək.*

*Çəpər üstdə çıxıram gündə yarı görməkçin,
Məni öldürməsə də yar, çəpər öldürəcək.*

*Bizə mə'lum deyil aqibəti insanın,
Bilmirik biz bizi Allah nə təhər öldürəcək.*

*Çıxmışam çox səfərə... İndi Yapon sevdası,
Dərvishəm, dərvishi bir vəqt səfər öldürəcək.*

*Bu cahan bütlərinin lütfünə bel bağlama çox,
Sənə axşam edəcək lütf, səhər öldürəcək.*

*Büt də, cananə də vardır o biri dünyadə,
Bəşəri, sanma ki, üqbadə bəşər öldürəcək.*

*Qocayam, yeddi ona yaşı yaxınlaşmaqda,
Dəyməsin göz, məni öldürirsə nəzər öldürəcək.*

*Şahina, düşmə daha eşqə, cavanlıq eləmə,
Hər kamanqaşa tərəf getsən əgər, öldürəcək.*

Sənday, 20 fevral

Sübə yeməyimi otelin I mərtəbəsindəki kafedə yedim. Burada yeməyə ilan-qurbağa verilmir, avropa qəlyanaltıları (pendir, sosiska, kolbasa...) təklif olunur, kotlet, qovurulmuş ət, yanında da makaron, vermişel, düyü gətirilir. Axı, oteldə qalanların əksəriyyəti əcnəbilərdir.

Bir saatdan sonra Vaja Kiknadze, Şaiq və mən Tohoku Universitetinə yollandıq. Universitetin tutduğu

sahə böyükdür və orada bir neçə böyük və kiçik binalar var. Əsas binanın qarşısında bizi Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzinin müavini prof. Oka qarşılıdı. Liftlə III mərtəbəyə qalxdıq. Mərkəzin direktoru prof. Masahisa Seqavanın kabineti. O, bizi, əlbəttə, yaponlara xas yüksək ehtiram və nəzakətlə qarşılıdı. İxtisasca antropoloq (loru dil ilə desək kəlləşünas) olan cənab Seqava əksər yaponlar kimi eynəklidir, mehribandır, üzügülərdir.

Yaşıl çay gətirdilər. Mən yaşıl çayı ilk dəfə Əfqanistanda, sonra Özbəkistan və Tacikistanda içmişəm. Bakıda isə yaşıl çaya meyl azdır.

Cənab Seqava məşğul olduğum elm sahəsi ilə maraqlandı. Əfqanistandakı fəaliyyətimlə bağlı suallar verdi. Haqqımda mə'lumatının olduğunu başa düşdüm. Yazdığım «Azərbaycan haykuları» ilə maraqlandı. Kitabın bir nüsxəsini ona təqdim etdim. Üz qabığında Qız qalasının və bir neçə qatlı ənənəvi yapon evinin şəkli verilmiş, bir haykumun yaponca tərcüməsi də əks olunmuşdu:

*«Mənim sevgim
Sənin sevgindən zəifmiş,
Ölə bilməyir».*

Oxuyub gülümsündü, sonra kitaba səhifə-səhifə göz yetirib 374-cü səhifəni açdı, yapon dilində yazılan «rezyume»ni oxudu. Kitabın sonunda 6 dildə – Azərbaycan, yapon, rus, ingilis, fransız və alman dillərində aşağıdakı mə'lumat verilmişdir:

«Milli yapon poeziyası VII əsrдə yaranan «vaka», yaxud «tanka» (beşlik) və XVI yüzillikdə vakanı tam üstələyən «hayku», yaxud «hokku», ya da «haykay» (üçlük) şe'rleri ilə zəngindir. Son illərdə bir neçə xarici ölkədə, o cümlədən Azərbaycanda da yapon şe'rini maraq çoxalmış, nəticədə hayku poeziya nümunələri qələmə alınmışdır.

Hayku öz qısalığı və özünəməxsus poetikliyi ilə seçilən lirik şe'r növüdür.

Azərbaycan Yaziçılar Birliyinin üzvü, tarix elmləri doktoru, professor Şahin Fazıl hayku yaradıcılığına 2004-cü ildən başlamış və onun bir neçə haykusu Bakıda və Tokioda Azərbaycan və yapon dillərində çap olunmuşdur.

Oxuculara təqdim olunan «Azərbaycan haykuları» yapon hayku janrı tərzində Azərbaycanda yazılan ilk kitabdır.

Şahin Fazıl hazırda haykudan əvvəlki yapon poeziya janrı olan və «vaka» adlanan «Azərbaycan vakaları» adlı kitab üzərində işləyir» (Bax: Azərbaycan haykuları, Bakı, 2007, səh. 372-373).

Cənab M.Seqava prof. V.Kiknadzeyə də müxtəlif suallar verirdi. Onların arasında gedən söhbət Şaiqin köməyi olmadan ingilis dilində gedirdi.

Sözün tam mə'nasında «kəllə» adamdır bu kəlləşünas professor. Eşq olsun belə alımlərə! Axşam bu günün təəssüratı ilə «eşq olsun» rədifli belə bir qəzəl yazdım, «mizbanlara eşq olsun» dedim:

*Elm üzrə yaponlarda tüğyanlara eşq olsun,
İmkən eləyib gördüm, imkanlara eşq olsun.*

*Tüğyan belə tüğyansa, dövrən belə dövrənsa,
Hicran belə hicrənsa hicrənlərə eşq olsun.*

*Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var,
Loğmanlara qiymət var, loğmanlara eşq olsun.*

*Söhbətləri həlva tək, hörmətləri dərya tək,
Oka və Seqava tək insanlara eşq olsun.*

*Nərgizdi, nilufərdir, reyhandı, sənubərdir,
Güllər təzədir, tərdir, bağbanlara eşq olsun.*

*Rəhm olsa gər insanda, qan axmasa
meydanda,
Can çıxmasa meydanda meydanlara eşq olsun.*

*Bir gündə uçub gəldim, şahin quşuna mən tay,
Senday nə gözəl Senday! Mizbanlara
eşq olsun.*

Senday, 20 fevral

Sonra, cənab Masahisa Seqavanın tapşırığı ilə prof. Hiroki Oka bizi Mərkəzin bə'zi institutları ilə tanış etdi. Sonrasa, kitabxana. Elektron cihazlarla təchiz olunmuş və müasir tələblərə cavab verən zəngin bir kitabxana. «Xarici ədəbiyyat» zalına gəldik. Müxtəlif dilli, rəngarəng çeşidli kitablar səliqə-sahmanla rəflərə düzülmüşdü. Azərbaycan dilində də bə'zi kitabları gördüm: Cəmil Həsənli «SSRİ-İran (1941-1945)» kitabı. Dəyərli kitabdır. Oxumuşam.

Müəllif tərəfindən mənə ünvanlanan avtoqrala bu əsər Bakıda mənim də kitabxanamı bəzəyir.

Rus müəlliflərinin kitabları burada daha çoxdur. Diqqət yetirirəm: Təkcə riyaziyyata aid iki sıra dəmir rəflərdə minədək kitab və jurnal... Ölkənin elmi və mədəni səviyyəsi kitablarından bilinir. Elə Azərbaycanda da bu səviyyə vardır, amma biz öz kitablarımızı xarici ölkələrə çoxmu çatdırırıq, çoxmu yayırıq?

Yaponlar kitabsevər və kitab oxuyan insanlardır. Bu qıylıqgöz adamlar məhz müxtəlif xalqların kitablarından əxz etdikləri elmi nailiyyətləri gözüaçıqlıqla öz ölkələrində yaradıcı şəkildə tətbiq edirlər. Mən yaponların bu gözəl xüsusiyyətini kiçik bir şe'rimdə belə verdim:

Qıylıqgöz böyüklüyü

*Bu balaca yaponlar –
Böyük, sadəcə böyük!
Necə böyükmiş onlar,
Böyük, sadəcə böyük.
Göziünüz necə açıq,
Göziünüz necə böyük,
Ey qıylıqgöz yaponlar.*

Senday, 20 fevral

Dəqiq Elmlər İnstututunun yeməkxanasındayıq. Yeməkxana yalnız müəllimlər üçün nəzərdə tutulmuşdur. Yenə dəniz (okean) məhsulları. Xərçənglər, ilbizlər, meyğular və çiy balıqlar. Balıqları elə yaraşıqlı

doğrayıblar ki... Hər balıq tikəsinin üstündə bir göyərti gözümə dəydi. Ey qızardılmış Nərə balığı, haradasan? Yanında da narşərab!..

Yapon restoran, kafe və qəlyanaltılarında yemək stollarının üstündə, qaşıq, çəngəl və biçaqdan başqa «haşı» adlanan çubuqlar da olur. Bir əldə iki haşı tutub düyü dənələrini elə dənləyirlər ki. Şaiqin də əlində haşı vardı. Böyük məharətdir. Çubuqla düyü yemək məharəti! Mən bunu bacarmadım.

Otelə qayıtdıq, istirahət etdik. Saat 19-da Şaiq gələcək və Vaya ilə mən onunla birlikdə «Hind restoranı»na gedəcəyik.

Sözləşdiyimiz vaxtda otelin qarşısında görüşdük. Professor Kitaqava da oradaydı – Şaiqin elmi rəhbəri, Vaqif Piriyev - Buduqlunun elmi həmkarı.

Sendayda, bəlkə də bütün Yaponiyada yaşayan və özləri üçün biznes yaradan hindlilər yapon dilini, yaponların nəzakətli rəftar tərzini əməlli-başlı əxz etmişlər. Mən onları Əfqanistandan tanıyıram. Kabulun hansı küçəsinə, xiyabanına, bazarına getsən topasaqqal və uzunsaç hindli taciri, yaxud satıcısı görərsən. Onların dükanlarına girər-girməz çay, qəhvə, yaxud sərinlədici içkilər təklif edirlər və bu təklifin dükandan nəsə alacağına, ya almayıcağına qətiyyən dəxli yoxdur.

Bizim gəldiyimizi görən hindlilər dərhal mehribanlıqla salamlaşdırılar, içəri də'vət etdilər, miz arxasında əyləşdirilər, hər birimizə bir yemək menyusu təqdim etdilər.

Əvvəlcə çörək gətirdilər. Bizim təndir çörəyinə bənzəyən ağappaq və ip-isti çörək. Amma, dadı bir az şirindir. Xörəkləri kimi çörəyi də elə bu restoranda bisirir-

lər. Mizimizdən uzaq olsa da, bir-birindən bir qədər aralanmış iki zoğalı rəngli zərxara pərdə arxasında bir hindli qadını gördüm. Çörək kündələyirdi...

Menyuya göz gəzdirdim. O çörəyin adı «Qəndəhar nan» («Nane-Qəndəhar» - «Qəndəhar çörəyi» yox, məhz hind dilində «Qəndəhar nan») yazılmışdı.

Qəndəhari xaturladım. Çox olmuşam o şəhərdə. «Çehel zinə» yaxud «Çehel pillə» adlanan dağ ətəyi yadımdadır. Orada Məhəmməd peyğəmbərin (s) əbası saxlanılır və yerli əfqanlar həmin əbanın Qəndəharda olması ilə fəxr edirdilər. Görəsən, indi hardadır o müqəddəs əba? Görəsən hansı talibançı geyir əyninə o əbanı? Pis günə qoydular Əfqanistani. Əvvəlcə ruslar, sonra isə əfqan talibançıları, daha sonra isə amerikalılar, ingilislər və başqa əcnəbi hərbiçiləri. Hamı göz dikib Əfqanistanın sərvətinə, varına. Var isə yerin altındadır. Uran, mis, qızıl, qiymətli daşlar, neft, qaz... Daha nə yoxdur Əfqanistanda? Hər şey var. Amma özünün deyil. Özündə olsa da, özünün deyil. Kiçik dövlətin səpvəti öz başının bələsi imiş. Zavallı Əfqanistan. Zəngin balaca dövlət. Böyük dövlətlərin hələ XIX əsrən tamah saldıqları məkan.

Hind xörəklərindən xoşum gəldi. İlbiz-filan yoxdu. Sanki Əfqanistandaydım. Mən yəqin ki, daha bir də Əfqanistanda olmayıacağam. 1988-ci ildə Əfqanistana «əlvida» dedim. Heyf zəhmətimizdən. Heyf «SSRİ» adlanan bir dövlətin bihudə yerə xərclədiyi milyardlarından. Heyf orada öldürünlənlərə. Hər şey bada getdi. Amma, bərkidik. Bərkidik o ölkədə biz. Oddan-əlovdan keçidik... Və bərkdən-boşdan çıxdıq, bərkidik.

Oradan qayıtdıqdan sonra belə bir şe'r yazmış və qəzetlərin birində dərc etdirmişdim:

Əfqan diyarında bərkimişik biz

Əfqanistanda neçəneçə od-əlovdan keçən Nizamiyə, Valehə, Mehmana, Asəfə, Əhmədağaya, Şikara, Maya xanıma... və bütün tərcüməçilərə.¹

*Övlad doğularaq Azərbaycana
Əfqan diyarında bərkimişik biz.
Yollanıb qürbətə, düşüb əfgana
Əfqan diyarında bərkimişik biz.*

*Günlər keçirmişik o dost diyarda,
Kabulda, Heratda, Bəlxədə, Təxarda...
Yanmışlıq günəşdə, donmuşuq qarda,
Əfqan diyarında bərkimişik biz.*

*Bizi salamlayan əl də görmüşük,
Qəhr edən, qarğıyan dil də görmüşük,
Güllə də görmüşük, gül də görmüşük,
Əfqan diyarında bərkimişik biz.*

*Bizi sərtləşdirib əfqan iqlimi,
Çox zaman kobuduq, hərdən səmimi...
Bərkidik lap polad bərkiyən kimi,
Əfqan diyarında bərkimişik biz.*

Tale əydirməyib biləyimizi,

*Daşdan çıxarmışıq çörəyimizi...
Sevgi yumşaltsa da ürəyimizi
Əfqan diyarında bərkimişik biz.
Ölimdən qorxmayıb bir an da belə
Olarıq vətənə qurban da belə,
Nizami də belə, Mehman¹ da belə...
Əfqan diyarında bərkimişik biz,
Bərkimişik biz!*

(«İkinci Divan», səh. 696-697)

Mənim Əfqanıstan şe'rərim çoxdur. Oradan qayıtdıqdan sonra Bakıda bə'zi «əfqanlara» (orada uzun illər olan, yaxud döyüşlərdə fəal iştirak edən vətəndaşlarımıza «əfqan» deyirdilər) olduqca kobud münasibətin şahidi də olduq. Əlimdən nə gəlir ki? Bir şe'r yazdım:

Məni o diyara kim göndərib bəs?

«Səni Əfqanıstan-a mən göndərməmi şəm...» (Əfqanıstandan yaralı qayıdan bir sovet əsgərinə sovet həkiminin dediyi söz)

¹ Nizami Məhrəm hazırda Bakıda işləyir, filologiya üzrə fəlsəfə doktorudur, tarix elmləri doktoru Mehman Süleymanov isə Azərbaycan Respublikasının İran İslam Cümhuriyyətində hərbi attaşesidir.

*Dil necə qiyaraq o sözü deyib?
Məni o diyara kim göndərib bəs?
Sən göndərməmisən, o göndərməyib,
Məni o diyara kim göndərib bəs?*

*Hərə yaxasını çəkir bir yana,
Gözü yaşılı qaldı nə qədər ana...
Kim mənə «get, - deyib, - Əfqanistan?»
Məni o diyara kim göndərib bəs?*

*Kim məni yollayıb oda, ölümə?
Kim məni qurşayıb belə zülümə?
Qumbara, tapança verib əlimə
Məni o diyara kim göndərib bəs?*

*Günüümüz qaraydı, ayımız qara,
Tale boxcasında payımız qara...
Tamarzi qoyaraq yoldaşa, yara
Məni o diyara kim göndərib bəs?*

*Əlim getməzdi heç badam qırmağa,
Yadam öldürməyə, yadam qırmağa...
Adam öldürməyə, adam qırmağa
Məni o diyara kim göndərib bəs?*

*Mənmi yaralıyam, yaralımı sən?
Həkim, duymayırsan məlalımı sən.
Karsan? Eşitmirsən sualımı sən?
Məni o diyara kim göndərib bəs?
Məni o diyara kim gönədrib bəs?*

*(İkinci Divan,
səh.695-696)*

«Hind restoranı»ndan çıxıb, otelə qayıtdıq. Saat 21-dir. Gecə yarısında Şaiqlə sabah yapon ictimaiyyəti, tələbələr, tarixçi yapon professorları, Azərbaycansunas alımları ilə keçiriləcək elmi forumdakı mə'rüzəmin mətni üzərində yeni tərcümə işi apardıq. Çıxışına 40 dəqiqə vaxt ayrılmışdı. Mə'rüzəm geniş idi.

Yeri gəlmışkən, mə'rüzəm xüsusunda Azərbaycan oxucusunda müəyyən mə'lumatın olması üçün müxtəsər şəkildə onun təsvirini verməyi vacib bilirəm. Axı, mən öz mə'rüzəmlə təkcə özümü yaponlara təqdim etmir, həm də Azərbaycanı təmsil edirdim.

Mə'rüzə belə adlanır: «XX əsr Azərbaycan milli tarixşunaslığı: tarixi təcrübə və müasir vəziyyət».

Əlbəttə, mövzu olduqca genişdir. Ölkəmizdə və xaricdə bu haqda kitablar, dissertasiyalar, məqalələr çox yazılmışdır. Əsl doktorluq dissertasiya mövzusudur. Mə'rüzəmi hazırlayarkən Ə.S.Sumbatzadənin, M.P.Zülfüqarlıının, N.Nəsibzadənin, F.İbrahimlinin, Z.Bünyadovun, V.Çıraqzadənin, C.Həsənlinin, M.Əliyevin, N.Yaqublunun, Ə.Mirhaşimovun, B.Mirzəyevanın, eləcə də A.Bakıxanovun, ASE-nin IX cildinin, 7 cildlik «Azərbaycan tarixi»nin, V cildinin mə'lumatlarından olduqca bəhrələnmiş, qarşıma XX əsr milli tarixşunaslığımız haqqında yapon auditoriyası qarşısında yapon təsəvvürünü icmal halda genişləndirmək məqsədi qoymuşdum.

Məqalə aşağıdakı hissələri özündə ehtiva edir:

Ön söz; Azərbaycan tarixşunaslığında XX əsr tariximizin dövrlərə bölməsi; XX əsrə qədərki tarixşunaslığımız; XX əsr Azərbaycan tarixşunaslığına giriş; AXC dövrünün tarixşunaslığı (1918-1920); Azərbaycanda Sovet hakimiyyəti dövrünün tarixşunaslığı (1920-1941); Azərbaycanın Böyük Vətən müharibəsi dövrünün tarixşunaslığı (1941-1945); Sovet Azərbaycanın müharibədən sonraki dövrünün tarixşunaslığı (1946-1950)-ci illər; 1960-1980-ci illər tarixşunaslığı; Sovet imperiyasının süqutu; XX əsrin son onilliyi; Son söz.

«Ön söz»də sözümə belə başlayıram: «Yaponiya və Azərbaycan. Yerləşdikləri məkan: Uzaq Şərq və Orta Şərq. Şərq və Şərq. Şərq Şərqi öyrənir. Elə buna görə də azərbaycanlı professor bu gün Yaponiyadadır. Mən Tohoku Universitetinin professorları cənab Hiroki Okanın və Takaşı Kurodanın də'vəti ilə bu gözəl ölkəyə gəlmişəm. Mən bir Şərq ölkəsindən başqa Şərq ölkəsinə isti salam gətirmişəm».

«Ön söz»dən cümlələr:

«Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi ilə yaxından tanış olduqda mə'lum olur ki, onun təxminən min ili müstəqillik, iki min ili isə istilalar və yadelli qüvvələrin əsarəti dövrüdür.

Azərbaycanın XX əsr tarixi olduqca mürəkkəb və ziddiyyətli olmuşdur. Bu bir əsrlik müddət ərzində Şimali Azərbaycan 1918-ci ilədək Rusiya imperiyasının tərkibində qalmış, 1918-ci ilin may ayının 28-dən 1920-ci ilin aprel ayının 27-dək müstəqil respublika kimi fəaliyyət göstərmış, 27 aprel 1920-ci ildən 18 oktyabr 1991-ci ilədək Sovet Sosialist Respublikalar İttifaqının daxilində

qalmış, 1991-ci ildən müstəqil Azərbaycan Respublikası e'lan olunmuşdur».

XX əsr tarixinin dövrlərə bölünməsi uzun zaman Sov. İKP-nin siyasi xətti əsasında həyata keçirilmişdir. Lakin, Azərbaycan müstəqil respublika e'lan olunduqdan bir il sonra (1992, may) BDU Tarix fakültəsində «Azərbaycan tarixinin dövrləşməsi» probleminə həsr olunmuş seminar keçirildi, alimlər yeni bölgülər təklif etdilər. Prof. Yaqub Mahmudov tariximizi 4 dövrə, prof. Süleyman Əliyarov isə onu 5 dövrə bölməyi təklif etdilər. Bu mübahisəli məsələ xüsusunda hələlik ümumi fikir yoxdur. Tədqiqatçılar (Z.Bünyadov, M.İsmayılov, S.Əliyarov, Y.Mahmudov, C.Həsənli, E.İsmayılov, X.Məmmədov, A.İsgəndərov, M.Qasımov, K.Şükürov, İ.Musayev, F.İbrahimli, X.İbrahimli, A.Balayev, T.Qaffarov və s.) problemin öyrənilməsi sahəsində mövcud olan nöqsanları tənqid edərək, Azərbaycanın sovet dövrü tarixinin «ağ ləkələrdən» təmizlənməsində məqsədyönlü fəaliyyət göstərmişlər. Akademik Ziya Bünyadov yazırıdı: «Kommunist rejimi dövründə ölkəmizdə tarix elmi... hər kəsin istədiyi kimi rəftar edən əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub gedən müttəfiq və muxtar respublikaların katibləri (respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə edirdilər».

Bu problemin tədqiqindəki çatışmazlıqların səbəblərini təhlil edən prof. Y.Mahmudov belə nəticəyə gəlmişdi: «Tarixçilər içərisində torpağının, el-obasının təşəbbüsünü çəkən, nurlu ideyaları olan tədqiqatçılar az olmamışdır. Lakin onlara istənilən səviyyədə sərbəst işləmək imkanı verilməyib. Onlar sıfarişlə tarix yazmağa

məcbur ediliblər. Bir sıra problemlərin analizi məsələsi sadəcə olaraq qadağan edilib, mədhiyyələr yazılmamasına isə yaşıl işıq yandırılıb».

Ədəbiyyat sahəsində də eləcə. Məşhur şairlərimiz kolxozu, sovxozu, MTS-i, beşillik planlarının «yerinə yetirilməsi»ni, Lenin-Stalin mövzularını yazmaqla orden qazanırdılar. Aşıqlarımız isə, Allah göstərməsin, sosializmi, hətta kommunizmi şidirgi təbliğ edir, əyinlərinə Stalinin geydiyi dəbdə yekə cibli hərbi köynək keçirir, qalife şalvar dəbində şalvar geyinir, ayaqlarına sapoq taxırdılar (Elə indi də belədir. Məgər inqilaba qədərki aşıqlar beləmi geyiniblər? Yaltaqlıq! Yaltaqlıqdan ötrü yamsılama «üsulu»).

*«Kommunizmin binaları tikilir,
Düşmənlər baxdıqca bağrı sökülr...»*

Yaxud.

*«Yurdum başdan-başa gülüstan olur,
Bu gözəl dövranın qədrini bilək»*

Yenə yaxud,

*«Kolxozçular başdan-başa
Bürünüblər al qumaşa»*

yazan şairlər sanki müharibədən sonraki kasıbcılığı görmürdülər...

Mənim mə'rüzəmdə sonra **XIX-XX əsrlər tarixşünaslığı** haqqında mə'lumat verilir, XX əsrдə

Azərbaycanın üç respublika həyatını yaşaması xatırlanır: 1) Azərbaycan Xalq Cümhuriyyəti; 2) SSRİ-nin Azərbaycan Respublikası; 3) Müstəqil Azərbaycan Respublikası.

Mə’ruzəmin böyük maraq kəsb edən dövrü nəhayət «**Sovet imperiyasının süqutu**» adlanan hissəsidir. Burada, 1985-ci ilin aprel ayından başlayan Yenidənqurma konsepsiyasından, onun müsbət tə’sirindən və bu konsepsiyanın SSRİ-nin dağılmasının əsasını qoymasından danışılır. Nəzərə yetirilir ki, AXC lideri Məmmədəmin Rəsulzadə çox böyük uzaqgörənliklə vaxtı ilə yazmışdır: «Heç şübhə yoxdur ki, Sovet İttifaqı özünün ən zəif nöqtələrindən dağılmağa başlayacaq. Qafqaz isə belə zəif nöqtələrdən biridir».

Məqaləmin sonuna yaxınlaşıram: 1985-88-ci illər dövrü başqa dövrlərə nisbətən qısa olduğundan və 1988-ci ilin fevralından **Azərbaycanda Dağlıq Qarabağ problemi ilə bağlı ziddiyətlərin kəskinləşməsi** tarixşunaslığın istiqamətini dəyişdirmiş, yeni yazılan kitab və məqalələr içərisində Azərbaycanın milli maraqlarına uyğun yazılar çoxluq təşkil etməyə başlamışdır.

1988-91-ci illər, yəni Azərbaycanda milli azadlıq hərəkatının başlanması və dövlət müstəqilliyinin bərpa edilməsi dövrü. Kommunist rejimini əvvəlki dövrlərə nisbətən fərqli şəkildə müdafiə edən tarixçilərdən Ə.Sumbatzadə, P.Əzizbəyova, D.Quliyev və digər alımların yazdıqları kitab və məqalələr formaca əvvəlki illərdə yazdıqları əsərlərdən fərqlənsə də, məzmunca eyni mahiyyət daşımışdır.

1980-ci illərin axırı – 90-cı illərin əvvəllərində Azərbaycanda milli məsələ xüsusunda, müstəqillik barədə

məqalələr yazılmışa başladı, «meydan hərəkatı» adlanan ardıcıl mitinqlər təşkil edildi. Xalq qəsdən törədilməkdə olan erməni fitnəkarlığına qarşı çıxır, KP-ni qətiyyətlə tənqid edir, SSRİ-dən ayrılmağı tələb edirdi. Əhali dəhşətli «Qara yanvar» hadisəsini - sovet ordusu tərəfindən ölkədə törədilmiş cinayəti unuda bilməzdı. Dağlıq Qarabağ problemi kəskinləşməkdəydi. Bu dövrdə bu problemlə bağlı məqalələr çap olunmağa başladı. Akad. İ.Əliyev rus və Azərbaycan dilində «Dağlıq Qarabağ. Tarix. Faktlar. Hadisələr» kitabını yazdı. Bu problem Azərbaycanın xaricində də əks-sədaya səbəb oldu və bir sıra obyektiv kitablar yazılıdı (Əhməd Təbrizli, O.Altştad, T.Svetoxovski və b.). Azərbaycanda baş verən qanlı yanvar hadisəsi və Dağlıq Qarabağ problemi sovet rejiminin tezliklə dağılmasını gerçəkləşdirən səbəblərdən ən mühümləri oldu.

Nəhayət məqaləmin XX əsrin son onilliyi hissəsi. **SSRİ-nin süqutu və müstəqil Azərbaycan Respublikasının yaranması ilə yeni mərhələnin başlanması dövrü.** Məqalədə göstərilir: «Yeni tarixi şəraitdə sovet dövrünü xarakterizə edən «Böyük Vətən» məfhumu altında yalnız Azərbaycan tarixi başa düşülməyə və yazılmışa başladı. ABŞ, Rusiya və başqa ölkələrdə elmi azərbaycanşunaslığa meyl artdı».

Məqalədə göstərilir ki, əsrin son onilliyi Sovetlər imperiyasının sonu və keçmiş Sovet Respublikalarının müstəqil dövlətlərə çevrilməsi ilə xarakterizə olunur. Olduqca gərgin bir dövr. Azərbaycanda müstəqil respublika quruldu. 1991-92-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1993-cü ildən başlayarqsıa Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında fəaliyyət göstərən milli

dövlətmiz özünün yeni həyatını yaşamağa başladı, Azərbaycanda tarixi III Respublika quruldu, prezident Əbülfəz Elçibəyi (Əliyevi) prezident Heydər Əliyev əvəz etdi. Əlbəttə, bu sadəcə bir liderin başqa bir lideri əvəz etməsi deyildi. Bu Azərbaycanın müstəqilliyinin taleyüklü bir vəziyyəti idi. Ə.Elçibəyin görə bilmədiyi işi H.Əliyev gördü, hələ süst olan müstəqillik sür'ətlə qüvvətlənməyə başladı, iqtisadi baxımdan son dərəcə əhəmiyyətli iri layihələr, ən başlıcası isə Azərbaycan üçün olduqca vacib olan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi dönyanın güclü dövlətləri tərəfindən dəstəkləndi, imzalandı və həyata keçirilməyə başladı, Azərbaycanın daxili və xarici siyaseti genişləndi, beynəlxalq əlaqələr sür'ətlə artdı, ölkədəki demokratik islahatlar yüksələn xətt üzrə vüs'ət tapdı, xalqın maddi vəziyyətinin yüksəlişinə doğru qətiyyətli addımlar atıldı.

Budur mənim geniş elmi məqaləmin qısa icməli. Amma sonda bunları da yazmağı unutmamışdım:

Əsrin son onilliyində Azərbaycanda senzura rejimi ləğv olunmuş, tədqiqatçılar arxiv fondlarından geniş istifadə etməyə başlamışlar. Son illərdə 7 cildlik «Azərbaycan tarixi», «Azərbaycan Demokratik Respublikasının Ensiklopediyası», «Naxçıvan Ensiklopediyası» adları ilə böyük kitablar çap olunmuş, Azərbaycan tarixinə dair dərs vəsaitləri, «Azərbaycan tarixi» xəritələr toplusu işiq üzü görmüşdür. Hal-hazırda da Birinci Respublikanın – Azərbaycan Demokratik Respublikasının tarixinə olan ümumi maraq sönməmişdir və yeni-yeni əsərlər yaranmaqdadır. Sovet dövründə isə, mə'lum olduğu kimi, bu mövzu barədə danışmaq və yazmaq yasaq idi.

Sonda «Son söz»dən bir neçə cümlə: «Biz beləliklə, Azərbaycanın 100 illik böyük bir dövr milli tarixşunaslığına qısa bir nəzər saldıq. Ümumiyyətlə, hər hansı bir ölkə tarixinin obyektiv tədqiq olunması ölkədəki mövcud dövlət quruluşunun hakimiyyətdə olduğu dövrdə gerçəkliyi tam düzgünlükə əks etdirmir. Obyektiv tarixin yazılımasından ötrü baş verən hadisələrin üzərindən uzun illər ötməli, həqiqət qorxmazlıqla söylənilməli və tarixşunaslar boş-boş tə'rif mövqeyindən uzaq olmalıdır. Rus diplomati və tədqiqatçısı V.F.Minorski yazırkı ki, o, Ağrı dağının yanında olarkən həmin dağın necə də yüksək olduğunu görə bilmədi, lakin dağı uzaqdan müşahidə etdikdə onun əzəməti diqqətini cəlb etdi.

Bu gündü tam obyektiv tarixi gələcəkdə yazacaqlar!».

Beləliklə, mən mühazirəmi yekunlaşdırıram. Demək, XX əsr Azərbaycan tarixşunaslığı. Demək, tarixi təcrübə və müasir vəziyyət. **Zənnimcə, tarixi təcrübə müasir vəziyyət üçün örnek olmalıdır. Tarixi aldatmaq olmaz!** Tarix əvvəl-axır yalanları, böhtanları, saxtakarlıqları üzə çıxarır.

Tarixdə hər şey olduğu kimi yazılmalıdır.

Beləliklə, saat 21-dən gecə yarısında Şaiqlə sabah yaponlar sırasında oxuyacağım mə'rüzəmi əməlli-başlı təhlil etdik, tərcümə işlərini yekunlaşdırıq. **Şaiq dedi ki, Yaponiyada elmi məqalə yazan müəlliflər sual cümlələrindən sərf-nəzər edirlər.** Məsələn, mənim məqaləmdə belə cümlə vardi: «Müəllif (burada Ə.S.Sumbatzadə – Ş.F.) müxtəlif məsələlər barədə sovet alımlarının yazdıqlarını obyektiv təhlil etmək əvəzinə onların dediklərini əsasən təsdiq etməyə üstünlük

vermişdir. **Axi, necə də təsdiq etməyəydi?.. Axi, başqa cür yazmaq olardımı?..**

Yaxud başqa misal: «Tədqiqatçı M.R.Zülfüqarlı öz kitabında Q.Mehdiyevin «Azərbaycan Kommunist Partiyasının Böyük Vətən müharibəsi dövründə fəaliyyəti» adlı monoqrafiyası haqqında yazır: «Bu kitabda müəllif problemə bütün sovet tarixçilərinə xas olan partiyalı mövqedən yanaşlığına və subyektiv mülahizələrə üstünlük verdiyinə görə sırf KP-nin mövqeyini əks etdirir. Kitabda müharibə dövründə Azərbaycan əhalisinə qarşı yeridilmiş səhv siyasetdən, Stalin rejiminin qeyri-qanuni hərəkətlərindən səhbət açılmaması isə, fikrimizcə, dövrün tələblərindən irəli gəlmışdır» (Bunlar M.Zülfüqarlının sözləri idi). Sonrasa mən məqalə müəllifi kimi belə yazıram: «Əlbəttə elədir, cənab Zülfüqarlı. **Hansı tarixçi dövrün tələbini yerinə yetirməkdən boyun qaçıra bilərdi? Azərbaycanda yaşaya-yaşaya kim əks mövqedə dayana və həqiqəti qələmə ala bilərdi?**» Bu sual cümlələrinin üstündən də xətt çəkdik və beləliklə mən yapon müəllifləri kimi məqaləmin elə cümlələrindən sərf-nəzər etdim.

Şaiq öz otağına getdi. Saat 1-ə işləyirdi. Yuxu gözümə gəlmirdi. Başına şe'r gəldi. Əlbəttə, Yaponiya haqqında:

Gündoğar ölkə

*Ey qoca Yer Kürəsində
Vaxtin münasib bir və'dəsində
Hamilə bir torpağın
Gömbül qarnından çıxan*

*Gündoğar ölkə!
Səni Allah yaratdı,
Səni Yaradan yaratdı,
Yaratdı və yaşatdı,
Mə'lumdu bu.
Səni Gün doğdumu,
Yaponiya?*

*Gecə-gündüz yanar
Qap-qaynar
Gündənmi doğuldun?
Öz hərarəti ilə
Gün elə qamaşdırıcı gözünü,
Qiyyıqgöz oldun.
Bəs başqa qiyyıqgözlər?
Bəs nanaylar,
kalmiklar,
qırğızlar?
Axi o yerlərdə də
Qiyyıqgözdür adamlar,
Amma,
bənzəmirlər sənə o yerlər,
çünkü, sən
Gündoğar ölkəsən,
Yaponiya,
İşıqlısan büsbüütün,
çünkü,
Yeri yaradan,
Göyü yaradan,
Günəşi yaradan
Yaradanın –*

*mamaça Allahın izni ilə
Səni doğdu Gün,
Yaponiya –
Ey Gündoğar ölkə!*

Senday, 20 fevral

V.21 fevral.

Tohoku Universiteti. Elmi Forumun açılışı. Saat 10. Geniş elmi mə'ruzə və verilən suallara cavablarım (1 saat 15 də-qiqə). Məndən sonra prof ; Vaja Kiknadzenin oxuduğu elmi məruzə .Başqa çıxışlar və məruzələr (Hiroki Oka, Seiči Kitaqava,Takaşi Kuroda, Hiroki Takakura). “Hotel Leopalase Sendai” Şərəfimizə zi-yafət.

Dünən yağan qarı axşam başlayan yağış elə dünən də büsbütün əritmişdi. Amma, gecə yenə də qar yağdı. Yaşıl otların, üryan ağacların, müxtəlif rəngli damların üstü ağappaqdı. Qar ara-sıra yenə yağır. Amma günəş şüaları da çadra buludların üstünü cırıb özlərini yerə çatdırmaq istəyirlər.

Televizorun düyməsini basdım. ABŞ-ın yeni Dövlət Katibi xanım Hillori Klintonun Yaponiyaya səfərindən fraqmentlər göstərilir. Müxtəlif yerlərdə bu xanımın şərəfinə təşkil edilən görüşlər, jurnalistlərlə press-konferensiya və s...

Vaxtımlı boş keçirmək istəmədim. Televizoru keçirib, dəftərimi götürdüm:

Qəzəl

*Mən Yaponda şərəfi, düzlüyü me'yar gördüm
Və yaponlarda təmizlik sayağı var gördüm.*

*İnkişafindakı vüs'at məni heyran elədi,
Onları zəhmətə heyran, vəfadər gördüm.*

*Seyx Nizami babamız «Məxzənül-əsrar» yazdı,
Bu gözəl mülkdə mən məxzənül-əsrar gördüm.*

*«Mədəni» söyləmirəm hər adama, mən burada
Mədəniyyət deyilən xisləti aşkar gördüm.*

*Nə dilənçi gözə dəyməkdə, nə şair möhtac,
Mən adamlarda həya seyr elədim, ar gördüm.*

*Bağibandır elə bil burdakı hər bir insan,
Bağı gülşən, dağı bağ, torpağı gülzar gördüm.*

*Əyrilikdən uzaq olmuş bu yaponlar, Şahin,
Mən yaponda şərəfi, düzlüyü me'yar gördüm.*

Senday, 21 fevral

Vallah-billah yazdıqlarım həqiqətdir. Boş tərifnamələr, yalançı şüarnamələr, bayağı mədhnamələr (məsələn «Canlanır hər qarış yer Sumqayıtda...», «Kolxoçular başdan-başa // Bürünüblər al qumaşa» kimi) məndən tamamilə uzaq «namə»lərdir.

Şe'rimi yazıb pəncərəmin pərdəsini çəkdim və Günəşlə görüşdüm (Eynən Yasif Nəsirli kimi). Yaxşı hava əhvalımı yaxşı edir. Aprel ayının havası dəli olan küləkli bir günündən sonraki yaxşı havasından tə'sirlənib Bakıda belə bir şe'r yazmışdım:

Elə yaxşı hava var ki!..

*Nə şaxta var, nə də ki qar,
Elə yaxşı hava var ki.
Şükür sənə, Pərvərdigar,
Elə yaxşı hava var ki.*

*Külək coşmur yava-yava...
Tufandan sonraki hava!
Borandan sonraki hava!
Elə yaxşı hava var ki.*

*Qışı – danmaq istəyirəm,
Gündə – yanmaq istəyirəm,
Havalanmaq istəyirəm,
Elə yaxşı hava var ki.*

*Təbim sönür, gedir bada
Varsa duman, sis havada,
Pis oluram pis havada,
Elə yaxşı hava var ki.*

*Xoşdur ki, xoş hava olur,
Quşlar ilə yuva dolur,
Ciyərimə hava dolur,
Elə yaxşı hava var ki.*

*Bu Şahinin duası var,
Ürəyinin sevdası var,
Başında eşq havası var,
Elə yaxşı hava var ki...*

Bakı, 12.04.2005

Havanın və əhvalımın yaxşı vaxtında Şaiq qapımı döyüdü. Kafeyə endik. Sübh yeməyi. Sonra küçə. Taksiyə oturub, Tohoku Universitetində bu gün keçiriləcək forumda iştirak üçün məqsəd istiqamətinə yönəldik. Professor H.Oka artıq bizi gözləyirdi.

Konfrans zalı. Bu gündü forumun programı, mənim və Vaja Kiknadzenin edəcəyimiz çıxışların ayrı-ayrı nüsxələri, eləcə də bir neçə yapon aliminin oxuyacaqları məruzələrin mətnləri mızlərin üstünə qoyulmuşdu. Forumda Tokio və Sapporo şəhərlərindən də gələnlər vardı.

İclası prof. Hiroki Oka açdı, iştirakçıları salamladı və çıxış üçün proqrama uyğun olaraq sözü mənə verdi. Əlavə edib dedi ki, çıxışım və suallara cavablarım üçün mənə bir saat vaxt ayrılmışdır. Ön divarda qurulmuş monitorda yapon və ingilis dilində yazılmışdı:

10:00 – 11:00

Prof. Shahin F.Farzaliyev
(Chief of Center of Translators of Institute of History, The Azerbaijan National Academy of Sciences, Prof. at the Azerbaijan State University)
The XX-th century Azerbaijan national historiography: historical expiriense and contemporary situation

Saat 10⁰⁰-dan 11⁰⁰-dək.

Çıxışımı, əlbəttə, Şaiq tərcümə edirdi. Alman dəqiqliyi, bəllidir ki, biz azərbaycanlılarda da yoxdur. Maraqla qulaq asırdılar. Forum iştirakçılarının vaxtını 1 saat 15 dəqiqə aldım. Mə'rüzəm vaxtı təkcə bir dəfə mərhum akad. Ziya Bünyadovdan gətirdiyim bir fikrə görə mənim sözümü kəsdilər. Demişdim: «Kommunist rejimi dövründə ölkəmizdə tarix elmi.... hər kəsin istədiyi kimi rəftar edən əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub gedən müttəfiq və muxtar respublikaların katibləri (respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə edirdilər».

Yerdən sual:

- Bəs indi necə?

Dedim: - «İndi» haqda sonra danışacağam. «İndi» haqda sonra danışası olmadım və sual verən şəxs sualını təkrar etmədi. Əvəzində başqa suallar başladı. Burada yığışan alimlərin Azərbaycandan və onun tarixindən müəyyən xəbərləri vardı. Dörd nəfərin – Finlandiyada yaşayan iki ər-arvadın, prof. Hiroki Takakuranın, Hokkaido Universitetinin doktoru xanım Takemura Yasintonun suallarına cavab verdim. Mənim üçün ayrılmış vaxt sona yetdi.

10 dəqiqəlik tənəffüs. Saat 12-də Vaja Kiknadze (Gürcüstan İ.Cavakişvili adına Tarix və Etnologiya İnstituta) xitabət kürsüsünə qalxdı. Onun mövzusu belə adlanırdı: «Rus sinodunun dini (kilsə) siyasəti və Gürcüstan Cəmiyyəti XX əsrin əvvəllərində».

V.Kiknadzenin çıxışından sonra yenə 10-15 dəqiqəlik fasılə. Sonra daha 4 nəfərin çıxışı oldu:

Prof. Hiroki Oka (Tohoku UNiversiteti, Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi).

Prof. Seiči Kitaqava (Tohoku UNiversiteti, Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi).

Prof. Takaşı Kuroda (Tohoku UNiversiteti, Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi).

Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-Şərqi Asiya Tədqiqatlar Mərkəzi).

Forumun gündəliyindəki bütün çıxışlar dinlənildi, müzakirə olundu. Takaşı Kurodanın mə'rüzəsi mənim üçün çox maraqlı idi: «İranda Sovet Sosialist Respublikası Gilan». Çıxışçıları «Hotel Leopalase Sendai» adlı böyük bir restorana də'vət etdilər və şərəfimizə ziyafət verildi. Yenə də ən'ənəvi yapon yeməkləri. Ofisiantın gətirdiyi şorbada ən gözəl və yadda qalan keyfiyyət qaynadılmış böyük bir balıqqulağının tən ortasındakı kiçik bir qurd oldu. Yeyənlər kef etdilər. Həmin qurdu iki çubuqla götürüb elə ləzzətlə yedilər ki...

Otelə qayıdırıq. Piyada. Senday şəhərinin mərkəzi küçələrini bir daha maraqla seyr edirəm. Təmiz və saf havalı şəhər. Hər yanda rəngarəng neon çırqları. Hər tərəfdə özünəxas yapon təmizkarlığı. Küçələrdə qədəm basdırın asfalt o qədər təmizdir ki, buraya nə qədər qar, yağış yağsa da tər-təmiz qalır, çünki asfaltın üstündə palçıqdan əsər-əlamət görünmür. Mən artıq 3 gündür ki, Senday şəhərindəyəm. Hələ bircə nəfər də polis gözümə dəyməyib. Səbəbini Şaiqdən soruşoram:

- Polis niyə görünmür?
- Polis nəyə lazımdır ki? Bir ölkədə ki, qanunlar işləyir, qaydalara əməl olunur, oğurluq və rüşvət halları yoxdur, hər kəs nizam-intizamı göz bəbəyi kimi qoruyur, polis nəyə lazımdır ki?

Doğrudan da «polis nəyə lazımdır ki?». Əlbəttə, Yaponiyada polis var, amma onları görə bilmirsən. Zərurət olduqda onların özləri çağırış-filan gözləmədən peyda olurlar. Şəhəri monitorlar tam nəzarət altında saxlayır. Doğrudan da «polis nəyə lazımdır ki?». Qanun-qaydanı gözləyən, xuliqanlığa yol verməyən, siqaret kötüklərini hara gəldi tullamayan, küçə hərəkəti qaydalarını pozmayan adamlar olan yerdə «polis nəyə lazımdır ki?». Mədəni davranış, nəzakətli rəftar, qarşılıqlı ehtiram varsa «polis nəyə lazımdır ki?». Yaxşı şe'r mövzusudur, deyilmə? Bəlkə də hər yapon düşünür: «Mən polisi görməsəm də, polis məni görür. Özümü lazımı səviyyədə aparmalıyam».

Əgər biz də belə düşünsək «polis nəyə lazımdır ki?».

VI . 22 fevral.

Sürət qatarı. Senday-Matsuşima istiqaməti. Matsuşima şəhəri. Zuyganji mə'bədi. Mə'bədin geniş həyətindəki müxtəlif budda heykəlləri və fontanlar. Zuyganji İncəsənət Muzeyi. Muzeyin müxtəlif guşə və mərtəbələri. Coxsaylı eksponatlar. Sendaya dönüş. “Kamikadze” adlı şeirim.

Bu gün heç bir tədbir nəzərdə tutulmamışdır. Bu gün sadəcə olaraq gəzinti günləvdür. Dünən yaponlar haqqında bir qəzəl yazmışam:

Aləmlə girib bəhsə fərasətli yaponlar.

Heyrətdə qoyur aləmi heyrətli yaponlar.

*Qeyrətlə sevər torpağı qeyrətli oğullar,
Qeyrətlə sevir torpağı qeyrətli yaponlar.*

*Var burda təmizlik ki, digər ölkədə varmı?
Zəhmətlə çatıb məqsədə zəhmətli yaponlar.*

*Heç yerdə görə bilmədiyim paklığı gördüm,
İbrətdi bugün bizlərə ibrətli yaponlar.*

*Davranmayı ərkanla, nəzakətlə, ədəblə
Təlqin eləyir xəlqə nəzakətli yaponlar.*

*Dövlət var elə, sanki onun qanunu yoxdur,
Qanunları işlək ulu dövlətli yaponlar.*

*Rəbb hörməti vardır deyə hörmətli olublar,
Alqış sizə, əhsən sizə hörmətli yaponlar.*

*Mə'murları, Şahin, necə də düzlüyü məftun,
Düzgünlüyü vardır deyə – sərvətli yaponlar.*

21 fevral, Senday

Şaiqin mənə etdiyi dünənki təklifə görə bu gün tarixi bir yerə getməliyik: Sendaydan təxminən 50-60 km. aralıda yerləşən Matsuşima körfəzindəki şəhərə və istirahət güşəsinə.

Qatara əyləşib yola düşdük. Seiçi Kitaqava və Vaja Kiknadze də bizimləyidilər.

Ətrafi seyr edirəm. Əcəb təmiz təbiətdir. Yağış yağmağa başladı. Ətraf daha da təzələndi. Sizə təəccübüllü gəlməsin, əziz oxucular. Palçıq yoxdur bu yerlərdə. Asfalt qapqara, maşınlar tərtəmiz. Burada maşınları yumağa ehtiyac yoxdur. Ayaqqabılar silinmir. Hər yandan təmizlik yağır, təbiət göz oxşayır. Yol boyunca yanından keçdiyimiz evlərə də göz yetirirəm. Evlərin damları. Sanki bu damlar bu adamların əlləriylə çımdirilib, asfalt da, ağaclar da yuyundurulub.

Baharn tezliklə yetişəcəyi duyulur. Bə'zi budaqlar tumurcuqlayıblar. Həyətləri, hətta evlərin balkonlarını da «Çin qızılıgülü» adlandırılan gülər bəzəyir. Gülsevərdir yaponlar. Yol boyunca həmişəyaşıl sərv, şam, küknar ağacları. Mən Yaponiyani dönyanın böyük bir güldəni kimi təsəvvürümüzdə canlandırdım və bir bayatı yarandı:

*Qoynunda şəlalə – min,
Qucağında lalə – min.
Yaponiya ölkəsi
Güldəniymiş aləmin.*

*Matsuşima şəhəri,
22 fevral*

Qışda bahar. Sakura çiçəkləri, ərik güləri, «Çin qızılıgulları»...

Matsuşimadayıq. O qədər də böyük olmayan bir şəhər. Sakit Okean suları Matsuşimanın ayaqlarını yalayır. Məşhur yapon hayku janrlı şe'rini yaradıcılarından sayılan M.Başo da olub Matsuşimada. M.Başo haqqında bir neçə söz:

Bir qədər yuxarıda hayku barədə qısa mə'lumat vermişdim. Yapon haykularının mütaliəsi məni bu janra olduqca həvəsləndirdi: qısa şe'rлərdə böyük mə'nalar. Və bu mənaları hər oxucu özü bildiyi kimi qavrayır, dərk edir. Müxtəlif ölkələrin Aleksey Andreyev, Mixail Sapeqo, Anita Vircil, Büyükkhan Pərviz, Elşad Səfərli kimi şair və mütərcimləri də hayku yazmışlar. Mən də cəsarət edib yazdım, nəticədə «Azərbaycan haykuları» adlı kitab yarandı. Gözəl janrdır hayku. Azərbaycan haykusunun tədqiqatçılarından Rəşad Quluzadə yazır: «Haykuda məni cəlb edən, onun son dərəcə yığcamlığına baxmayaraq, böyük poemaların, romanların deyə bilməyəcəyini oxuculara çatdırmaq xüsusiyyətidir» (Bax: «Yapon dili və mədəniyyəti sahəsində xarici ölkə tələbələrinin tədqiqatları» jurnalı, səh. 145).

Qayıdaq M.Başoya. Onun bir neçə haykusu:

«*Gül pətəyindən arı
Asta-asta çıxır,
Ah, necə də həvəssiz».*

«*Qış günüşi.
Kölgəm mənim buzlayır
Atın belində».*

«*Şeh damcılayır
Dünyamızın çirkini
Yox etmək üçün».*

«*Bu ildə də yenidən
Meymunun maskası*

Meymündadir».

Mən Matsushima olarkən eşitdim sanki M.Başonun bu yerdə əbədi qalan addım səslərini. Bir daha yetişdi mənə onun hissəleri, duyğuları, kədəri, sevinci. Başı dolu hayku olub Başo.

Mənim «tənqidçi» adlanan, yaxud adlandırılın qələm əhlinə münasibətim, nə gizlədim, yaxşı deyil. Uydurulmuş yaradıcılıq peşəsidir. Məgər Nizami, Sə'di, Hafız, Füzuli dövründə tənqidilər olublarmı? Zənnimcə, tənqidçi nə şair, nə də yaxıcı ola bilən ədəbiyyat «həvəskarı»dır, o, «filan şair yaxşı, filan ortabab, filan pisdir» deyə mühakimə yürüdür, onların ədəbi yaradıcılıqlarını onlardan zəif ola-ola təhlil edir, tə'rifləyir, pisləyir. Əgər Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi ordenli şairlər hayku yaxsaydılar, tənqidilər onların hayku yaradıcılıqlarını gen-bol tə'rifləyər, barələrində məqalə və monoqrafiyalar yazardılar. Bu gün hansı tənqidçi Büyükkhan Pərvizdən, Elşad Səfərlidən hayku yazan şairlər kimi söz deyib? «Onlar nə yazacaqlar ki?» deyə düşünən tənqidçi, şe'rərini heç oxumadan bu şairlərə və şəxsən mənə əhəmiyyət vermir. Vaxtilə türkdilli ədəbiyyatda, mə'lumdur ki, qəzəl janrı da yox idi. Qəzəli ərəblər (Xəlil ibn Əhməddən başlayaraq) yaradıblar, amma artıq neçə əsrdir ki, qəzəl Azərbaycan ədəbiyyatının doğma poetik janrı kimi özünə vətəndaşlıq hüququ qazanmışdır. Yaxud, sovet janrı (ingilislərin?) bizim məlli ədəbiyyatımızda yox idi. İnanıram ki, hayku da, indi yox, bir neçə illərdən sonra ədəbiyyatımızda doğma janr sayılacaqdır. M.Başonun haykularına diqqət yetirdinizmi? Nə qədər lakonik və mə'nalı şe'rərlər!..

Haykular haqqında eşidib yox, oxuyub fikirləşmək lazımdır:

*Mənim şe'rlərimi
Oxuyub sətir-sətir,
Dərk edib şe'r-şə'r,
Çevirib varaq-varaq
fikirləş.
Mənim şe'rlərimi
Fikirləşib oxuma,
Oxuyaraq fikirləş.*

(İkinci Divan, səh. 558-559)

Yaponşunas Rəşad Quluzadənin mə'lum məqaləsində Şahin Fazil haykuları haqqında müsbət fikirlər vardır (bunu mənim qeyri-təvazökarlığım sanmayıñ. Mən demirəm ki, Rəşad Quluzadə deyir): «...Şahin Fazilin sevgi mövzusunda yazılmış haykuları əsasən sevgili yar ilə olan söhbət, sevgiliyə olan hissələrin tərənnümü, sevgili haqqında olan xatirələrin təsviri formasında işlənmişdir:

*Özünü six mənə,
Qoyma üşüsün
Divarda kölgəmiz».*

Digər tərəfdən, onun haykuları arasında qəm-kədər, qüssə mövzuları da az deyil.

Tut əlimi,

*Əlim çirkli deyil,
Göz yaşımıla yumuşam.*

Şair göz yaşını tökərək ağladığını «əlimi göz yaşımıla yumuşam» deyə ifadə edir.

Şahin Fazilin haykalarında təbiət mövzusu da əsas mövzulardan biridir:

*Quru budaq
Ölüdür onsuz da,
Yaşı sindırma, külək!*

Qarşısına çıxan hər şeyi sindirib dağdan küləkdən şair heç olmazsa hələ cavan olan budağı sindirməməyi xahiş edir.

Şahin Fazilin haykalarında, bunlardan başqa, «Tanrı», «İnsanlara müraciət» kimi mövzular da var:

*Ey Allah,
Çata bilmirəm sənə,
Əlim aşağıdır.*

Burada Tanrının dahiliyi, əlcətməzlığı və bununla yanaşı insanların gücsüzlüyü haqqında danışılır» (Bax: Göst. jurnal, səh. 147-148).

Matsuşimanın sahildən bir qədər uzaq olan Zuyganji adlı mə'bədgahına gəldik.

Yaponiya mə'bədlər diyarıdır. Mə'bəd yaxud mə'bədgah. Hər iki istilah ibadətgah deməkdir. İbadətgah, yəni insanların ibadət etməyə gəldikləri müqəddəs yer. Bu ölkədə qədimdən bəri iki din (sintoizm və buddizm)

mövcuddur ki, hər ikisi geniş yayılmışdır. Hər iki dində konfutsiçik tə'limi əsas yer tutur.

Mən indicə «iki din» ifadəsi işlətdim və hər iki dində konfutsiçilik tə'liminin əsas yer tutduğunu qeyd etdim. Yaponiya və yaponlar haqqında oxuduğum kitabların böyük əksəriyyətində məhz iki dindən sintoizmdən və buddizmdən danışılır. Bəkir Nəbiyev də «Yaponiyada mövcud olan hər iki dinə (sintozim, buddizm) məxsus irili-xirdalı onlarla bu cür mə'bəd şəhəri üzük qası kimi dövrələmişdir» yazar (Bax: Bəkir Nəbiyev. Göst. kitab, səh. 695). «Sakura budağı»nda yaponşunas jurnalist V.Ovçinnikov da əsasən iki dindən danışmasına baxmayaraq konfutsizmə əsərində «üçüncü din» kimi baxmışdır. Onun kitabına nəzər yetiririk: «Yaponun qəlbində üç din iz qoymuşdur. Sinto yaponları təbii gözəlliyə həssaslıq, təmizkarlıq və allahdan törəmələri haqqındaki əfsanələr vermişdir. Buddizm yapon incəsənətinə öz fəlsəfəsini əlavə etmiş, taleyin kəşməkeşlərinə dözmək üçün xalqdakı fitri mətanəti möhkəmləndirmişdir. Nəhayət, konfutsizm özü ilə belə bir ideya gətirmişdir ki, mə'nəviyyatın əsası yaşlılara və yuxarı rütbəlilərə minnətdarlıq kimi başa düşülən sədaqətdir» (Bax: Sakura budağı, səh.23). Yapon dinləri haqqında belə söz açmasına baxmayaraq, «Sakura budağı»nda yenə də fəqət iki dindən təfərrüatla danışılır. Oxuyuruq: «Mə'bədlərə aparan yolların özləri də müxtəlifdir. Sinto mə'bədinə aparan yola həmişə çinqıl töklür (mən bunu Zuyganji mə'bədində gördüm – Ş.F.), adamın ayağı çinqıla batır. Ekskursiyaya gələnlər çox vaxt təəccübənlərlər, məgər Meydz parkının xiyabanlarına asfalt döşəmək olmaz? Lakin piyada üçün narahat olan bu yolun

dini mə'nası vardır. İnsanın ayağı altındakı çinqıl sanki dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu allahla səhbətə hazırlayır. Buddha mə'bədinə isə adətən daş tavallardan düzəldilmiş dolanbac, ensiz yollar aparır.

Nəhayət, dua edənlərin özlərinin hərəkətlərinə baxıb din haqqında fikir yürütəmək olar. Adamlar mə'bədin qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma mərasimi haqqında akad. Bəkir Nəbiyevin də izləməsini vermişik – Ş.F.), sinto allahlarının diqqətini cəlb etmək istəyirlər. Lakin onlar hindlilər kimi dinməz durub başlarını sinələrində qoşlaşdırıldıqları oyuclarına tərəf əyirlərsə, deməli Buddaya müraciət edirlər.

Öcnəbi bu fərqləri tədriclə öyrənəndən sonra nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı olduğu haqqında sual versə, cavabında çox qəribə rəqəmlər eşidər. Həmin rəqəmlərdən elə çıxar ki, ölkədə dindarların sayı əhalinin sayından iki dəfə çoxdur. Bu, o deməkdir ki, hər bir yapon özünü həm sintoçu, həm də buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir.

Allahların bu cür yanaşı durmalarını nə ilə izah etmək olar? Onlar hər bir yaponun qəlbində necə yer tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə cavab vermək mümkündür: əməyin qəribə bölgüsü sayəsində sinto insan həyatındaki bütün fərəhli hadisələri götürmüş, kədərli hadisələri isə buddizmə vermişdir. Uşağın anadan olması və toy sinto mərasimləri ilə qeyd edilirsə, dəfn və sələflərin yası budda mərasimləri ilə keçirilir.

Yeni doğulan yaponu ən əvvəl sinto mə'bədinə aparırlar ki, yerli allaha təqdim etsinlər. Müəyyən müddətdən sonra uşağın ölməsi təhlükəsinin sovuşduğu

hesab ediləndə onu bu dəfə həyata möhkəm qədəm qoymuş məxluq kimi yenidən ora gətirirlər...

Nikahla daancaq sinto məşgül olur...

Ölümlə əlaqədar hadisələr və mərasimlər, necə deyərlər, buddizmin səlahiyyətinə aiddir. Dəfn, yas, qəbristanlara qulluq etmək – buddizm mə'bədləri üçün gəlir mənbələri bunlardır... Buddizm ilə əlaqədar olan yeganə xalq bayramı bon – mərhumların xatirəsi günüdür. Həmin günü yayın ortalarında, ay yeddinci dəfə bədirlənəndə qeyd edirlər. Həm də şadyanalıqla qeyd edirlər ki, əfsanəyə görə əcdadlarının bu vaxt öz qohumları yanına qonaq gələn ruhlarını sevindirsinlər» (Bax: Sakura budağı, səh. 20-21).

Demək, ruhlar. Demək, ölümündən sonrakı həyat. Demək, ruhun ölməzliyi. Mən altı il bundan əvvəl bu haqda belə bir şe'r yazmışdım:

Ölülər ölü deyil

*Behiştə diri varsa,
Ölülər ölü deyil.
Əl çalıb oynayarsa,
Ölülər ölü deyil.*

*Ey Məmmədquluzadə,
Yaşamırmı dünyadə
Ölü – düşərsə yadə?
Ölülər ölü deyil.*

*Eşq gölünü üzürsə,
Cənnət bağın gəzirsə,*

*Cəhənnəmə dözürsə
Ölülər ölü deyil.*

*Bu məşhumda varmı sırr?
Şəhadət eləyibdir,
Allah özü deyibdir¹,
Ölülər ölü deyil.*

*Şahin Fazıl, hər nəfər
Ölən kimi, dirilər.
Diridir, ey dirilər,
Ölülər ölü deyil.*

13.08.2005
Üçüncü Divan, səh.645-646

Sintoizm, buddizm və konfutsizm haqqında görək başqa mənbələr nə yazılırlar: 1. **Sintoizm** – ibtidai təbiət kultuna, nəсли və tayfa allahlarına inam və müxtəlif sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə yanaşı). Sinto-yaponca «Allahın yolu», yaxud «tə'limi» deməkdir. Sintoizmə görə, insanın mənşəyi sonsuz sayda ruhlardan, nüfuzlu allahlardan (kami) başlayır. Həmin allahlar içərisində xüsusi yeri Günəş ilahəsi Amaterasu tutur. Yeni eradan əvvəl 660-cı ildə «Yamato dövləti»nin taxtına əyləşmiş əfsanəvi Yaponiya imperatoru Dzimmu (Dzimmu - Tenno) birbaşa Amaterasunun nəslindəndir.

¹ «Biz ölüləri dirildərik»
Qu'ran, Yasin surəsi, 12-ci ayə.
«Sonra Allah onlara «ölü» dedi. Sonra hamısını diriltdi». Qu'ran, Bəqərə surəsi, 243-cü ayə.

Yaponiya imperatorları sülaləsi bu günədək qırılmaz şəkildə məhz Dzimmu nəslindəndir.

Sintoist ibadət 4 ünsürdən ibarətdir: saflaşdırma (xarayı), qurbanvermə (sinsey), qısa dua (norito) və şərab nəziri ayini (naorai) (Bax: ASE, IX cild, Bakı, 1986, səh.304; «Yaponlar» kitabı, s.8-9).

2. **Buddizm.** – Dünyada ən geniş yayılmış dinlərdən biridir. Eradan əvvəl VI-V əsrlərdə Hindistanda yaranmışdır. Banisi «Budda» adı ilə məşhur olan Siddhartha Qautama hesab edilir. Bu din hamının bərabərliyini e'lan etmişdir.

Eramızın əvvəllərində buddizm «hinayana» («dar yol») və «mahayana» («geniş yol») adlanan 2 böyük qola (altı əsr sonrakı müsəlmanların sünni və şia məzhəbləri kimi – Ş.F.) ayrıldı. Hər iki qolun əsas dini – felsəfi məktəbləri I-V əsrlərdə formalaşmışdır (ASE, II cild, Bakı, 1978, səh.341).

Haşıyə: Qol, yaxud yol, ya da məzhəb dedikdə az qalır ki, Şahin Fazilin qolu tutulsun. Sünni-şia ixtilafi. Haçanacan davam edəcək? Davama ehtiyac varmı? Bir dinin 2 təriqəti. Müsəlmanları bir-birlərinə ideoloji baxımdan düşmən edən 2 qol, yaxud yol. Müsəlmanlar arasındaki ayrılığın əsas mənbələri. Məhz bu 2 qolun, yaxud yolun qüsürü üzündən XVI əsrənə başlayaraq 2 böyük dövlət – səfəvilər və osmanlılar bir-birlərinə düşmən kəsildilər, yüz minlərlə müsəlman qanı axıldı:

Nə sünni, nə şia?

*Nə sünni, nə şia?
Əgər biz
müsləman kişiləriksə
və bu kişilər
vahid islama şəriksə,
nə sünni, nə təsənnün?
nə şia, nə təşəyyö?
Nə o, nə bu?
Nə onlar, nə bunlar?
Düşmənə lazımlıq
Yağıya gərək bu oyunlar.
Ayrılıq yaraşmaz islama,
Ayrılıq yaraşmaz kişiyyə!
Nə sünni, nə şia?
Ayrılıq bəndlərin əməlidi.
İslamı
məzhəbə
ayiran
müsləman
havalıdı, divanədi, dəlidi!
İslamın
dörd sütunu var,
Onlar
Ömərdi,
Əbubəkrdi,
Osmandı,
Əlidi!
Onlar peyğəmbərlərin səhabələridi.
Onların hər biri
islama dirəkdi.*

*Onlara ehtiram gərəkdir!
Onlar
İslamı qorudular,
Onlar
Qu'rani qorudular,
Onlar müsəlmanlığın
atəşi, odu, qorudular,
Onlar
müqəddəs dinimizi qorudular,
ayinimizi qorudular,
elə indi də qoruyurlar,
elə indi də durublar*

keşiyə!

*Ayrılıq yaraşmaz kişiyyə!
Nə sünni, nə şia?*

*(Üçüncü Divan,
səh.304-306)*

Bəli, onlar uzun illər qan axıtdılar, öz qanlarını axıtdılar, qara torpağı al qana boyadılar:

Qəzəl

*Torpağın altı qızıl qanlara qəltan oldu,
Bu səbəbdənmi onun üstü gülüstan oldu?*

*Qırmızı güləri gördükcə gözüm dincəldi,
Qırmızı qanlara baxdıqca gözüm qan oldu.*

Əfqanistan, Ərəbistan, Çesenistan qanlı...

*Həm də al qanına qərq Azəribaycan oldu.
Bu müsəlman arasında niyə yoxdur birlik?
Nə bəla gəldi müsəlmanə pərişan oldu?
Mirzə Sabir harada gördü müsəlman,
qorxdu,
Mirzə Şahin də onun timsali peşman oldu.
Yandırın cismimi hindu kimi, ey yoldaşlar,
Sağ ikən Şahinə bəsdir ki, müsəlman oldu.*

(Üçüncü Divan, səh.241-242)

Sünni də, şia də namaz qılır, amma yenə də eyni cür yox: biri əllərini aşağıya uzadır, digəri qatlayır.

*Bir molla demiş Şahinə ki, «gündə namaz qıl»,
Vaxtim həni, saqı məni hər an eləyir məst.*

*(Üçüncü Divan,
səh.236)*

Nə isə!.. Buddizmə görə insan həyatı şər və əzabdan ibarətdir. Əzabları arzu və ehtiraslar doğurur. Son məqsəd – bütün arzulardan imtina etmək və ruhun «nirvana» («nicat») vəziyyətinə nail olmaqdır. Buddizm tə'liminə görə 3 dünya mövcuddur: insan, heyvan və ruhlara məxsus bu dünya; Allahın məskən saldığı səma səltənəti; Buddanın yaşadığı mütləq boşluqlar dünyası.

Özünü 3-cü dünyaya – Budda aləminə hazırlamaq insanların son məqsədi hesab olunur.

Qeyd etmək istərdim ki, dünyada 500 milyona qədər buddist və saysız-hesabsız Budda heykəlləri var (ASE, II cild, səh.341).

Budda heykəllerinin ən nəhəngi Əfqanistanın Bamyan adlı yerindəydi: biri 54, o biri isə 35 metr hündürlüyündə olan və qranit dağda yonulan, kişi və qadın Buddalar. Əfqanistan şahı Əmir Əbdürəhman xan XX əsrin əvvəllərində o heykəllerin utanc yerlərini topa tutdurub daşıtmışdı. Mən şəxsən o heykəlləri görmüşdüm. Talibançılar isə hakimiyyətə gəldikdən sonra iki heykəli partladıb yox etdilər.

Yaponiyada konfutsiçilik də özünəməxsus ideoloji və əxlaqi tə'sirə malikdir. Konfutsi kim olmuşdur? Adı Konfutsi kimi qəbul olunmuş Kun-tszi (e.ə. təqr. 551-479) Qədim Çin mütəfəkkiri və konfutsiçiliyin banisidir. O, Cində ilk xüsusi məktəb açmış, «Müsahibələr və mülahizələr» («Lun yuy») adlı kitab yazmışdır. Onun etik-siyasi tə'limində ən mühüm anlayış «jen»dir («insanpərvərlik»).

Konfutsiçilik tə'liminə görə, istismarçılar və istismar olunanların mövcudluğu ədalətlı və qanuna uyğun sayılmışdır; hökmdarların hakimiyyəti müqəddəsdir, onu Allah bəxş etmişdir. İnsanın taleyini «səma» müəyyənləşdirmişdir, adamların «nəciblər»ə və «miskinlər»ə bölünməsi dəyişilə bilməz. Kiçik böyüyə, aşağı yuxarıya itaətlə tabe olmalıdır (Bax: ASE, V cild, Bakı, 1981, səh. 500).

Beləliklə, yaponların iki dini və bir tə'limi: sintoizm, buddizm və konfutsiçilik tə'limi. «Sintoizmin,

buddizmin və konfutsizmin dinc yanaşı yaşamaları, dünyagörüşlərindən heç birinin başqasından üstün olmaması, onu qətiyyət sıxışdırmasası sayəsində yaponların şüurunda digər tərəfin fikrinə dözmək ideyası dərin kök salmışdır. Onların mə'nəvi həyatında dialoq üçün həmişə yer olmuşdur. Hər din və dünyagörüşü sisteminə yola – müdrikliyin, mə'nəvi kamilliyin, daxili təkmilləşmənin zirvələrinə gedən yol kimi baxılmışdır. İnsanın bu cür yollardan istədiyini seçmək hüququ olmuşdur. Qərbənə fərqli olaraq Yaponiya kafirlərin tə'qib edilməsini, müqəddəs kitablara və ya onların sonrakı təfsirlərinə zidd gələn hər hansı faydalı ideyaların boğulmasını görməmişdir».

Bu fikir isə Fasko Maraininin «Yaponiya ən'ənələrinin cizgiləri» kitabındandır (Bax: Sakura budağı, səh.24).

Bir qədər yuxarıda yazmışam ki, biz 4 nəfər Matsuşimanın Zuyganji adlanan mə'bədgahına gəldik. Bu mə'bəd, təbii ki, yapon milli üslubunda inşa olunmuşdur və olduqca gözəldir. Mənə dedilər ki, Zuyganji orta əsrlərə aid tarixi abidədir. Mə'bədgahın ərazisində ağaç materiallarından inşa olunan böyük bir ziyarət binası vardır. Qaydaya riayət edərək ayaqqabılarımızı çıxardıq, qarşımızda cütlənmiş başmaqlardan geyindik və içəri daxil olduq. Müxtəlif ibadət otaqları. Otaqların birində görünüşcə mafəyə oxşar və kəcavə görkəmlı bir əşya gözünmə dəydi. Yəqin ki, yapon kahini bu kəcavənin aşağısında kvadrat şəkilli və kiçik pəncərələri 4 tərəfə açılan bu darısqal «yeşiyin» içərisində əyləşir, ona xidmət edən adamlar isə hər iki yandan irəliyə və arxaya uzanan

taxtalar vasitəsilə kəcavəni çiyinlərinə götürüb aparılmışlar.

Zuyganji mə'bədgahının olduqca böyük olan ərazisində bir neçə böyük və kiçik Budda heykəli gördüm. O heykəllərin yaxınlığındakı bə'zi ağacların budaqlarına ağ rəngli xırda parça kəsikləri bağlanmışdı (eynən bizim pirlərimizdəki kimi).

Ərazidə bir muzey də var: Zuyganji İncəsənət Muzeyi. Müasir üslubda tikilmiş yaraşıqlı bir bina. Girəcikdə qara metaldan tökülmüş böyük bir zəng. Çekisi 160 kq-dır. Binaya daxil olan adamın nəzərinə dərhal Budda dəyir. Bu heykəl ağacdan yonulmuşdur və XVIII əsrə aiddir. Heykəli, qorunmasından ötrü, şüşəli örtük içərisinə salmışlar. Diqqət yetirirəm: Buddanın bə'zi yerləri artıq çürümüşdür.

Mən indi Zuyganji İncəsənət Muzeyinin salon, zal və müxtəlif otaqlarında nümayiş etdirilən eksponatların bir qədər ətraflı təsvirini vermək istərdim:

1. Zirzəmi

Min illik tarixi olub Zen sektasına aid olan Zuyganji mə'bədinə aid materialların və eksponatlarının indiyə kimi saxlanıldığı Seiryuu zalı 1 oktyabr 1995-ci ildə açılmış və bu gün də xalqın maariflənməsinə xidmət edən ən böyük muzeylərdən biridir.

Muzeyin əsas eksponatları 10 il müddətində çətinliklə təmir edilib ərsəyə gətirilmişdir. Burda Dövlət Mədəni İrs tələblərinə cavab verən çoxlu sayda divar rəsmləri, ev, şəkil, tarixi kitablar, müxtəlif qablar, o cümlədən çay fincanları, ağaç və daş üzərində rəsm əsərləri və Yaponianın üç əsas

ərazisindən biri kimi məşhur olan Matsuşimaya aid yazılar və rəsimlər, eləcə də orta əsirlər Enpukuçı mə'bədinə aid arxeoloji qazıntı abidələri və s. vardır. Bu eksponatların sayı təxminən 30.000-dir.

Seiryuu zalındaki daimi və xüsusi sərgi otağında yuxarıda adları çəkilən eksponatlar mövsümi mövzu ilə əlaqədar nümayiş olunur.

1. Zuyganji məbədinin tarixi
2. Daimi sərgi otağı
3. Masamune, Yoşihime, şahzadə İrohanın heykəlləri
4. Film-replika
5. Arxeoloji tapıntıların sərgi otağı
6. Yiğincaq otağı
7. Əlillər üçün tualet
8. Əlillər üçün lift

Replika – film guşəsi

Burada dövlət abidələri siyahısında yer almış bütün Butsunenin şəkil carxı və bütün Şakanın rəsmləri rəngli film vasitəsi ilə foto-surəti çıxarılmış şəkildə sərgilənir.

Daimi guşə

Burada min ildən çox bir müddət ərzində Yaponiya tarixini bəzəyən materiallar – Kamakura dövrünün Enpukuci mə'bədinin açılışı vaxtı mövcud olan əşyalar. İkinci nəsil Daikaku heykəli, qədim Date nəşlinin məşhur feodallığının şəkilləri, qədim çay fincanları və s. nümayiş olunur.

Ağac abidələr guşəsi

Date Masamune Kaççu Izou (ortada), Masamunenin həyat yoldaşı və varisi Yoşihime xüsusi sərgi kabinetində (solda), Masamunenin böyük qızı Şahzadə İrohanın (sağda) ağac abidələri nümayiş olunur.

Arxeoloji tapıntılar guşəsi

Həmin muzeylərin yerləşdiyi sahədən qazıntı zamanı tapılmış Enpukuci məbədinin kirəmid pilətələri,, dəniz dalğası rəngində olan çini qablar, bambukdan hazırlanmış büt heykəli, su quyusunun mulyajı, ağac heykəllər və s. nümayiş olunur.

Xüsusi sərgi guşəsi

Zen mədəniyyətinə aid tuşla yazılmış yazıların firça izləri və Oomiya Tsukasa Masanosukenin kolleksiyası mövzusunda sərginin nümayishi.

Əsas eksponatlar toplusu

- a) Unqokkyou heykəli (1600-cü il)
- b) Sencukannonun heykəli oturmuş vəziyyətdə (Edo dövrünün birinci yarımdövründə) hazırlanmışdır.
- c) Youtokuinin heykəli (Edo dövrünün birinci yarımdövrü), feodal nəsl Matsumunenin evinin mulyajı.
- d) Date Tadamunenin heykəli (Masamune və Yoşihimenin ikinci oğlu), 2-ci feodal.
- e) Tenrinin heykəli (Edo dövrünün birinci yarımdövrü), Masamine və Yoşihimenin böyük qızı şahzadə İroha.
- f) Böyük Vakızaşı (1655) Miyvqi perefekturasının mədəni irsi.
- İ) Çay fincanı (Riçou, 17 əsr), Date Tadamunenin hədiyyəsi.

2. Birinci mərtəbə

Mə'bədin əsas binasının yuxarı mərtəbəsinin iki otağı təmir olunmuş və burada rəsm əsərləri ilə bəzədilmiş divarlar, hərəkət edən qapılar, həmçinin yapon evlərinə xas kağız qapılar nümayiş olunur.

Bundan başqa Dövlət mədəni irsi kimi qəbul edilmiş eksponatların rənlərinin aşınmassının qarşısını almaq üçün muzeyə gələnlərə müəyyən məhdudiyyətlər qoyulmuşdur.

1. Holl;
2. Administrator;

3. Divar rəsmləri sərgisi otağı;
4. Divar rəsmləri kolleksiyası;
5. Eksponat ambarı;
6. Xəzinə direktorunun otağı;
7. Mədəniyyət işçisinin otağı;
8. Qəbul otağı;
9. Əllillər üçün lift.

3. Yuxarı mərtəbə (xüsusi guşə)

Burada divar yazıları və rəsmləri – Umetake rəsmləri, qırmızı və ağ isubaki gülləri, pion bəzək bitkilərinin rəsmləri nümayiş olunur. Otaq tam təmir olunmuşdur. Muzeyə gələnlər üçün müəyyən məhdudiyyətlər vardır.

Tə`mir və bərpa işləri

1622 -ci ildən başlayaraq 360 il müddətində muzeyin əsas divar rəsmlərinin və yazılarının rəng çalarlarının aşınması baş vermişdir. Buna görə də Mədəniyyət departamentinin göstərişi ilə 1960-ci ildən təmir və bərpa işlərinə başlanılmışdır.

Tə`mir işləri: Bu işlər aşağıdakılardan ibarət olmuşdur: Kağızların qasınıb təmizlənməsi, kimyəvi elementlərdən istifadə etməklə tozların təmizlənməsi, rəsmlərin qopan yerlərinin bərkidilməsi işləri, yenidən rəsm arxa yerlərinin və hərəkət edən arakəsmə divarlarının təmiri.

İşlər texniki komanda ilə birlikdə Okabokuhi Karidoi tərəfindən aparılmışdır.

Bərpa işləri: Bərpa işləri aşağıdakılardan ibarət olmuşdur: Orijinal rəsmlərdə faktiki dizayn bərpa işləri. Qızıl folqa, piqment və metal tərkibli boyadan ustalıqla istifadə edilməklə eksponatlar orijinalda olduğu kimi bərpa olunmuş, nəticədə öz əvvəlki orijinal görünüşünə qaytarılmışdır. 1622-ci il (genna 8-ci il)

a). Hasaqeva Touhaku Bijutsu

b). Bunou (Genna 8-ci il 1622-ci il)

c). Bərpa edilmişdir (Rikihou Bijutsu) 1988-ci il, şova 63-cü il

Muzeyin əsas abidələri:

Hondou Shouhekiga, Genna (1622)

Unpan (Karyaku Gannen, 1326)

Mokuzou Godaimyo Uouzon (11-ci əsr, Shotou)

Butsu Nehanzu (Muromachi)

Saka Seppouzu (Muromachi)

Date Masamune Kachuu Izou (Shotou, 1652)

Date Rekidai Hanshu Gazou (Edo)

Zuiganji Rekidai Chousou (Edo)

Ungo Kiyo Bokuseki

Chawan (Tenmoku, Akaraku, Gohon, Koseto)

Youkenzu, Ema (Keian, 1650)

Oowakizashi (Meireki Gannen, 1655)
 Bonshou (Keichou, 1608)
 Youtokuin Yoşihime (Edo)
 Youtokuin Mokozou (Keian, 1650)
 Tenrinin Gorohachi (Edo)
 Tenrinin Mokozou (Kanbun, 1663)
 Date Masamune Waka Kaishi (Keichou, 1609)
 Matsushima (Kyouho Gannen, 1716)
 Date yazı abidələri Tadamune¹

Yaponiya mənim gördüğüm Zuyqanji mə'bədindən başqa çoxsaylı mə'bədlər diyarıdır ki, onlardan biri və ən möhtəşəmi «Qızıl Mə'bəd»dir. Yukio Misimanın məşhur «Qızıl Mə'bəd» adlı romanı məhz bu tarixi abidə barəsindədir. Müəllif gənc bir monax tərəfindən 1950-ci ildə Kioto şəhərində yandırılan həmin mə'bədin hekayətini qələmə almış, «Nyu York Tayms»da yazıldığı kimi, özünün dünyanın ən istə'dadlı yazıçılarından biri olduğunu göstərmişdir. Kitabda oxuyuruq: «Kitayama malikanəsində yaşayan zadəgan Yosimitsa Asikada /1358-1408/ geniş bir ərazidə böyük bir saray kompleksi inşa edir. Bu tikintidə dini səciyyəli bir Aramgah, Müqəddəs Od Mə'bədi, Tövbə Zalı, Su ilə Təmizlənmə Mə'bədindən başqa bir sıra mülki

¹ Bunlar Zuyganji mə'bədinə daxil olarkən mənə verilən rəngli pamphletlər (məlumat kitabçası) götürülmüşdür. Yapon dilində yazılmış həmin pamphlet materiallarının tərcüməsini mənə təqdim edən BDU Şərqşünashlıq Fakültəsi, Uzaq Şərq Dilləri və Ədəbiyyatı kafedrasının müəllimi Yaşar İbrahimova təşəkkür edirəm.

binalar da vardı: Baş Saray, Müşavirə Zalı, Saray Adamları Evi, Səma Güzgüsü İmarəti, Qütb Ulduzu Qalası, «Bulaq» İmarəti, Qara Baxıb Həzz Almaq Malikanəsi və s. Ən çox vəsait sonralar Kinkakudzi – «Qızıl Mə'bəd» adlanan Aramgaha xərclənmişdi.

1938-ci ildə inşa olunan Qızıl Mə'bəd 3 mərtəbədən ibarətdir. Mə'bədin damı sərv ağacının qabığı ilə örtülmüşdür və orada üstünə qızıl suyu çəkilmiş bir mis simurğ quşu heykəli vardır. Ağacdən hazırlanmış divardakı tirlər özündə buddizm me'marlığı elementlərini eks etdirir.

Yosimitsanın vəsiyyətnaməsinə əsasən Kitayama saray Ansamblı Zen sektasının ixтиyarına verilir və «Rokuondzi Mə'bədi» adlanmağa başlayır. Əsrlər ötdükcə imarətin bir sıra binaları dağılırsa da, Qızıl Mə'bəd möcüzəli bir tərzdə öz əvvəlki görünüşünü saxlayır (Bax: Юкио Мисима. Золотой храм, Санкт-Петербург, 2002, səh.24-25).

Hörmətli oxucu, bu mə'lumati mən 48 roman, 18 pyes, çoxsaylı hekayə, esse və publisistik yazılar müəllifi olan məşhur və ən çox oxunan yapon yazıçısı Yukio Misima (əsl adı Xiraoka Kimitakedir) tərəfindən yazılmış «Qızıl Mə'bəd» romanından götürmüşəm.

1925-1970-ci illər arasında yaşamış bu qeyri-adi insanın əsərləri bütövlükdə 100 cildə qədərdir. Öz qısa ömründə Yukio Misima yazıçı olmaqdan başqa idmançı, rejissor, teatr və kino aktyoru, simfonik orkestr dirijoru, təyyarəçi, səyyah və fotoqraf kimi də şöhrət qazanmışdır. Ömrünün son illərində fanatikcəsinə monarxizm və samurayçılıq ən'ənənələrini öyrənməyə qapılmış, 1970-ci ildə, başçılıq etdiyi «Qızıl Qalxan» adlı özünü müdafiə qrupunun 6 nəfər üzvü ilə birlikdə monarxizm çevrilişi

etmiş, amma monarxizmə əks olan kütlə qarşısındaki qızgın çıxışından sonra ideyasının iflasa uğradığını görmüş, nəticə e'tibarılə həmin 7 nəfər özlərini xarakiri (seppuku) etmişlər.

Yukio Misimanın bənzərsiz həyatı və onun özünü xarakiri etməsi qəlbimi o dərəcə riqqətə gətirdi ki, dərhal bir şe'r yazdım. Mən həmin şe'ri səfərnaməmin «xarakiri əməliyyatının» təsvirinə həsr etdiyim hissəsində verəcəyəm.

Akad. Bəkir Nəbiyev də yapon mə'bədindən yazımışdır. Onun yaxından seyr və əhatəli təsvir etdiyi mə'bədlərin biri Yaponiyanın qədim paytaxtı olan Kioto şəhərindədir. Alim yazır: «Kioto... dağların qoynunda təbii fəlakətlərdən və basqınlardan qorunmaq üçün xüsusi əlverişli hesab edilən guşələrdə... müxtəlif zamanlarda dini mə'bədlər tikilmişdir. Yaponiyada mövcud olan hər iki dinə (sintoizm, buddizm) məxsus irili-xirdalı onlarla bu cür mə'bəd şəhəri üzük qası kimi dövrələmişdir. Mə'bədə girmək ərəfəsində hamı müxtəsər bir yuyunma mərasimi icra etməlidir. Bə'zi əlamətlərlə müsəlmanların dəstəməzini xatırladan bu mərasim dağ çeşməsinin şəffaf suyu ilə ağızı yaxalayıb ondan bir-iki qurtum içməklə bitir. Biz oraya çatanda sinto mə'bədində təzə doğulmuş uşaqlara xeyir-dua verilməsi mərasimi icra olunurdu. 20 gənc valideyn qırxi təzəcə çıxmış on körpəni bu münasibətlə mə'bədə gətirmişdi. Müasir dəbdə təzə kostyum geymiş atalar və əlvan tikməli kimanoya bülənmiş qadınlar sira ilə əyləşib çiyninə qar kimi ağ parça salmış, ayağı taxta başmaqlı kahinin xütbəsini dinləyir, qoşalanmış əllərini üzlərinə aparıb yəqin ki, onun dediklərini təkrar edir, hərdən bir də (hamısı eyni vaxtda) ikicə dəfə əl çalırdılar. Bizə izah etdilər ki, bu əlçalma ilə valideynlər kahinin duasının müstəcəb olmasına şərik çıxdıqlarını ifadə edirlər... Əlbəttə, valideynlər mə'bədə

ianə gətirmişdilər. Onlar da, buraya gəlmiş digər «allah bəndələri» də öz nəzir-niyazını mə'bədin girəcəyində qoyulmuş şadəralı qutulara salırdılar» (Bax: Bəkir Nəbiyev. Göst. kitab, səh. 696).

Bəkir müəllimdən 18 il sonra Kiotoda olmuş Yasif Nəsirli də kitabında Kioto mə'bədlərindən bəhs etməyi unutmur, amma onun yazdıqlarının bə'zi müvafiq təsviri Bəkir müəllimin yazdıqları ilə üst-üstə düşür: «Kioto üç tərəfdən six meşəli dağlarla əhatə olunmuşdur. Yaponiyada mövcud olan hər iki dinə (sintoizm və buddizm) məxsus olan mə'bədlər şəhəri üzük kimi dövrələmişlər» (Bax: Yasif Nəsirli. Günəşlə görüş, səh.44-45).

Y.Nəsirlinin V.Ovçinnikovun kitabından əzx etdiyi maraqlı bir açıqlaması da var. «Günəşlə görüş»də oxuyuruq: «Hər iki dinə məxsus olan mə'bədlərdə yaponlar Allahlarına üz tutanda üç dilək istəyirlər:

- Xəstəlik onlardan uzaq olsun;
- Ailədə əmin-amanlıq hökm sürsün;
- İşsiz olmasınlar, işdə uğur qazansınlar» (Bax: Yasif Nəsirli. Günəşlə görüş, səh.45; V.Ovçinnikov. Sakura budağı, səh.24).

«Sakura budağı»nda oxuyuram: «Bu üç dua hər hansı bir dinə mənsubiyətdən asılı olmayaraq həyatda adı arzular kimi səslənir. Yaponlar üçün ruhani, məsələn, katoliklərdə olduğu kimi nəsihətçi deyil, sıfariş ilə müəyyən mərasimləri yerinə yetirən adı şəxsdir» (Bax: Sakura budağı, səh. 24).

Yaponiyani məndən qat-qat artıq tanıyan V.Ovçinnikov yuxarıdakı fikrindən sonra yaponların dinə münasibətləri barədə belə bir fikrə gəlir: «Ümumiyyətlə, qonşuları çinlilər kimi yaponlar da dinə az inanırlar. Lakin çinlilərdə dini bir çox hallarda etika, yəni adamlar

arasındaki qarşılıqlı münasibət normaları əvəz edirsə, yaponlarda bu rolü estetika, yə’ni gözəlliyyə pərəstiş əvəz edir» (Bax: Sakura budağı, səh.24).

Zuyganji mə'bədgahından çıxdıq, yaxınlıqdakı bir kafeyə gəldik. Özümə balıq sıfariş etdim. Qızardılmış balıq. Gətirdilər. Balıq idi, amma ilanbalığı. İlanın balıq forması. Yedim. Hər halda ilbiz ki, deyildi.

Matsuşimanı gəzirik. Füsünkar təbieti var. Təmizliyi göz oxşayır. Hər şey özünün təbii rəngindədir. «Rəng» şə'rini yazdım və Şaiqə oxudum:

*Burada
istər Tokioda,
istər Sendayda,
istər Matsuşimada
dağın dağ rəngi var,
bağın bağ,
ağacın ağac,
gülün gül
damın dam,
adamin adam;
Tozunsa...
Sanki tozun rəngi yoxdur,
Heyranam mən,
sanki toz qeyb olub
bu yerlərdən.*

22 fevral, Matsuşima

Yaponiyaya yollanma ərəfəsində mərhum yazıçı, kinossenarist Həsən Seyidbəylinin qızı Məryəm Seyidbəyli (bir institutda işləyirik) məndən yapon milli paltarı olan kimano gətirməyi xahiş etmişdi. Matsuşima

mağazalarının neçəsində olduq. Kimano yox idi. Satıcı bir qız dedi ki, elə paltarlar yay mövsümündə satışa çıxarılır, amma adı kimano yox, yukatadır.

Sendaya qayıdırıq. Qatar bizi gətirdiyi yol ilə geri aparır. Çatdıq. Bir neçə mağazaya dəydik. Yukata yoxdu. Dedilər ki, axtarmayın. Yayda olacaq.

«Hotel Com's». Şaiq öz otağına getdi. Mən özüm də bir qədər istirahət etdim.

Axşamüstü Şaiqlə birlikdə şəhər gəzintisinə çıxdıq. Otelimizin lap yaxınlığında, uzunluğu bəlkə də bir kilometr olan geniş bir ərazidə, içərisində ticarət mərkəzləri yerləşən və adı Şontenqay olan üstüörtülü, əgər belə desək, bazar var. Nə istəsən buradan ala bilərsən. Kimano isə yoxdu.

«Mak-Donalds» kafe-restoranına gəldik, II mərtəbəyə qalxdıq. Ayrı-ayrı kiçik mizlərin arxasında cavan qızlar oturmuşdular. Kimi kitab oxuyur, kimi kafe içir, kimi dondurma yeyir, kimi də siqaret çəkirdi. Bir neçə oğlan da vardi. Onlar da bu qızlar kimi hərə öz məşğuliyyətindəydi. Heç kimin bir-biri ilə işi yoxdu. Qarşımızdakı bir qızın paltarının ətəyi dizlərindən çox yuxarıda idi.

- Bu niyə belə geyinib?

Şaiq baxdı. Mənim kimi təəccübəlmədi.

- Bu onun öz hüququdur. Özü bilər.

Doğrudan da özü bilər. Mənə nə?

Biz «Mak-Donalds»ı tərk edəndə gecə yarı idi. Gənclər gəlir-gedirdilər, kitab oxuyan və minidən də mini yubka geyinən iki qızdan başqa. Əlbəttə, mənə nə?

Oteldəyəm. Pəncərə önündə dayanıb aya baxıram.
Ay doğub. Ay yerə baxır, Bakıya baxır, Qubaya baxır,
Sendaya baxır.

Görürəm,
göydə ay
hər gecə doğur,
Kişisi yoxdursa
ay necə doğur?

(İkinci Divan,
səh.575)

Yaponiya torpağındaki bir günüm də başa çatdı.
Vətənimi xatırladım. Qarabağı andım. Haqsız yerə
əlimizdən çıxan (çixarılan) Göyçə, Zəngəzur, Şuşa və
başqa torpaqlarımız gəldi xatirimə. Başımıza neçin bu
bəlalar gəldi? Torpaqlar niyə getdi? Yerlərimizin
əksəriyyəti nə üçün yad əllərdədir? Qarabağın üstünü almış
qara bulud haçan dağılacaq? Erməni qara buludu... Bir
şə'rimi xatırladım:

Bu qara bulud

Hay verin, qəlbimin hay-harayı var,
Haçan dağılacaq bu qara bulud?
Başımın üstündə bulud layı var,
Haçan dağılacaq bu qara bulud?

Bu bulud ... Buludun zərəri varmış,
Buludun nələri, nələri varmış...
Yağış əvəzinə güllə yağarmış...
Haçan dağılacaq bu qara bulud?

Bu bulud... Cəfasi çoxmuş buludun,
Zülümü, cəzası çoxmuş buludun,
Abırı, həyasi yoxmuş buludun,
Haçan dağılacaq bu qara bulud?

Bürüyüb göyünü Xan Qarabağın,
Neçə seyrəngahın, neçə oylağın,
Dərənin, təpənin, meşənin, dağın...
Haçan dağılacaq bu qara bulud?

Əkilən torpağı biçinsiz qalıb,
Biçilən torpağı əkinsiz qalıb,
Mərmidən, qəlpədən min-min iz qalıb,
Haçan dağılacaq bu qara bulud?

Ələ tüfəng alıb oğulu, qızı,
Tətik qan içində, atəş qırmızı...
Buludun üstündə günəş qırmızı,
Haçan dağılacaq bu qara bulud?

Qərənfil də küsdü, lalə də küsdü,
Daha gül açmayır daşımın üstü.
Haçan dağılacaq başımın üstü?
Haçan dağılacaq bu qara bulud?

Bəyaz ümidlərim qaraldı axı,

*Gümanın üstünü qar aldı axı,
Gözlərimin kökü saraldı axı,
Haçan dağılacaq bu qara bulud?*

*Ədalət gələcək nə zaman axı?
Həqiqət güləcək nə zaman axı?
Bulud çəkiləcək nə zaman axı?
Haçan dağılacaq bu qara bulud?*

*Bəlanın sayı yox, hesabi yoxmu?
Əzab verənin öz əzabı yoxmu?
Məgər bu sualın cavabı yoxmu:
Haçan dağılacaq bu qara bulud?*

*Bir zəli bənd edib əlini göyə,
Qaynaqmı ediblər zəlini göyə?
Canım, kim buraxıb dəlini göyə?
Haçan dağılacaq bu qara bulud?*

*Bu qoca fələyin cəbri nə çoxdu?
Goru, məqbərəsi, qəbri nə çoxdu?
Bu qara buludun səbri nə çoxdu?
Haçan dağılacaq bu qara bulud?*

*Bilirəm, haçansa haqq zəfər çalar,
Amma, bu dərditməz, bu kədər qalar...
Göydə heç bulud da bu qədər qalar?
Haçan dağılacaq bu qara bulud?
Bu qara bulud.*

(Divan, Bakı, 1996, səh.325-326)

Möhtərəm oxucu, şe'r uzun oldu. Dərdlərimiz kimi. Deməyin Şahin Fazıl uzunçudur. Deməyin cavabsız sualları var. Cavabımız olar inşallah. «Cavab qaldı qiyamətə» deməyəcəyəm. Cavab tezliklə olar ümidindəydim. Cavab olacaq!

Yaponların çoxlu kamikadzeləri olub. Hərbiçilər İkinci Dünya müharibəsi vaxtı kamikadze adlandırılın bə'zi vətənpərvərləri raket-bombaların içərisinə «hörüb» düşmən tərefin təyyarə bazaları və gəmilərinə təref atır, nəticədə içəridən idarə olunan və düz hədəf dəyən raket-bombalar da məhv olur, hədəflər partlayırırdı. Kamikadzelər haqqındaki bu mə'lumatı mən hələ tələbə ikən müxtəlif mənbələrdən oxumuşam. «Yaponlar» kitabında kamikadze xarakteri, onun ölümündən qabaqkı xoş əhvali-ruhiyyəsi, öləndən sonra ölməz olacağına inamı aşağıdakı kimi əks olunur:

«XII əsrin ikinci yarısında Yaponiya monqol hücumuna mə'ruz qaldı. Çingiz xanın nəvəsi Hubilay iki dəfə (1274 və 1281-ci illərdə) gəmilər armadası ilə Yaponiya sahillərinə gələrək ölkəni fəth etmək istədi. Amma, hər iki yürüş uğursuz oldu. İşgalçılardan Yaponiya adalarına endikləri vaxt baş verən güclü tufanlar onların gəmilərinin əksəriyyətini darmadağın etdi. Yapon tarixçiləri həmin tufanları «kamikadze» - «ilahi külək» adlandırmaqla məhz o küləyin yapon xalqına ilahi kömək etdiyini yazdırılar» («Yaponlar» kitabı, səh. 173; V.Ovcinnikov. Sakura budağı, səh.18).

Kitabın müəllifləri sonra XII əsrən XX əsrə gələrək könüllü ölümə gedən gənc adamları belə xarakterizə edirlər:

«İkinci Dünya müharibəsinin axırında Yaponiya məglub olduğu vaxt yapon komandanlığı ölümə gedən

gəncləri kamikadze adlandırdı. Komandanlıq məhz kamikadzelərin köməyi ilə müharibənin gedisini özlərinin xeyrinə dəyişmək məqsədi daşıyırıldı. O vaxtin ilk kamikadzeləri Amerika təyyarələrini məhv etməyə yollanan yapon təyyarəçiləri idilər, sonra isə «adam-qayıqlar», «adam-minalar», «adam-tanklar» və s. kamikadze oldular. Müharibənin sonunda Yaponiya silahlı qüvvələrinin tərkibində yüzlərlə kamikadze dəstələri fəaliyyət göstərirdilər ki, bə'zi dəstədə olan döyüşçülərin sayı minlərlə idi».

İlk kamikadze dəstələrinin banisi və ideya təhrikçisi 1944-cü ildə Filippin adasında kamikadze eskadrasını təşkil edən admiral Onisi olmuşdur. Bu admiral haqqında kitabda oxuyuruq: «Onisi kamikadze olan hər döyüşçünü inandırıldı ki, o, «yer istəklərindən uzaq olan allahdır».

Kamikadze təyyarəçilər «uçan qalaları» (bombardmançı B-42 amerikan təyyarələrini) və başqa böyük məntəqələri talana mə'ruz qoymalı idilər. «Adam-qayıqlar» düşmənin hücumu keçən gəmisinə partlayıcı maddələrlə təchiz olunmuş torpedaları istiqamətləndirməyi öyrənmişdilər. «Adam-minalar» dalğic kostyumu geyinərək, uclarında güclü partlayıcılar olan alətlərlə silahlanır, düşmənin desant gəmilərini partlatmağa hazırlaşırıdalar. «Adam-minalar» həmçinin belə üsullarla hücumu keçən tankları məhv etməyi mənimşəyirdilər. Piyada orduda «adam-pulemyotlar», «adam-snaryadlar» da vardı.

Cənub-Şərqi Asiya bölgəsində İkinci Dünya müharibəsinin sonlarında uğurlu hərbi əməliyyatlar aparan amerikan komandanlığı əvvəllər yapon kamikadzelərinə əhəmiyyət vermirdi... onlar kamikadzelərlə mübarizə aparmağa psixoloji cəhətdən hazır deyildilər... kamikadze dəstələrinin Yaponiyada meydana çıxmaları, əlbəttə, təsadüfi

deyildi. Onlar fəaliyyətə başlamalarına görə busido (döyüşcünün yolu) adlanan əxlaqi-etik sistemə borclu idilər. Kamikadzeçiliyin əsasında Yaponiya uğrunda, imperator uğrunda ölmək ideyası dururdu... yapon gəncləri pərvanə atəşə cuman kimi kamikadze dəstələrinə qoşulmağa can atırdılar... onları gözləyən qaçılmaz ölüm qabağı, öz həyatlarını Yaponiya və imperator uğrunda vermək niyyətləri barədə qohumlarına və yaxın adamlarına yazdıqları məktublarda cavanlar ruh yüksəkliyi ilə bildirirdilər: «Mənə görə ağlamayın. Bədənimin küle dönəcəyinə baxmayaraq, mənim ruhum mənə əziz olan yerlərə qayıdacaq və mən həmişəlik sizinlə, dostlarımıla və qonşularımla birlikdə olacağam. Mən sizin səadətiniz naminə dua edirəm».

«Yaponlar» kitabında kamikadze qətiyyəti haqqında başqa mə'lumat da vardır:

«İyirmi iki yaşlı miçman İtiro Xayasi öz məktubunda anasına təskinlik verib yazırıdı: «Əziz anam, xahiş edirəm, məndən ötrü darixma. Döyüsdə ölmək necə də səadətdir! Mənə Yaponiya uğrunda ölmək xoşbəxtliyi nəsib olmuşdur... Görüşənədək, mənim əzizim. Məni özünə qəbul etməyi Göydən xahiş elə. Əgər Götə məni qəbul etməzsə olduqca qəmlənərəm. Məndən ötrü dua et, ana!».

Bir çox kamikadzelər hərbi əməliyyata yollanmadan əvvəl əlvida şe'rleri yazırıdalar. Onlardan birinin gündəliyində belə bir qeyd vardır: «Mən hər gün paltarımı yuyuram, çünki çirkli paltarında ölmək istəmirəm». Sonra həmin kamikadzenin belə bir şe'ri gəlir:

«Ölmək istəyirəm,
Yerə tökiülən gül ləçəkləri kimi
ölmək istəyirəm.
Çünkü mən
Yaponianın sakura gülüyəm».

Başqa bir kamikadze isə belə yazar:

«Mən göyə uçuram,
Buludların zirvələrinə sığışuram,
Oradır mənim məzarım»¹¹

Kamikadze hərbi əməliyyata gedərkən sanki öz dəfnində iştirak edirdi. Təyyarəyə minərkən o aerodromda qalan adamlara deyirdi: «Yasukini mə'bədində görüşənədək!».

Tokionun mərkəzi məhəllələrinin birində yerləşən Yasukuni mə'bədində hər il fevralın 11-də imperator və Yaponiya uğrunda ölenlərin şərəfinə təntənəli mərasimlər keçirilir. 1945-ci ilə qədər o mərasimlər «kiqensetsu» - «imperianın əsasının qoyulduğu gün» adlanırdı. Rəvayətə görə e.ə. 660-ci ilin fevral ayının 11-də Yapon adaları üzərində allahlar nəslindən olan imperator Dzimmu taxta əyləşmişdir. İkinci Dünya müharibəsindən sonrakı iyirmi ildə «kiqensetsu» mərasimi keçirilmədi. Sonra, 11 fevral yapon təqvimində yenidən qırmızı rənglə yazılmaya başladı, amma, mərasimin adı dəyişdirilərək «dövlət əsasının qoyuluşu günü» adlandı. Hami üçün istirahət günü e'lan olunan 11 fevral günü, əvvəllərdə olduğu kimi, adamlar yenə

¹¹ Haykuların rus dilindən tərcüməsi bu sətrlər müəllifindir.

də Yasukuni mə'bədinə həlak olmuş hərbiçiləri yad etmək üçün axışırlar. Onların bə'ziləri köhnə hərbi formada və silahla gəlirlər. Mə'bədin qarşısında hərbi hissələr ritual marş keçirir, tələbə və məktəblilər lal-dinməz halda sıraya düzürlür. Mə'bədin qapıları önündə ultra-sağçı adamlar qara furqonlarda ... marşlar səsləndirirlər, kamikadzelərin kölgələri cana gəlir («Yaponlar» kitabı, səh.173-176).

Görəsən biz azərbaycanlıların da kamikadzeləri olacaqmı? Əgər belə davam edərsə, olacaq! Qocalığımı baxmayın, elə biri mən özüm.

Kamikadze olmaq xəyalı ilə bu şe'ri yazdım:

Kamikadze

*Torpağında
Tarix boyu
Savaş gedən
Cəng olan,
Kiçiklikdən böyükliyə
Yol gedib nəhəng olan,
Gizli qalan
Sırr ölkə,
Çətinliyə sinə gərən
Bir məkan,
Çətinliyin üzərindən
Mətinliklə adlayan,
Çətinliklə adlayan
Yaponiya adlanan
Bir səltənət, məmləkət!
Ey dininə, məzhəbinə
E'tiqadla tapınan,*

*E'timadla tapınan,
Ey atomun
Dağıdıcı zərbəsinə tuş gələn,
Külə dönüb küllənən,
Sonra
Köz tək alışan,
Atəş olub yüksələn
Hirosima, Naqasaki torpağı,
Necə dözdün o zərbəyə,
Necə çəkdin o dağı?
Yaponiya, ey nipponlar məskəni,
Nipponların indi yapon adlanır,
Nə fərqi var
nippon olsun, ya yapon,
Səndə nippon qanı coşur,
Nippon qanı adlanır,
Səndə günəş odu var,
Sən elə bir ölkəsən ki –
Gündoğar.
Sən günəşdən doğularaq
Damla-damla güc yiğdin,
Zərrə-zərrə güc aldin,
Sən top kimi yerə dəyib
Sonra göyə ucaldın,
Heyran etdin günü də,
Mat elədin yeri də,
Daha böyük yüksəlişin
Qabaqda, irəlidə,
Bəd günlərin arxada,
Pis günlərin geridə.
Yaponiya,*

*İnsanların fədakardır, igiddir,
Ürəkdən inanıram
Hər yapon bir kamikadze,
Hər yapon bir şəhiddir.
Yaponiya,
Mənim Odalar diyarımdan
uzaq diyar,
məcüzələr diyarı,
Təşəbbüslər, tərəqqilər,
nələr, nələr diyarı...
Zənn edirəm
sən kimiyəm,
mən də oddan doğuldum,
atəş oldum, qor oldum,
Amma, sonra
oba-oba parçalandım,
dağım-dağım dağıldım,
böyükən
kiçik qaldım.
Dərdim böyükdür mənim,
Qurbanlıq quzu kimi
şaqqalanıb,
bölübüdüür vətənim.
Yaponiya,
Göyçə kimi, Zəngəzur tək, Qarabağ tək
əldən çıxan yurda bax,
Torpağımı işgal edən
Canavara, qurda bax...
Əgər belə davam etsə,
Əgər gedərsə belə,
Şahin Fazıl*

*əvvəl-axır
kamikadze olacaq!*

Senday, 22 fevral

Mən bu şe'rimi Yaponiyada yazmışam. Amma,
ondan 4 il əvvəl də mənim «Şair-kamikadze» adlı bir
şe'rim olmuşdur:

*Şaircığzlara
qeyri şairlər tək
biganə deyil,
laqeyd deyiləm,
Kamikadzeyəm.
Günlərin bir günü
filankəsləri,
Şe'rdən bixəbər olan kəsləri
poeziya naminə bir yerə yiğib,
onların yağısı, qənimi çıxıb,
özümlə birlikdə o cahilləri
içimdə olan
qəzəb barıtına
kin odu vurub
öldürəcəyəm.
Başqa çarəm yoxdur,
nə kədər, nə qəm,
Kamikadzeyəm*

... Şair-kamikadze olubmu görən?

*1.06.2005
(Üçüncüü Divan, səh.606)*

VII. 23 fevral.

Vaja Kiknadze ilə vidalaşma (gecə İstanbula, sonra Tbilisiyə uçacaq). Tohoku Universiteti. Xanım Savaye Fumiko. Şəhərdə gəzinti. Yeni yaranan şeirlərim.

Saat 10-a qalib. Prof. Vaja Kiknadze otağıma gəlib mənimə sağollaşdı. O, bu gün Tokioya getməli, sabah isə İstanbula uçmalıdır. Sonra Tbilisi... Onu da mənim kimi vətənimdək olan yolun uzunluğu qayğısı sarmışdır. Tokio ilə İstanbul arasında 12 saatlıq hava yolu məsafəsi var (Təxminən Moskva-Tokio məsafəsi kimi).

Saat 10 oldu. Şaiq gəlmədi, 11 oldu gəlmədi, 12-yə bir neçə dəqiqə qalmış qapım döyüldü. Şaiqdi. «Bağışlayın, gecikmişəm» dedi.

Dedim ki, eybi yoxdur, azərbaycanlıyıq, alman deyilik ki, dəqiqliyimiz olsun. Görünür sözüm onu tutdu...

Getdik Tohoku Universitetinə. Prof.Kuroda öz kabinetindəydi. Bakıdan gətirdiyim üç suvenir kiçik xalçanın birini ona verdim (xalçaların hər biri üzərində Qız Qalasının təsviri vardi), 2007-ci ildə çap olunmuş «Azərbaycan haykuları» kitabımı, 2005-ci ildə Tokioda mənim haykularım və yaradıcılığım haqqında nəşr olunan məqalənin surətini bağışladım. Məmnun oldu, təşəkkürünü bildirdi. Bir qədər söhbətləşdik. Fars dilində danışındıq. Dedi ki, imkan olan kimi mənim Azərbaycan haykularımı Yaponiyada, bəlkə də elə Sendayda tərcümə və çap etdirəcək, «inşallah» deməyi də unutmadı. Qapı döyüldü və açıldı. Gözəl bir nərmənazik qadın kabinetə daxil oldu.

- Savaye Fumikodur, - dedi Takaşı Kuroda. Sonra məni də ona təqdim etdi.

Savaye Fumiko bu Universitetin professorluğuna namizəddir (Associate Professor), doktor elmi dərəcəsi almışdır. Xanım mənə öz vizit kartını, mən də ona «Azərbaycan haykuları»mı verdim. Varaqladı. Birdən-birə heç gözləmədiyim halda türkcə «Mərhəba, mərhəba, məmnun oldum», dedi. Mən də onunla tanışlıqdan məmnun olduğumu bildirdim, amma türkəni harada öyrəndiyini soruşmağa macal olmadı. Yəqin ki, Türkiyədə oxuyub. T.Kurodaya telefonla zəng etdilər və o, mənə müraciətlə prof. Okanın məni gözlədiyini söylədi.

Kabinetdən çıxb liftə tərəf getdik. Beşinci mərtəbəyə qalxmaliydiq. Xanım Fumiko məndən belə bir xahiş etdi:

- Sizin bu qış mövsümündə Sendaya gəlişiniz ilin soyuq vaxtına düşdü. May ayında buranın havası gözəl olur. Sizi, əgər razılaşsanız bir dava Sendaya də'vət edəcəyik. Də'vətimizlə razılaşsanız çox məmnun olarıq.

Təşəkkürümü bildirdim. Amma dedim ki, buraya gəldiyim 10 min kilometrlik yolen əziyyəti hələ canımdan çıxmamışdır, əgər bir-iki ildən sonra çağırısanız, gəlməyə çalışaram.

V mərtəbədə xanım Fumiko ilə xudahafizləşdik.

Prof. Hiroki Okanın kabineti. O da, təqdim etdiyim hədiyyələri qəbul etdi. Bir qədər söhbətdən sonra birlikdə buradan o qədər də uzaqda olmayan Senday Beynəlxalq Mədəniyyət Mərkəzinə gəldik, müxtəlif otaqları gəzdik, yapon rəssamlarının çəkdikləri rəsmlərə və vestibüldə qoyulmuş heykəllərə baxdıq. Günorta yeməyini bu Mərkəzin yeməkhanasında yedik. Xeyli söhbətləşdik. Professor özünün Çinə səfərindən söhbət açdı. Mə'lum oldu ki, cənab

Oka doktorluq dissertasiyasını Pekində yazmış və elə orada da onu müdafiə etmişdir.

H.Oka ilə sağıllaşdıqdə o, sabah saat onun yarısında mənim arxamca gələcəyini və birlikdə Tokioya gedəcəyimizi bildirdi.

Şaiqə bir qədər piyada gəzməyi təklif etdim. Şəhəri seyr etmək fikrindəydim. Körpü üstündən çaya baxdım. Su elə şəffaf idi ki, çayın dibini gördüm.

Olduqca nəzakətlidirlər bu yaponlar. Universitetin dəhliz və otaqlarında olduğum vaxt məni tanıytanımamaqlarından asılı olmayaraq, başlarını bir qədər aşağı əyib «hay» deyir və beləliklə də öz ehtiramlarını bildirirdilər. Körpü üstündə yanından keçən bir kişi də üzümə baxıb «hay» dedi. Dərhal bir varsağının dörd misrası yarandı:

*Tap onu,
Gəz həmişə, tap onu.
Yapon məni xoşladı,
Mən xoşladım yaponu.*

Bir daha «hay» barədə. Həsən Seyidbəyli yazar: «Bizə xidmət edən qızlar üzlərindən lap uşağa oxşayırdılar. Nə deyirdiksə cəld «hay» deyə cavab verirdilər. «Hay» həm «baş üstə», həm «bəli», həm də «oldu» deməkdir» (Həsən Seyidbəyli. On beş gün Yaponiyada, səh.47). Görəsən, körpü üstündə rastlaşdığını kişi niyə mənə «hay» dedi? Axı, tanımadığım o adamın «hay»ında nə «baş üstə», nə «bəli», nə də «oldu» sözləri öz yerini tuturdu.

Görünür ki, «hay»ın başqa mə'naları da var.

«Hay» ifadəsi haqqında başqa bir kitabın mə'lumatına diqqət yetirməyim oxuculara maraqlı ola bilər:

«Adama elə gələ bilər ki, hər hansı bir dildə tanışlıq ən adı və çox işlənən sözlər kimi «hə» və «yox» kəlmələrindən başlanır.

Sən demə, yapon dilində «hə» və «yox» kəlmələrinə yiyələnmək o qədər də asan deyildir. «Hə» kəlməsini işlətmək müşkül işdir, çünkü o, heç də həmişə «hə» mə'nasını vermir. «Yox» kəlməsini isə daha ehtiyatla işlətmək lazımdır...

Bu iki başlıca kəlməni bilmək və yadda saxlamaq su içmək kimi asandır. Telefonda danışan və xəttin o biri başındaki görünməz müsahibinə hey başını tərpətməklə dönə-dönə «hay», «hay», «hay» deyən yaponun yanında olmaq kifayətdir.

Əgər siz həmin kəlmənin mə'nasını soruşsanız, hamı deyəcək ki, «hay» yapon dilində «hə» deməkdir. Lakin bir azdan əmin olacaqsınız ki, yaponun hər «hay» kəlməsini təsdiq, yəni «hə» mənasında işlətdiyini güman etmək bağışlanılmaz nikbinliyə yol verməkdir.

Məsələn, siz yapon mehmanxanasına düşmüsünüz. Ertəsi gün ən'ənəvi yapon səhər yeməyi – qurudulmuş yosun, düyü və qıcqırılmış paxla pastası ilə xırda balıqlaqlarından bişirilmiş sup əvəzinə iki yumurta qaynatmayı xahiş edirsiniz.

Xahişinizi dinləyib «hay» deyirlər, səhər doğrudan da yumurta, çörək və bir termos qaynar su gətirirlər...

Lakin bu vaxt mə'lum olur ki, yumurtanı yemək üçün duz yoxdur. Siz telefonla zəng vurub duz gətirməyi xahiş edirsiniz, aşağıda bu xahişə cəld «hay» cavabı verirlər.

Beş, on, iyirmi dəqiqə, yarım saat keçir... Səhər yeməyini çıxdan qurtarmışınız, pulunu vermək üçün aşağı düşürsünüz. Elə bu vaxt mə'lum olur ki, duz gətirməmişlər,

çünki yapon mehmanxanasında duz yoxdur və ola da bilməzdi (Yaponlar xörəyə duz atmaq əvəzinə ona istədikləri qədər paxla sousu əlavə edirlər)... Sizə «hay» deyiləndə tamamilə başqa şey nəzərdə tutulmuşdu.

Bu kəlmə «hə» mənasından daha çox «eşidirəm», «başa düşürəm» mə'nasında işlədir. Deyəsən həmin kəlməyə ingilislərin «jec» sözündən əmələ gəlmış və donanmada (ruslar tərəfindən) işlətilən «есть» («oldu») sözü daha çox uyğun gəlir. Yapon sizin hər cümlənizə «hay» kəlməsi ilə cavab verirsə, o demək deyildir ki, sözlərinizlə razılaşdığını bildirir, yapon bununla sadəcə olaraq deyir: «buyurun, buyurun, danişın, sizi eşidirəm».

«Yox» kəlməsində mürəkkəb cəhətlər daha çoxdur. Sırf qrammatika əsasında baş verən saysız-hesabsız gülunc hadisələri götürək. Bu hadisələr ona görə baş verir ki, başqa dildə çox işlətilən ikiqat rədd cavabı yapon dilində qətiyyən yoxdur.

Siz evə qayıdır tərcüməcində soruştursunuz:

- Mənə heç kəs zəng vurmayıb?
- Hə, - deyə cavab verir.
- Kim zəng vurub?
- Heç kəs.

Söhbət zamanı adamlar «yox», «bacarmaram», «bilmirəm» kəlmələrini qətiyyən işlətmirlər. Elə bil bu kəlmələr söyleşdir, açıq demək mümkün olmayan, yalnız başqa yolla, müəmmə ilə deyilən kəlmələrdir. Hətta ikinci fincan çay içməkdən imtina edən qonaq «yox, sağ olun» sözləri əvəzinə hərfən «onsuz da özümü gözəl hiss edirəm» mə'nasını verən ifadə işlədir...

Tokioli tanışınız «Sizin təklifinizə cavab verməzdən əvvəl arvadımla məsləhətləşməliyəm» deyəndə elə güman

etməyin ki, qadın hüququ uğrunda mübarizə aparan şəxslə rastlaşmışınız. Bu, «yox» kəlməsini işlətməyin saysız-hesabsız üsullarından biridir. Məsələn, yapona zəng vurub deyirsiniz ki, onunla axşam saat altıda mətbuat klubunda görüşmək istəyirsiniz. Əgər o cavabında «Ah, saat altıda? Ah, mətbuat klubunda?» - deyə suallar verməyə və mə'nasız sözlər işlətməyə başlasa dərhal deməlisiniz: «Münasib deyilsə başqa vaxt, başqa yerdə söhbət edə bilərik».

Bax, bu zaman müsahibiniz «yox» əvəzinə böyük sevincdə «hə» deyəcək və dösünə düşən ilk təkliflə razılaşacaqdır.

Necə olursa-olsun, «yox» kəlməsini işlətməmək adətini yaponlar işgüzar münasibətlər sahəsinə də aid edirlər. Bu isə işgüzarlığa misilsiz aydınlıq, açıq danişmaq, dəqiqlik kimi baxan amerikalıları hövsələdən çıxarırr...» (Sakura budağı, səh.83-85).

Hay, əziz oxucu. «Hay» kəlməsinin mə'naları haqqında bu qədər!

Otel yolu üstündəki bir neçə mağazaya da baş çəkdik. «Yukata» adlanan qadın paltarı yoxdu. Tapa bilmirəm yukatanı. Ondan, Məryəmdən başqa, qızlarım Şahanəyə, Ülviyəyə, nə bilim bəzi qohumlarına – Səbinəyə, Naibəyə, Naziləyə, Esmiraya da almaq fikrindəydim. Tapa bilmirəm yukatanı. Millət inciyəcək məndən. Nə taxsırı var ki? Mənlə yukata arasına qış mövsümü girib. Yukata yay mövsümündə olacaq. Yay mövsümündə mən burada olmayıacağam. Ax, yukata, yukata!.. Ax, ey qadın paltarı!..

Pərt olduğumu görən Şaiq «Tokioda taparıq», - dedi. Ümidvar oldum. Kim nə dərddə, Şahin Fazıl isə yukata dərdində...

Oteldəyəm. Otaqda var-gəl edir və düşünürəm: «İkinci Dünya müharibəsinədək Yaponiya iqtisadi gerilikdə idi. Müharibə dövrü, təbii ki, yaponlar üçün çox ağır oldu. Amerika Yaponiyaya qarşı idi... Yalnız müharibədən bir neçə il sonra bu ölkədə böyük dirçəliş dövrü başlandı. İqtisadi yüksəliş. Özü də yüksəliş, nə yüksəliş... Yaponiya yüksəlişi ABS, Çin, Cənubi Koreya, Cənubi Vietnam, Sinqapur, Honkonq kimi varlı yerləri heyrətdə qoyub. Yaponiya bütün dünyaya sübut etdi ki, hər bir ölkə yüksəlişə yetə bilər, amma istəsə, amma qoysalar, amma əl-qolunu bağlamasalar, amma ayağından çəkməsələr. Bir də, yaponlar hamiya bildirdilər ki, maddi, mədəni, ictimai, hüquqi və s. və s. yüksəliş mümkündür, amma mövcud qanunlar işləsə...».

Varsağı

*Yapon var,
Monqol, nanay, yapon var.
Ap-açıq möcüzəymış
Bu qıçıqgöz yaponlar.*

Senday, 23 fevral

Müdriklər doğru deyiblər: «Kiminin əvvəli, kiminin axırı». Axırı yaxşı oldu Yaponianın! Nəzərə gəlməsin, göz dəyməsin...

Hayku

*Göz! Göz!
Bulağa göz dəydi və gözü qurudu.*

Göz budu!

*(Şahin Fazıl. Azərbaycan
haykuları. Bakı, 2007,
səh.82)*

Haykular diyarında haykulsız olmaq olmaz. Köhnə haykularım haqqında fikirləşdikcə təzə haykular da yaranır. Qəribə janrdır hayku. Cəmi-cümlətanı üçə sətir, amma mə'na dərin. Mə'lumdur ki, mən qəzələ çox yaxınam. Bəllidir ki, mən müasir Azərbaycan qəzəli yazanlardanam – tərtəmiz Azərbaycan dilində. Amma, bugünkü qəzəlxanlarımızın əksəriyyəti hələ də ərəb-fars sözlərindən və çoxpilləli izafət tərkiblərindən əl çəkə bilmirlər, ərəbdən, farsdan söz dilənlirlər. Üzümü onlara tutub vaxtilə yana-yana demişdim:

Hayku

Qəlizdil qəzəlxanlara!

*Azərbaycan dilim... Və
«Pənbeyi-dağı-cünun...»,
Can dilim!!!*

4.11.2004

Ümumiyyətlə, haykuya istədiyin mövzunu gətirə bilərsən. Hətta bizim atalar sözlərini də, zərbülməsəlləri də, müxtəlif deyim və ifadələri də. Məsələn:

*«Ac ol, kişi ol!»
Belə zərbülməsəl var...
Acdan nə kişi?..*

1.01.2006

«Bir dəli şeytan deyir...»

Dəlidir

Dəliyə qulaq asan.

8.01.2007

Aləmi bəzədi,

Özü isə lüt gəzdi,

Yaziq iynə!..

11.07.2004

«Pul əl çirkidir,

Yarəb, qoy çox olsun bu çirk» -

Dedi biri.

28.12.2004

Sən

Nə üzsüz adamsan?

Gözlərim üzünü görməz bir də!!!

24.05.2007

Kəlləm bərkdən də bərk,

Başında qoz sindırma,

Qozun sinar.

10.07.2007

Ətəyini kəs,

Əlimi kəsmə,

Məgər qandan qorxmuram?

22.07.2007

Nə isə...

Yaponiya iqtisadiyyatı! Dirçəliş və iqtisadi yüksəliş! Yaponiyanın get-gedə yüksələn xətlə inkişafına göz qoyan Robert Giyen adlı avropalı müəllif hələ 1969-cu ildə yazırıdı: «Yaponiyanın gələcəyi təhlükəlidir. Onun açıq-aydın zəif yerləri Yaponiya iqtisadiyyatı üçün təhlükə doğurmurmu? Ölkəni idarə edənlər onu həddindən artıq irəli itələmirlərmi? Vaxtilə generallar kimi onlar da öz imkanlarını çox işırtımlırları, ölkəni süquta uğratmayacaqlar mı? Bu gün problemləri meydana çıxır və getdikcə daha ciddi şəkil alır. İqtisadi maşın hətta normal işləsə də, elmi-texniki inqilabın ağır nəticələrindən sarsılmış və parçalanmış yapon cəmiyyəti iqtisadi müvəffəqiyyəti şübhə altına qoyacaq böhrana uğramayacaqmı?»

Robert Giyen sözünə davam edir:

«Yaponiya qəfil hadisələr ölkəsidir. O, lap son zamanlaradək bunu öz tarixi ilə tez-tez sübut etmişdir. Elə olur ki, ölkə bir istiqamətdə uzun müddət hərəkət edəndən sonra qəflətən istiqaməti dəyişir. Bu, gözlənilməz partlayışlar ölkəsidir, izahını harada axtarırsan: təbiətdə – zəlzələlərdə, vulkanlarda, qasırgalarda, ya bu xalqın fəlsəfəsində – buddizmdə, yaxud sintoda? Uzun müddət davam edən sakitlikdən sonra qəflətən kəskin parlıtı əmələ gəlir və hər şeyi kökündən dəyişir».

Sonra R.Giyanın 3 mühüm sualı gəlir:

«Yaponiya demokratiyası ciddi təhlükə ilə qarşılaşanda möhkəm dura biləcəkmi? Yaponlar ümumi sırada dayanmaq və ümumi intizam meylindən tamamilə sağalmışları? Bu ehtiraslı, çılgın adamlar beynəlxalq

işlərdə həmişə ağıllı hərəkət edəcəklərmi?» (Bax: Sakura budağı, səh.215).

Robert Giyinin fikirlərində hələ XX əsrin 50-60-cı illərindən sonra birdən-birə böyük iqtisadi dirçəliş və yüksəlişə nail olan Yaponiyaya qarşı amerikansayaq və avropasayaq qısqanlıq duyulmurdu? Axı, inkişaf etməkdə olan ölkələr arasında iqtisadi cəhətcə axır yerlərdən birini tutan Yaponiya qəfildən əvvələ çıxdı, yaxud əvvələ çıxmışdır. Əvvəl və son. Son və əvvəl.

Qit’ə

*Əvvəli sonda, sonu əvvəldə gör,
Gör necə üstündü sonun qüdrəti.*

*Bax bu elin qüdrətinə, heyran ol,
Bil necə qüdrətdi onun qüdrəti.*

*Əqlini sonda elə işlətdi ki,
Ərşə ucaldı Yaponun qüdrəti.*

Senday, 23 fevral

Son suala diqqət yetirdinizmi? Sualda «beynəlxalq işlər» deyən R.Giyen nəyi nəzərdə tutmuşdu: Bu o demək deyilmə ki, yaponlar kimi ehtiraslı, çılgın adamlar «beynəlxalq işlərdə» öz uğurları ilə çox da lovğalanmasınlar, öz inkişaf sür’ətlərini bir qədər əyləcləsinlər.

Məgər Yaponianın başqa güclü dövlətlərlə rəqabətə tab-taqəti olacaqmı?

Beyt

*Güclü rəqabətdə rəqib az deyil,
Tab edəcəkdir mi onun taqəti?*

VIII. 24 fevral.

Tokioya yoladüşmə. Şinkansen sür’ət qatarı. Məni prof. T. Kuroda müşayiət edir. Tokio. Milli Hümanitar Elimlər İnstitutu. İnstitutun Şərqşünaslıq Kitabxanası (Toyo Bunko). Xanım Ayumi Yanagiya. Toyo Bunkonun Konfrans zalı. Bir saatlıq çıxışım. Restoranda şərəfimə ziyaflət. “Sunroite” oteli.

Süb. Saat 8-dir. Tokioya getməyə hazırlaşıram. Dünən prof. H.Oka demişdi ki, sabah saat onun yarısında otelə gəlib mənimlə xudadafızlaşıcək, Tokioya məni prof. T.Kuroda müşayiət edəcək. Elə də oldu. H.Oka ilə «Şinkansen» sür’ət qatarının qarşısında sağollaşdıq. O, geriyə, biz isə irəliyə yönəldik.

Takaşı Kuroda maraqlı həmsöhbətdir. Fars dilinin Tehran ləhcəsi ilə danışır. Gələn həftə İrana – Beynəlxalq Elmi Konfransda iştirak etməyə gedəcəkdir.

Tokio. Göyün üzü bombozdur. Görünür ki, yağış yağacaq. Yaponiya paytaxtının iqlimi haqqında Uolt Seldon yazır: «Buranın iqlimi qəribədir: yayda Tokio

Vaşinqton kimi rütubətli və bürkülü olur, qışda isə yapon mənzilində yaşayırsansa Laplandiyadakı kimi donursan. Nə isti, nə də soyuq olanda isə adətən yağış yağır» (Bax: Sakura budağı, səh.122).

Yəqin ki, buranın iqlim adətincə yağış yağacaq, çünkü nə istidir, nə soyuq.

B.Ment də Yaponiya iqlimi haqqında belə mə'lumat verir: «Kitablarda Yaponiya iqliminin mülayim olduğunu xatırlatmaqla, qışın və yayın orta temperaturunu, habelə yaqmurların illik miqdarını misal gətirməklə kifayətlənlərlər. Bu da təsadüfi deyil. Çünkü ümumiyyətlə Yaponianın havası pisdir. İl boyu cəmi təqribən otuz gün nə soyuq, nə də isti keçən, küləksiz, buludsuz ə'la günlər olur. Üstəlik bu dörd əlamətdən biri olmayan təqribən otuz gün də tapılar. Ən yaxşı aylar aprel və may, oktyabr və noyabr aylarıdır. Digər mövsümlərdə isə həftədə bir yaxşı günü üç orta və üç pis gün düşür» (Bax: Sakura budağı, səh.122).

Tokioda illər keçirən V.Ovçinnikov da bu şəhərin iqlimi haqqında yazmağı unutmur: «Nə qədər ki, Tokioda yaşayırsan, sənə elə gəlir ki, Yaponiya qışı ilin ən yaqmursuz və günəşli fəslidir. Adam inana bilmir ki, yaxın dağların arxasında, qərb sahildə, çoxlu qar yağır, bir çox kənd xarici aləmdən tamamilə ayrı düşdüyündən oranın sakinləri üçün vertalyotlardan ərzaq malları atmalı olurlar.

Yaponiya hər cəhətdən belədir. Ölkənin həyatını bir neçə il öyrənəndən sonra mə'lum olur ki, dağlara yalnız bir tərəfdən baxmışan, sən demə, bu dağların əks tərəfindəki yamaclarda iqlim bambaşqadır» (Sakura budağı, səh.11).

Bəli, hazırda Tokio səması buludlarla örtülüdür. Amma hələ yağış yoxdur. Sevmirəm yağışı. Qarı da xoşlamıram. Günəş üzə gülümşeyəndə, hava xoş olanda halım da xoş olur. Mənim hava haqqında bir neçə şə'rim var. Hava, Quba havası, Bakı havası, Kabul havası, Daşkənd havası, Düşənbə havası, Bağdad havası, Təbriz havası, Tehran havası, Dubay havası, İstanbul havası... O qədər hava görmüşəm ki. İndi isə Tokio havası. Bakı havasını və oradaki dəyişkən xislətli, xəzrili-gilavarlı havanı xatırladım... və bir şe'r. Çoxdan yazdığını misralar.

Başıma hava gəlib

Biri var, biri yoxdur...
Başıma hava gəlib.
Getməyə yeri yoxdur?
Başıma hava gəlib.

Esqə ümid yoxaldi,
Az vermişdi, çox aldı...
Bir dəli də çoxaldi,
Başıma hava gəlib.

Aman, yenə yalan var,
Boş və 'dələr, yalanlar...
Ey havasız qalanlar,
Başıma hava gəlib.

Nəsim deyil, küləkdir,

*Bir hiylədir, kələkdir,
Ciyərimə gərəkdir,
Başına hava gəlib.*

*Şahinə yuva çatmır,
Dərdinə dava çatmır.
Şəhərdə hava çatmır,
Başına hava çatmır.*

**24.08.1999
İkinci Divan,
səh.594**

Milli Humanitar Elmlər İnstututuna piyada gedirik. Cox da uzaq deyil. Bir də ki, Tokioda piyada gəzmək, az da olsa, onun xiyaban və parklarını, ev və müxtəlif əyləncə yerlərini, restoran və kafelərini daha yaxından seyr etmək deməkdir.

Həsən Seyidbəyli Tokio küçələri haqqında çox geniş mə'lumat verir: «Bir-birinin böyrünə qıslımlı mağazalar, e'malatxanalar, yolun sağında və solunda avtomobil tə'miri e'malatxanaları, benzin qolları, təmiz, səliqəli meyvə dükanları, maşınlar, maşınlar! Maşınlar elə bil sapa düzülmüşdür, elə bil bir-birinə bağlıdır. Bir-birindən aralana bilmirlər, çünki nə irəlidə, nə də arxada yol boş deyildir, buna görə də maşınlar çox ağır hərəkət edir, bu qədər mühərrrik işləyir, lakin ucqar küçələrdəki bu sakitlik bizi təəccübləndirir... Tokionun mərkəzinə yaxınlaşırıq. Buralar bayaqının əksinə, çox səs-küylüdür. Tokionun mərkəzi uğuldayır, qulaq batırır...».

Bizim hazırda getdiyimiz küçə mərkəzdə olmasa da, mərkəzə yaxındır.

«Tokionun mərkəzindəki enli küçələrdən hansı tərəfə dönürsənsə, Bakının «İçəri şəhəri»nin dar dalanları kimi küçələrə düşürsən. Düzdür, Tokionun bu yaşayış rayonlarını heç bir vəchlə «İçəri şəhərlə» müqayisə etmək olmaz. «İçəri şəhərdə» üçmərtəbəli, bə'zən dördmərtəbəli evlərə də təssadüf edirik. Burada isə evlər əsasən birmərtəbəlidir. Səliqəlidir, təmizdir. Evlərin quruluşunda müəyyən bir tənasüb var. Həyətlər bağ-bağatdır. Küçələr o qədər dardır ki, iki maşın üz-üzə gələndə az qalır bir-birilə toqquşsun. Sürücülərin ustalığı bizi valeh edirdi. Elə məharətlə maşını döngələrdən keçirir, toqquşmamaq üçün vaxtında saxlayır, maşını elə təmkinlə idarə edirdilər ki, lap məəttəl qalırdıq... Yaponiyada yaşadığımız on beş gün ərzində (qeyd etmək lazımdır ki, bütün bu on beş günün çoxunu biz maşınlarda keçirmişik) saysız-hesabsız maşınlarda gəzdik, ancaq bir dəfə də bir sürücünün başqa sürücünü hədələdiyini, kobud bir söz dediyini eşitmədik... Tokionun geniş küçələrində minlərlə, on minlərlə maşın hərəkət edir. Bu küçələrlə avtobuslar, tramvaylar da gedir. Burada da hərəkət küçənin sol tərəfi ilədir. Özü də maşınlar səkkiz, doqquz sıra ilə gedə bilirlər. Hami tələsir, lakin bu, heç bir nəticə vermir. 15, 20, 30 metr gedib dayanırlar; maşınlar az qala bir-birinin üstünə minir, tormozlar çox yaxşıdır, amartizasiyalar yumşaqdır. Əsasən birinci sür'ətlə hərəkət edə bilirlər, ikinci sür'ətlə hərəkət etmək üçün məsafə çatmır. Tokionun bir rayonundan başqa rayonuna piyada getsəniz, daha az vaxt sərf edərsiniz. bə'zən çox qəribə bir mənzərəni seyr etmək olur. Küçənin ortasında bir kişi, yaxud bir qadın əlini qaldırır, bütün maşın seli onun qarşısında dayanır. Bu adam tələsik maşınların arasından keçib o biri səkiyə yetişir və maşınlar yollarına davam edir. Deməli, bu adam çox tələsir. Adı hallarda o, heç

vaxt belə hərəkət etməz... Qırmızı işıq yananda hamı səkinin kənarında dayanıb gözləyir. Maşın gəlməsə də, keçid boş olsa da, heç kəs yerindən tərpənmir... yaşıł işığın yanmasını gözləyirlər...

Biz yenə də qəribə bir mənzərəni seyr etdik. Küçənin hər iki tərəfindəki səkilərdə işıq dirəklərinə xırda bayraqlar sancılmışdı. Məktəblilər, qocalar, evdar qadınlar bir səkidən o biri səkiyə keçmək istəyəndə həmin bayraqlardan birin əlinə alıb qaldırır, həmin saniyə bütün maşınlar dayanır. Qadınlar, yaxud uşaqlar rahatca o biri səkiyə keçirlər. Bayraqların üzərində «Biz gəlirik» sözləri yazılmışdır. Həmin bayraqları o biri səkidəki dirəklərə sancırlar və yollarına davam edirlər» (Bax: Həsən Seyidbəyli, «On beş gün Yaponiyada» kitabı, səh 28-31).

Bayaq əsərindən misal götürdiyim Uolt Şeldon Tokiodakı adamların çoxluğununu obraklı şəkildə belə xarakterizə edir: «Tokioda o qədər çox adam yaşayır ki, deyəsən hətta itlər quyuqlarını sağa-sola yox, yuxarı-aşağı bulamağa məcbur olurlar» (Bax: Sakura budağı, səh.211).

«Yaponlar» kitabındasə Tokionun geniş və dolğun təsviri belə verilmişdir: «Tokio – Yaponianın güzgüsüdür... Yaponiya paytaxtinın sərhədlərini təsəvvür etmək çətindir, çünki, sadəcə olaraq, onlar yoxdur. Şəhər nəhəngdir: Oraya 23 rayon, 5 şəhər-peyk və bir kənd daxildir. Böyük Tokioda 28 milyon adam yaşayır, 2000-ci ildə bu rəqəmin 34 milyona çatacağı gözlənilir.

Əhali sıxlığı böyükdür: Bir kvadrat-kilometrə beş min adam düşür. Qonşu prefekturalardan və ətraf yerlərdən Tokioya hər gün işləmək üçün beş-altı milyon adam gəlir...

Bu şəhər sentimental şəhər deyil, bu şəhər haqq-hesab sevir və burada dolanmaq adı adam üçün böyük zəhmət tələb

edir... Tokiolılara minlərlə taksomotor parkı xidmət edir. Şəhərin istənilən yerində dayanıb taksi gözləyən adam yol kənarında dayanıb bir dəqiqdən artıq gözləmir... Yapon taksiciləri mehmanxana Sveysarları və restoran ofisiantları kimi adamdan artıq pul qoparmırlar.

Tokioda 200 min kafe və restoran vardır. Az vaxtda yemək və sadəcə olaraq nəsə dadmaq mümkündür. Tokio restoran, kafe və qəlyanaltıxanalarında nə gündüz, nə də gecə növbə yoxdur. Hətta yemək saatlarında da heç kimi bir dəqiqdən artıq gözlətmirlər... Xidmət və ticarət sahələrində ölkədə 28 milyon nəfər məşğuldur ki, bu da təqribən işçi əhalinin yarısını təşkil edir...

Şənbə və bazar günləri Tokio ticarət müəssisələri öz fəaliyyətlərini azaltır, əksinə daha da genişləndirirlər. Tokionun Qindza, Sindzyuku, Akixabara və başqa rayonlarının ticarət kvartallarında hər bazar günü «piyadalar üçün cənnət» adlanan xidmət təşkil olunur: küçələrə maşın buraxılmır, yolun giriş hissəsində mizlər, stullar qoyulur, dondurma, kofe, sərindəşdirici içkilər və başqa şeylər daşıyan ayağı diyircəkli lotoklar gətirilir... Univermaqlarda, benzindoldurma stansiyalarında, qəlyanaltı yeməkxanalarında və mehmanxanalarda 15 yaşından 30 yaşınadək gənclərin işləmələri nəzərdən yayınmur. Tələbə və məktəblilərin çoxu pik saatlarında ticarət və işə sahələrində işin gur vaxtı saathesabı ödənişlə işləyirlər. Saticı, bərbər və ofisiant peşəsi təyyarəçi, şaxtaçı, yaxud metallurqların işindən heç də az əhəmiyyətli sayılmır...

70-ci illərin əvvəllərində Tokio dünyanın ən çirkli şəhərlərindən sayılırdı... Amma, indi vəziyyət dəyişmişdir. Bugün Tokionun təkcə 23 mərkəzi rayonunda 70-dən çox park vardır ki, havanı təmizləyirlər... bundan başqa, Tokio-

nun bütün taksomotor və yükdaşıyan parklarındakı maşınlar bütünlük'lə qaz ilə işləyirlər. Bugün havasının və küçələrinin təmizliyi şəhərin ən diqqətəlayiq xüsusiyyətdir.

Nəhəng şəhər oyanan kimi, minlərlə elektrik qatarı bir-birindən iki dəqiqə yarımlıq intervalla şəhərə milyonlarla adam gətirir. Saat 9-a qədər gəlib iş yerinə çatmaqdan ötrü onlar gərək ən yaxşı halda saat 7-də qatara əyləşsinlər... Yol Tokioya gəlib-gedən işçilərin saat yarımından iki-üç, bə'zilərininsə dörd saatadək vaxtını aparır...

Tokioda qaranlığın başlanması vaxtını tutmaq olmur. Hava dərhal qaralır. Elə bil sehirli çubuğun şehri ilə küçələrdə təxminən eyni bir vaxtda reklam işıqları yanır, restoranların, kafe və barların adlarını bildirən lampalar işıqlanır... Gecə yarısı bir neçə saat ərzində par-par yanmış işıqlı reklamlar sönür, ...amma gəlirləri az olan tokioluların yaşadıqları Kabukityo adlı rayon səslərlə dolur. Bu rayonda dörd mindən çox kiçik restoran, kafe və qəlyanaltı yerləri var... Hər tərəfdən ciyilti, gülüş səsləri, rok-musiqi sədaları eşidilir. Elə buradaca səkilərdə üstünə fanarlar qoyulan, içərisində isə şamlar işıldayan stollar görünür. Onlar Tokio falçılarının stollarıdır ki, falçılar az ödənişlə gəzintiyə çıxan adamların falına baxır, əllərindəki cizgilərlə talelərini söyləyirlər.

Lakin burada əhalinin az bir hissəsi vaxt keçirir ki, onlar da əsasən vaxtlarını belə sərf edən cavanlardır. Əməkçi Tokio isə yatır...» (Bax: Yaponlar, səh.71-75).

Tokio haqqında yiğcam mə'lumat Azərbaycan Sovet Ensiklopediyasında da vardır: «Tokio... – Hönsü adasının şimal hissəsində, Kanto düzənliyində, Edoqava, Arakava, Sumida, Tama çaylarının Tokio körfəzinə töküldüyü yerdədir. İqlimi subtropik mussondur. Zəlzələlərə mə'ruz

qalır. Şəhərdə 23 inzibati rayon («ku») var. 36 şəhər («si»), 24 kənd və şəhərtipli məntəqə, həmçinin İdzu və Oqasavara adaları «paytaxt prefekturasını» (Tokiato), yaxud «Böyük Tokionu» əmələ gətirir. İdarəciliyi əhalinin 4 il müddətinə seçdiyi «prefektura məclisi» həyata keçirir, ona əhalinin seçdiyi qubernator (mer) başçılıq edir.

Tokio (ilk adı Edo) XV əsrin ortalarında salınmış, sonralar Tokuqava hakimlərinin iqamətgahına çevrilmişdi. O zaman rəsmi paytaxtı Kioto şəhəri idi. XVIII əsrдə Edo dünyanın ən böyük şəhərlərdən biri idi. 1869-cu ildən dövlətin paytaxtı e'lan edildi və Tokionu «Şərq paytaxtı» adlandırdılar. 1923-cü ildə zəlzələ nəticəsində şəhərin yarısı məhv olmuşdu.

İmperator saray kompleksinin (təxminən 1600-cü illər) yerləşdiyi Hixonbasi rayonu şəhərin tarixi mərkəzidir. Məşhur tikililərdən Akasaka sarayı (1909), parlament binası (1915-1936), mərkəzi poçtamət (1934) və s.

Tokioda 80-dən çox ali məktəb, 100-dən çox elmi-tədqiqat institutu, böyük kitabxanalar, muzeylər, teatr truppaları fəaliyyət göstərir» (ASE, IX c., Bakı, 1986, s.304).

Hazırda isə biz – Takaşi Kuroda, Şaiq və mən Tokionun geniş küçələri ilə Milli Humanitar Elmlər İnstitutuna doğru addımlayıraq. Tələsmirik. Hələ vaxtimız var. Hələ saat 8-dir. Hələ işin başlanmasına bir saat var.

Gəlib çatdıq. İnstitutun Şərqşünaslıq Kitabxanasının (Toyo Bunko) yanında Ayumi Yanagiya adlı bir qadın bizi qarşılıyır. O, Rezearsh Fellow elmi vəzifəsində işləyir. Onda yapon qadınlarına xas nəzakət var. Xanım Ayumi gülümşəyə-gülümşəyə önumdə baş endirdi, mən də onun tə'zimini yaponsayağı təkrar etdim. Biz bir-birimizə «hay» dedik. Biz xanım Ayumi ilə, təbii ki, hələ əyani şəkildə tanış

deyildik. Buna görə də, aramızdakı qarşılıqlı tə'zim «mərasimi» ani oldu. Amma, bir-birlərini tanıyan yaponlar görüşdükdə başlayan tə'zim «mərasimi» olduqca cəlbedicidir.

...İlk dövrlər Yaponiyada heç nə adəmi ekzotik nəzakət qədər məftun etmir. Söhbət zamanı hamı bir-birinin sözlərini təsdiq edir, görüşəndə ikiqat olur...

tə'zim mərasimi doğrudan da unudulmazdır. Tanışını görən yapon hətta küçənin ortasında olsa da, üstünə tramvay gəlsə də, ən əvvəl yerində donub qalmağı özünə borc bilir. Sonra beli qatlanır, qolları sallanır, ovucları dizlərindən aşağı sürüsür və o, bir neçə saniyə əyilmiş vəziyyətdə quruyub qalır, nəhayət, yalnız nəzərlərini ehtiyatla qaldırır. Qaməti tanışdan qabaq düzəltmək nəzakətsizlik sayıldığına görə tə'zim edənlər bir-birlərini sayıqlıqla izləməli olurlar. Kənardan baxana elə gəlir ki, hər ikisini iflic vurub və onlar qamətlərini düzəltmək iqtidarında deyillər.

Tokio qəzetləri hesablamışlar ki, hər gün qulluqçu orta hesabla 36 dəfə, ticarət firmasının agenti 123 dəfə, univermaqdakı eskalatorun yanında dayanan qız isə 2560 dəfə bu cür rəsmi tə'zim edir (Bax: Sakura budağı, səh.8-9).

Bəli biz xanım Ayumi Yanagiya ilə tanış deyildik. Tanış olduq və bir-birimizdən nəzakətli tə'zim gördük. Ayumi elə gözəl gülümsündü ki. Yadıma birinci «Divan» kitabındaki beytlər düşdü:

*Güllər sənin kimi gülümsayırlar,
Gülüm, gülüşünü güllərə vermə...*

Şe'rini ardını da yadıma salmaq istəyirdim ki, xanım Ayumiyə başqa bir xanım yaxınlaşdı. Onlar bir-birinə

yüngülçə tə'zim etdilər. Xanım Ayumi o xanıma yaponca nəsə deyib məni göstərdi. Yəqin ki, haqqında mə'lumat verdi. Xanım üzünü mənə çevirib tə'zim etdi. «Hay» mərasimi... Tə'zim mədəniyyəti! Baş, əymə nəzakəti! «Yapon qaydasına görə ana öz körpəsini hələ kürəyində gəzdirərkən hər dəfə baş əyəndə uşağı da baş əyməyə məcbur edir, beləliklə ona yaşıların qulluğunda durmağın ilk dərslərini verir. Hər kəsin öz yerini bilməsi hissi yaponun qəlbində öyünd-nəsihətlə yox, həyat təcrübəsi ilə kök salır. Uşaq görür ki, ana ataya, ortancı qardaş böyük qardaşa, bacı isə yaşından asılı olmayaraq bütün qardaşlara baş əyir. Həm də bu adı hərəkət deyil. Bu, öz yerini tanımaq və beləliklə qarşısına çıxan vəzifələri yerinə yetirməyə hazır olmaqdır» (Sakura budağı, səh. 57).

Birlikdə «Toyo Bunko» kitabxanasının ikinci mərtəbəsinə qalxdıq. Ayumi xanımın bir qədər darısqal otağı. Çay gətirdilər. Əlbəttə, yaşıl çay. 13 il yaşıl çay içmişəm Əfqanistanda. Yaşıl çaya öyrəncəliyəm. Adətən Bakıda da yaşıl çay içirəm.

Qarşidakı elmi görüşüm barədə söhbətləşdik. Prof. T.Kuroda dedi:

- Sənin çıxışınızı dinləməkdən ötrü Yaponiyanın Azərbaycan Respublikasındaki sabiq səfiri də təsrif gətirəcək.

Dedim:

- Sabiq səfiri indi görməkdən məmənun olaram. Amma, təəssüf ki, Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Azər Hüseynə mənim gelişim haqqında xəbər verməmisiniz. Mənim elmi çıxışım, əlbəttə onun üçün də maraqlı olardı.

T.Kuroda üzrxahlıq etdi:

- Gərək xəbər veriləydi. Bu bizim səhvimizdir.

Sonra «Toyo Bunko» ilə tanışlıq. Zəngin kitabxanadır. Mənə bir neçə kitab bağışladılar.

Nahardan sonra «Toyo Bunko»nun Konfrans zalına gəldik. Orada artıq professorlar, elmlər doktorları, tələbələr və bu görüşün təşkilatçıları öz yerlərində əyləşmişdilər. Gündüz saat 15-də başlayan çıxışım 16-da qurtardısa da, mənə verilən suallar və onların cavabları saat 17-dək davam etdi. Çıxışımın mövzusu elə Senday Tohoku Universitetində etdiyim mə'ruzəm idi: «XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət».

«University Rezearch Center»in professoru Ken İşıquka, Tohoku Universitetinin Associate Professoru Tomoki Okavara, «Toyo Binko»nun «Rezearch Fellow»-u Ayumi Yanagiya, Azərbaycanın siyasi tarixi ilə məşğul olan elmi işçi Teppei Makashima, «Sasakava Peace Foundation»-un «Offise of Regional Founds»-unun «Depyuti Direktor»u Akira Matsunaga, sonra isə 4 tələbə biri-birinin ardınca suallar verdilər. Qeyd edim ki, bu adamların hamisinin Azərbaycan haqqında geniş mə'lumatları vardır və bə'ziləri müştəqim olaraq Azərbaycan tarixinin müxtəlif dövrlərini, xüsusən müasir dövr tariximizi öyrənməklə məşğuldurlar. Bə'zi suallar (xüsusilə prof. Ken İşıquka) sərf siyasi xarakter daşıyır və açıq-aşkar özündə Azərbaycanın bugünkü vəziyyətinə və daxili işlərinə qarışmaq meylini təzahür etdirirdi (Sonradan öyrəndim ki, bu professor bir neçə dəfə ölkəmizdə olmuşdur). Mən, təbii ki, sərf elmi olan mövzumuzu siyasi məcraya yönəltməyə cəhd edən Ken İşıqukanın bu cəhdinə imkan vermədim və dedim ki, biz hamımız elmi işçilərik və gəlin elmi siyasətlə qarışdırımayaq.

Əlbəttə, sözlərim prof. K. İşıqukanın xoşuna gəlmədi. Azərbaycanın orta əsr və yeni dövr tarixi və XX əsr tarixşünaslığına dair suallara isə geniş cavablar verirdim.

Azərbaycan Respublikası tələbələri daha çox maraqlandırırdı. Hamının qarşısında mənim tərcüməyi-halımı əks etdirən və üzərində rəngli kiçik şəklim ola vərəq vardi. Yaponları mənim keçdiyim həyat yolum, səfərlərim, elmi və bədii yaradıcılığım maraqlandırırdı.

Qeyd edim ki, Yaponianın Azərbaycandakı sabiq səfiri nədənsə gəlib çıxmadi.

Görüşümüz bitdi. Küçəyə çıxdıq. Yağış yağırdı. Ətrafimdakı adamların əksəriyyətinin əllərində çətirlər peydə oldu. Xanım Ayumi və mən bir çətir altında addımlayırdıq. Mə'lum oldu ki, o da Tehran Universitetində oxumuşdur. Söhbətimiz fars dilində gedirdi. Məni menyuda əsasən balıq yeməkləri olan yaraşıqlı bir restorana gətirdilər. İçki təklif olundu. Hamı şərab istədi, özü də Fransa şərabı.

Şam yeməyi qurtardıqdan sonra taksi maşınlarına mindik və Tokionun mərkəzində olan 5 ulduzlu «Sunroute» otelinə gəldik. Şaiqlə mənə bu oteldə ayrı-ayrı otaqlar verildi.

Ayrılarkən prof. T.Kuroda mənimlə sağıllaşdı. O, sabah İran səfirliyində Tehrana qarşidakı səfəri ilə əlaqədar məsələsini həll etdikdən sonra Sendoya qayıdacaq.

İçərisində hər bir şəraiti olan yiğcam otağimdadayam. Yatağa uzandım. Gözümə yuxu gəlmir. Üç gündən sonra qayıdırıram vətənimə inşallah. Yenə Tokio-Moskva məsafə-sindəki 10 saatdan çox uçuş. Yenə Moskvanın «Şeremetyevo -2» aeroportunun tranzit zalında 9-10 saatlıq gözləmək. Sonra Bakı istiqamətinə uçuş. Boş yerə darixmaqdansa şe'r yazmaq yaxşıdır. «İstiqamət» adlı bir şe'r yarandı:

*Önü görünməz
xəyal kimiydi.
Bakı-Tokio
istiqaməti.
Sonu bilinməz
vüsal kimiydi.
Bakı-Tokio
istiqaməti.*

*Muradım mənim
gerçəyə döndü,
xəyal çin oldu,
vüsal göründü.*

*Söylədi «salam»
yaponlar mənə.
Etdi ehtiram
yaponlar mənə.*

*Mən yaponlara
sevgi gətirdim.
Mənə sevgi də
Yaponda gördüm.*

*İndisə, bizə
«ayrılıq» adlı
vaxt yaxınlaşır,
an yaxınlaşır,
gendə ön qalır,
son yaxınlaşır.*

*Sonu görünməz
xəyal kimidir.
Tokio-Bakı
istiqaməti.*

*Sonu bilinməz
vüsal kimidir.
Tokio-Bakı
istiqaməti.*

Tokio, 24 fevral

IX. 25 fevral.

Tokio. Otel. İstirahət. Xarakiri mərasimi haqqında televiziya filmi. Xarakiriya aid şeirimin yazılması. Daha bir neçə müxtəlif janrlı şeirlər. Yaponiyada 45 yaşında özünü xarakeri etmiş məşhur yazıçı Yukio Misima ilə əlaqədar “Daha nə istəyirdin?” adlı şeirim. Sonra Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyində görüş. Dr. Gursel Qüdrət oğlu İsmayıllzadə, Rövşən Musayev. “Türk restoranı”. Xarakiri rədifli qəzəlim. Samuraylar haqqında düşüncələrlə yazdığım qəzəl.

Sübə açıldı. Göyün üzü açıldı. Bu gün yağış yağmayaçaq. Ürəyim açıldı. Televizoru açdım. Film göstərirler. Bədii filmdir. Xarakiri adətləri haqqında. Yapon dilində gedən filmin sözlərini başa düşməsəm də, özlərini xarakiri etməklə məşğul olan ürəkli insanlar silsiləsinin könüllü olaraq, bilərkəndə öz canlarından keçib intihar etmələri məni dəhşətə gətirdi.

Kimdir «xarakiri»? «Xara» sözün hərfi mə’nasında «qarın» deməkdir (daha dəqiq desək, «xara» göbəkdən beş santimetr aşağı olan qarın nahiyyəsinin sağ-sol hissəsidir). Məcazi mə’nada isə «xara» ifadəsi Qərb ölkələrində «ürək» mə’nasını verən qəlb, ağıl, xarakter, niyyət, dərin düşüncə anlayışına malikdir.

Yaponiyada «xara» sözünün çoxlu nitq hissələri vardır: elə qətiyyətli adam ki, öz xarasını (xara-o kimeru)

rahatlamışdır; əsəbiləşən adamin xarası yuxarı qalxır (xara-o tateru); açıq danışan adamin xarası açılmışdır (xara-kiri). Bu mənalara görə də, qarnın cirilması yoluyla, bu ən’ənəvi intiharı «xarakiri» adlandırmışlar. Xarakiri əməliyyəti Xeyan hakimiyyəti dövründə (IX-XII əsrlər) bərqərar olmuş və əvvəl vaxtlar yalnız samuraylar tərəfindən icra olunmuşdur (samuraylar haqqında bir qədər aşağıda mə'lumat verəcəyəm – Ş.F.).

«Xarakiri» sözünü xaricilər bə’zən istehza ilə işlədirler, yaponlar isə həmin sözü «seppuku», yaxud «kappuku» kimi işlətməyə meyllidirlər. «Seppuku» sözün hərfi mə’nasında «qarnın cirilması, doğranması» əməlini özündə ehtiva edir. Əgər seppuku cəza kimi həyata keçirilirsə, söyləyirlər ki, təqsirkar öz günahını dərk etmiş və belə demişdir: «Mən yaxşı iş görməmişəm, vicdanım qarşısında utanıram, buna görə də özümü öz əllərimlə cəzalandırıram». Bə’zənsə, adam günahkar olmadan da seppuku əməlini həyata keçirərək deyir: «Mənim günahım yoxdur, amma mən sizə öz qəlbimi göstərmək istəyirəm ki, siz özünüz buna (günahsızlığıma – Ş.F.) əmin olasınız».

Mə'lum olduğu kimi, qarındaki ağrıya olduqca çətin dözmək olur, buna görə də adamin özünün öz qarnını cirması həyatdan asan olmayan yolla köçməkdir. Seppuku əməlini icra edən şəxs yanındakı şəxsə belə deyə bilər: «Xəbər ver ki, mən mərdliklə öldüm». Samuraylarda döyüşdə ölmək ilə “həsir üstündə ölmək” (bu zaman seppuku həsir üstündə keçirilir) eyni dərəcədə qəhrəmanlıq sayılır.

XIV əsrə yaxın öz əli ilə özünü öldürmək döyüşdə ölməkdən daha yüksək qiymətləndirilməyə başladı. İntihara yüksək qəhrəmanlığın, qüvvət və özünüdərk nümayişinin simvolu kimi baxmağa başladılar. Həyata və ölümə. Belə

münasibət xüsusən klassik yapon eposunda daha parlaq tərzdə əks olunmuşdur. «Böyük dünya haqqında povest» kitabında elə intiharların 2640 hadisəsi təsvir olunur. Onlardan birisi belədir:

«Yosimitsu qarovul qülləsinə qalxdı və şahzadənin getdiyi istiqamətə baxmağa başladı. O, onun get-gedə uzaqlaşdığını tutqunluqla gördü. «Hə, indi isə başlamaq olar» deyə fikirləşdi. Qılinci ilə qala taxtalarını qopardı, özünü aşağıda dayanan adamlara göstərdi və bərkdən qışqirdi: «Əzəmətli ilahə Amaterasunun nəslindən doxsan beşinci varisi, imperator Dzimmunun hakimiyyəti vaxtından doxsan beşinci nəslin hökmədarı imperator Qodayqonun ikinci oğlu birinci dərəcəli şahzadə Takaxato üsyankar vassallarının əli ilə indicə öldürülmüşdür. İndi mən sizə döyüşünün özünü necə öldürəcəyini göstərəcəyəm. Mənim bu hərəkətim qoy sizə nümunə olsun. Sizin əsgərlik xoşbəxtliyiniz qurtardıqda siz özünüz də öz qarnınızı cırımağa hazırlaşaqsınız».

Belə deyərək o, yaraq-əsləhəsini əynindən çıxardı və qaladan aşağı tulladı... bədəninin aşağı hissəsini üryan etdi, qılincını ağappaq bədəninə soxdu, onu qarnında sağa-sola çəkməklə qarnını yardı, daxilindəki bədən üzvlərini çıxardı və onları qalanın döşəməsinə atdı, sonra qılincını dişləri ilə tutaraq üzü üstə yerə yixildi».

XV əsrin ikinci yarısından XVII əsrin ortalarına dək Yaponiyada sahibin vəfatı münasibətilə seppuku əməlinin icrası başlandı. «Xaqakuri» kitabında elə hadisələrin biri haqqında hekayət vardır. Orada danışılır ki, sahibkar knyaz Nabesimanın işlər müdürü Sukedaemonun yanına göndərilən knyazın bir nümayəndəsi ona belə əmr çatdırıldı: Qızının səfəh əxlaqsızlığı ilə öz adını şərəfsizləşdirdiyi üçün qoy

özünü xarakiri etsin. Sukedaemon o vaxt qo oyunu¹ ilə məşğul idi. Əmri eşidən Sukedaemon yanına göndərilən o adama oyunu oynayıb qurtarana qədər gözləməsini və oyuna baxmasını xahiş etdi. Oyun qurtaran kimi Sukedaemon bir kənara çəkildi və sakitcə öz qarnını cirdi.

Sukedaemonun on səkkiz nəfər samurayı özlərini sahibindən ayırmaq istəməyib, knyazın buraya yolladığı adamdan icazə istədilər ki, ölen sahibi kimi xarakiri etsinlər, lakin o, belə çox adamın miqdərindən qorxub, onlarla razılaşmadı. Bu vaxt Sukedaemonun oğlu samurayların əvəzinə xahişə başladı: «Əgər döyüşü ölüməcəyini deyirsə, - dedi o, - onu bu işdən saxlamaq faydasızdır. Lütfən onların özlərini xarakiri etmələrinə icazə verin». İcazə alındı və Sukedaemonun on səkkiz vassalının hamısı öz sahiblərinin ardında o biri dünyaya yollandılar...

Öz sahibinin arxasında ölümə getmək bə'zi hallarda kütləvi intiharlar şəklini alırdı, bir növ dəbə çevrilirdi... «Dzyunsi», yaxud «oybara» adlanan bu adət (yəni sahibinin, nəsil başçısının ölümündən sonra özünü xarakiri etmək) 1663-cü ildə qanunla qadağan olundu, lakin uzun müddət onu dəbdən çıxarmaq mümkün olmadı. Vəziyyəti belə görən hakimiyyət orqanları sərt addım atmağa başladı: Onlar, cəza kimi öz sahibinin ölümündən sonra xarakiri edən adamların bütün ailə üzvlərinin başlarını kəsməyə başladılar. Bu tədbirin köməyi oldu, amma bu adət məxfi şəkildə hələ çox davam etdi. İmperator Mutsuxitonun vəfatından sonra, məsələn, onun bə'zi yaxınları qadağana əhəmiyyət verməyib xarakiri etdilər (onların arasında general Noqi də vardi). Qanuna görə elə adamlar cəzalandırılırdı, amma əxlaq

¹ Dama oyununa bənzər stolüstü oyun.

normaları baxımından onlar milli qəhrəman kimi qiymətləndirilirdilər...

Xarakiri əməli əsasən sahibin iqamətgahında həyata keçirilirdi. Bunun üçün gecə, yaxud axşam vaxtı seçilirdi. Həyət iri qum dənələri ilə örtülürdü, əməlin həyata keçiriləcəyi yer isə üstünü ağ parça örtmiş nazik tsunovkalarla döşənirdi, onun üzərinə isə qırmızı rəngli yun örtük salınırdı. Yüngül kimono libası geyinmiş ölməyə məhkum olunan adam müəyyən olunmuş yerdə yaponsayağı otururdu. İki «sekundant» - böyük və kiçik «sekundant» onun yanına gəlirdilər. Kiçik «sekundant» ölümə məhkum olunmuşun arxasında dayanır və qılıncı qından çıxarırdı. O adama məcməyidə üzərində xəncər, yaxud qısa qılınc verib, onun soyunmasına kömək edirdilər.

Xarakiri əməlinin özü müxtəlif üsullarla həyata keçirilirdi. Onlardan biri belə idi: xəncər sağ ələ götürülür, sol tərəfə sancılır və göbəyin altından üfiqi şəkildə sağ tərəfə aparılır, sonra şaquli istiqamətdə diafraqmadan başlamaqla üfiqi yarığın kəsişdiyi yerdək hərəkət edir; əgər o adam hələ ölmürsə, xəncər qarından çıxarılib boğaza saplanır. Xarakirinin başqa üsulları da mə'lumdur. İllər ötdükcə xarakiri etməyin bütün şərtlərinə əməl etməyə qadir olan insanların sayı azalırdı. Buna görə də, xarakiri şərtlərini xeyli azaltdılar. Meydzi islahatları dövründə, xarakirinin ləğv olunması dövründən əvvəl elə intihar halları əhəmiyyətli dərəcədə sadələşdi: ölümə məhkum olunan şəxs ona məcməyidə gətirilən xəncəri əlinə götürür, arxasında dayanan «sekundant» isə dərhal qılıncla onun boynunu vururdu. Əvvəllər kiçik «sekundantın» vəzifəsinə ölümə mə'ruz qalan və qarnını cıran adamı ağrılardan xilas etmək daxil idi. Vaxt ötdükcə bu «sekundant» cəllada çevrildi.

Bir qayda olaraq intihar Yaponiyada təklikdə icra olunur, amma başqa ölkələrdən fərqli olaraq burada qrup şəklində intihar etmə halları da az deyil. XX əsrin 50-ci illərində hər il 1200 o cür intihar qeydə alınmışdır. Elə indi də dəstə ilə intihar etmə halları baş verir. Elə intiharların arasında sevgililər birinci yeri tutur («Yaponlar» kitabı. Səh.165-170).

Görəsən, yaponlarda da adamın özünü öldürməsi – intihar günah hesab olunur? Mənçə yox. Əgər sayılsayıdı belə çox intihar etməzdilər:

Öldür

*İntihar günahdır,
günahı öldür,
Adımı öldürən
silahı öldür.
Qeyzini, hikkəni öldür,
Düşmənə qarşı yönəlməyən
qəzəbini öldür,
səni öldürə biləsi
əsəbini öldür.
Çıkarıb at tamah dişini,
o dişini öldür.
Pis adətini, vərdişini öldür.
Gözünün ağını qapa,
ac gözünü öldür.*

*Öldür,
Öldür,
Öldür,
Yersiz yerə ürəyini didən
kədəri, ahı öldür,
Öldürmə özünü,
Günahı öldür.*

19.12.2006
Üçüncüü Divan,
səh.831

Kamikadze, xarakiri, samuray... Yaponiyaya xas milli keçmiş. Bu keçmiş yazılı ədəbiyyatdan oxuyan, öyrənən və yenidən yeni ədəbiyyata gətirən müəlliflər az olmamışdır. Bu halı müşahidə edən rus yazıçısı İlya Erenburq yazır:

«Yaponiyaya baxıb qəzəblənən müəlliflər də olmuşdur. Onlar dəfələrlə yazmışlar ki, yaponlar hər hansı fərdi xüsusiyyətlərdən məhrumurlar və onlara bu cür şablon sıfətlər verilmişdir: «Asyanın prussakları», «əbədi təqlidçilər», «qarışqa yuvası». Bu müəlliflərin kitablarında Yaponiya didib-parçalamaq arzusu ilə yaşayan samuraylar ölkəsi, xarakirilər və işgəncələr, məkr və qəddarlıq, danışqsız itaat və iblis hiyləgərliyi ölkəsi kimi təsvir edilmişdir» (Sakura budağı, səh. 13-14).

Bu kimi sıfətlər hansı ölkənin tarixində baş verməyib ki? Amma başqa üzdə, başqa adda...

Televiziyyada baxdığını xarakiri adətləri haqqındaki film bitdi. Bir qədər sonra (təxminən bir saat sonra) Azərbaycan dövlətinin Yaponiyada mülkiyyəti olan (başqa

ölkələr kimi) səfirliyimizin yerləşdiyi əraziyə getməliyik. İndisə şe'r yazmalıyam. Xarakiri təəssüratı ilə. Lap isti-isti. Bir qəzəl yarandı:

*Cür'ət edə bilməz edə hər ər xarakiri,
Əlbəttə, adamdan ürək istər xarakiri.*

*İndi edən azdır bu dəbi, amma əzəllər,
Var idi yaponlarda sərasər xarakiri.*

*Öz sahibinə sevgi verərdi yapona güc,
Eylərdi əsrlərlə qətlər xarakiri.*

*Qanunsuz əməllər də buna sövq eləyirdi,
Acizliyə tüğyan idi əksər xarakiri.*

*Əlbət, xarakiri edənin fərqi görünmür,
Həm atlı edir, həm də ki, mehtər xarakiri.*

*Çox cəhd olunubdur neçə haqsızlığa qarşı,
Hər cəhdə deyil amma bərabər xarakiri.*

*Vaxt var idi zalimlərə, zülmə edib üşyan
Eylərdi əsəbdən neçə əsgər xarakiri.*

*Bə'zən yiğisib, birgə ediblər onu icra,
Çox gənc adəmin qətlə idi hər xarakiri.*

*Kəs var ki, edir qarnına xidmət gecə-gündüz,
İstərmə cira qarnını xəncər xarakiri?*

*Bizlərdə olubmu xarakiri edən olsun,
Eylərmi görən Mustafa, Əkbər xarakiri?*

*İstərmi Həsən qarnına heç zərbə toxunsun?
Eylərmi məgər Gülbala, Qəmbər xarakiri?*

*Haqsız hərəkətlər məgər azdırımlı həyatda?
Sən dildə edirsən fəqət əzbər «xarakiri».*

*Tə'rifləmə, Şahin, özünü lovğa cavan tək,
Varsa hünərin sən dəxi göstər xarakiri.*

*Tokio, 25
fevral*

Əlbəttə, özünü xarakiri kimi dəhşətli bir əmələ mə'rüz qoymaq, yəni yuxarıda yazdığını kimi, bədənin qarın nahiyyəsini doğram-doğram parçalamaq və şüurlu intihara varmaq adamdan olduqca böyük cəsarət tələb edir. Biz azərbaycanlılar cəsarətsiz deyiliksə də, zənnimcə, özümüzü xarakiri etmək «əməliyyatından» çox uzağıq.

Mən bir qədər yuxarıda Kioto şəhərindəki «Qızıl Mə'bəd»dən bəhs edərkən Yukio Misima adlı böyük bir yapon yəzicişinin – monarchist əhvali-ruhiyyəli nəhəng bir şəxsiyyətin haqqında qısa mə'lumat vermişdim. Bəli, J.Misima 45 yaşında ikən özünü xarakiri etdi. Amma, heyf! Heyf ondan! 100 cild əsər yazan bu qeyri-adi İnsan, əgər yaşasayıdı, bəlkə də daha 100 cild kitab yazardı. Onun hər şeyi vardi, ölümündən savayı. O, ölümü sevdidi, özünü xarakiri etməklə. O, ölümünü tapdı, özünü xarakiri etməklə.

Görəsən bu dünyadan nə istəyirdi Yukio Misima? Axı, zavallı dünya ona hər şey vermişdi. Dünya ona savad, bacarıq, qətiyyət, qabiliyyət, fərasət, məharət, şücaət vermişdi. Daha bu dünyadan nə istəyirdi Yukio Misima? Mən ona müraciətlə bir şe'r də yazdım:

Daha nə istəyirdin?

*Məşhur yapon yəzicişi,
idmançısı, rejissoru, aktyoru,
dirijoru, təyyarəçisi, səyyahı,
fotoqrafi Yukio Misimanın
parlaq xatırəsinə*

*Qənimətdin dünyaya,
Daha nə istəyirdin?
Ölkəndi – Yaponiya!
Daha nə istəyirdin?*

*İstəyin ədalətdi?
Ədalət həqiqətdi?
Həqiqət zərurətdi?
Daha nə istəyirdin?*

*Yəziçılıq... Siyasət...
Siyasətdə əziyyət
Olmadımı kifayət,
Daha nə istəyirdin?*

*Kitab istədin – oldu,
Savab istədin – oldu,*

*Əzab istədin – oldu,
Daha nə istəyirdin?*

*Dedin «haqqə qurbanam!»,
Dedin «istərəm yanam!»,
İstəyinə heyranam
Daha nə istəyirdin?*

*Qələmdə – kəsərin var,
Sözündə – dəyərin var,
Yüz cildlik əsərin var,
Daha nə istəyirdin?*

*Aktyor da olmusan,
Rejissor da olmusan,
Dirijor da olmusan,
Daha nə istəyirdin?*

*Fərasət də etmisən,
Şücaət də etmisən,
Səyahət də etmisən,
Daha nə istəyirdin?*

*Şöhrət gülü dərmisən,
Şəraf-şan da görmüsən,
Təyyarə də sürmüsən,
Daha nə istəyirdin?*

*Qədrin, qiymətin vardi,
Güçün, qüvvətin vardi,*

*«Qızıl Mə'bəd»in vardi,
Daha nə istəyirdin?*

*Ruh ki, cismə bəzəkdi,
Amma, gör ki, nə çəkdi?!
Xarakiri gərəkdi?
Daha nə istəyirdin?
Daha nə istəyirdin?*

Jukio Misimaya «Daha nə istəyirdin?» misrasını təkrar-təkrar piçildamaqdaydım ki, qapı döyüldü. Şaiq idi. Restorandakı kafeyə düşdük, sonra yola çıxdıq. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinə getməliyik.

Qeyd etməliyəm ki, Tokio kimi nəhəng bir meqapolis-şəhərin (orada əhalinin sayı 30 miloyunu keçib) olduqca mürəkkəb metro-qatar sistemi var. Mən kimi yapon dili bilməyən adam nəinki 3-5 günə, heç bir aya da bu sistemdən baş çıxara bilməz. Hətta Şaiqin özü tez-tez metro xidmətçilərinə müraciət etmək məcburiyyətində qalır, soruşur, dəqiqləşdirir və yalnız bundan sonra biz gedəcəyimiz istiqamətə doğru üz tuturuq. Mən onu gözdən qoymamaliyam. Allah eləməsin ki, belə çoxmilyonluq insan selində bələdçi dən ayrı düşəsən. Elə Şaiq də dəfələrlə geri dönüb mənə baxırdı. Buna görə də, hər ehtimala qarşı onun mobil telefonunun nömrəsini kağıza yazıb cibimə qoydum.

Üç saatdan çox vaxt keçdi. Nəhayət, səfirliyimizin binası qarşısındayıq. Zəngi basdıq. Qapını orta boylu, qaraşın çöhrəli cavan bir azərbaycanlı açdı. Bakıdan gəldiyimi bildikdən sonra bizi içəriyə dəvət etdi. Dedi ki, səfir Azər Hüseyn (Hüseynov) hazırda vacib bir görüşə getdiyi üçün

burada yoxdur. ADU-nun professoru Qüdrət İsmayıllızadənin oğlu Gurseli soruşdum.

O, bir neçə dəqiqədən sonra göründü. Necə də atasına oxşayır...

Görüşdük, söhbətləşdik. Yaponiyaya səfərimin səbəbi ilə maraqlandı. Dedi:

- Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşıyam. Bir neçə gündür ki, Yaponiyadayam. Fevralın 21-də Tohoku Universitetinin təşkilatçılığı ilə Senday şəhərində keçirilən Elmi Forumda mə'ruzə ilə çıxış etmişəm və dünən Tokio Milli Humanitar Elmlər İnstitutunda da professor, müəllim və tələbələr qarşısında mənim şərifimə təşkil olunan yığıncaqdə mə'rüzəm dinlənilib.

Gursel mənim Sendaya və Tokioya gəlmişimdən xəbərsiz olduqlarından heyfsiləndi. Kimin təqsiridir? Bakıdakı Yaponiya səfirliyinininmi? Azərbaycan Xarici İşlər Nazirliyinininmi? Bilmədim.

Ümumiyyətlə, uzun illərdir ki, xarici ölkələrdə keçirilən onlarla Beynəlxalq Elmi Konfransın iştirakçısıyam. Olduğum bə'zi ölkələrdə çıxış edərkən Azərbaycanın suvenir kimi hazırlanmış dövlət bayrağını mizin üstünə qoymuşam. Bakıda güman etdim ki, Yaponiyada da belə edəcəyəm, lakin belə olmadı. Burada bayraq məsələsinə əhəmiyyət verilmir. Odur ki, özümlə gətirdiyim hər iki bayraqı səfirliyimə bağışladım. Gursel də bunu əvəzsiz qoymayıb ingilis dilində çap olunmuş (Tokio) «Japan. From Prehistory to Modern Times» adlı bir kitabı mənə bağışladı. Mən amma, təəssüf ki, öz kitabımı yazarkən həmin kitabın materiallarından istifadə edə bilmədim. Çünkü, Yaponiyadan qayıtdıqdan sonra kitabı özünün tə'birincə «ingilis dilini

ingilislər kimi bilən» Əfşan adlı bir jurnalistə verdim ki, bə'zi tarixi hadisələri mənim üçün tərcümə etsin, o isə artıq bir ildən çoxdur ki, «qeyb» olmuşdur. Elə indi də Əfşan xanımın harada olduğunu bilmirəm. Deyilənə görə sağ-salamatdır və rayonların birində yaşayır. Canı sağ olsun, təki ona istifadə üçün verdiyim «Japan. From Prehistory to Modern Times» kitabını itirməsin. Mənim o qədər itkim olub ki... «İtki» şe'rimdən iki bənd:

*...Çox şeyi itirdim, amma heç kimə
Demədim, tapmağa etmədim maraq.
Mənə inanın ki, itkilərimə
Qəti heyfim gəlmir, kimsə tapacaq.*

*Mən ömür itirdim, mən gün itirdim,
Buna heyfim gəlir, tək buna ancaq.
Axi itmiş ömrü kim tapacaq, kim?!!
Kimsə tapmayacaq..! Bəlkə tapacaq?!!*

*(«Yenə görüşərik» kitabı,
səh.25)*

Yaponiyada bizim səfirliyimiz 2005-ci ildən fəaliyyət göstərir. Ona qədər işçisi var (Əfqanıstanda isə SSRİ səfirliyində işləyənlərin sayı yüzlərlə idi). Gurselin özü isə 1996-2004-cü illərdə Tokioda yaşayıb, magistratura təhsili alıb, doktoranturunu bitirib. Dr.Gursel İsmayıllızadə hazırda səfirlikdə müşavir sıfətilə öz diplomatik fəaliyyətini davam etdirir.

Bizi səfirliyimizin qapısı ağızında qarşılıyan Rövşən Mirzəyev isə Bakıdakı «Qafqaz Universiteti»nın məzunudur. Təhsilini burada bitirdikdən sonra İstanbulun

Mərmərə Universitetində oxumuş, İsveç ölkəsinə getmiş, Stokholm Universitetində təhsil almışdır. 2006-cı ildən bu vaxtadək Yaponianın Azərbaycan səfirliyində III katib vəzifəsində çalışır.

Dr. Gursel Yaponiyadan mənim nə kimi təəssürat alduğumu soruşdu. Dedi:

- Mən burada gördüyüüm şəhərlərin təmizliyinə heyranam. Hər tərəf o dərəcədə tər-təmizdir ki, istər qar, istərsə də yağış yağışın, adamlar və maşınlarda qətiyyən palçıq izi görünmür. Asfaltın qapqara rəngi məni valeh etdi. Elə bil yerə indicə döşeyiblər.

- Hə, keçən həftə Xarici İşlər Nazirinin müavini Araz Əzimov da Tokioda idi. O, çox səfərlərdə olduğunu, amma belə təmiz şəhər görmədiyini söylədi.

Gursel mənə müxtəsər şəkildə Yaponiya tarixindən danışaraq yapon əlifbası barədə bu mə'lumatı da verməyi unutmadı:

- İki yapon əlifbası var: hiragana və katakana. Hiragana qədimdən mövcud olan yapon sözlərini, katakana isə alınma sözləri ifadə edir. Bunlardan başqa «kanei» adlanan ieroqliflər də var. İeroqliflər VI əsrдə Koreya vasitəsilə Çindən gəlib çıxıb Yaponiyaya. Bu ölkədə gərək ən azı 2000 ieroqlif biləsən ki, gündə çıxan qəzet və jurnalları oxuyasan, kitablardan istifadə edəsən.

Bunları da dəqiqləşdirdim ki, Yaponianın 68 min adası var. Onu da bildim ki, dünyada ən çox ada olan ölkə İndoneziyadır. Yaponların ən böyük adaları Honşui, Hokkaydo (bu adanın ərazisi Azərbaycan boydadır), Kyuşi və Şikonodur (Bu adaların adları «Yaponlar» kitabında Xonsyu, Xokkaydo, Kyusyu və Sikoki kimi yazılmışdır. Bax: səh.7).

Bir qədər sonra biz səfirliyimizin bu iki əməkdaşı ilə sağollaşdıq. Yolüstü, «Türk restoranı»na getdik. Sahibi cavan bir turkdür. Xanımının yapon olduğunu bildirdi. Bu restoranda bol çeşidli türk yeməkləri verilir. Pulunu əvvəlcədən ödə, hansı xörəkdən nə qədər istəyirsən ye, heç bir məhdudiyyət yoxdur.

Otelimizə qayıtdıq. Əlbəttə, bu günün təəssüratı çox böyük oldu. Diqqətlə seyr etdim Tokionun bə'zi görməli, gəzməli yerlərini:

Təkbeyt

*Qocayam, görmədəyəm bəlkə də son məmləkəti,
Deyirəm möcüzə imiş bu yapon məmləkəti.*

Axşam yenidən möcüzəli Tokionu gəzməyə çıxdıq. Sabah Narita aeroportundan Moskvaya uçmaliyam inşallah.

Bu gün... bu gün isə bu şe'r'i yazdım:

Dilənci görmədim mən.

*Çox yeri alqışladım
Yapon məmləkətində.
Yaponları xoşladım
Yapon məmləkətində.*

*Vətəndaş ləyaqəti,
Samuray sədaqəti,
Kamikadze cür'əti
Yapon məmləkətində.*

*Haraya üz çevirdim,
E'cazi, sehri gördüm.*

*Şəfqəti, mehri gördüm
Yapon məmləkətində.
Dedim ki, ey kaş atım-
Ayrılığa daş atım-
Şirin günlər yaşadım
Yapon məmləkətində.*

*Xudahafiz! Gedim mən!
«Yaşa, var ol» dedim mən...
Dilənçi görmədim mən
Yapon məmləkətində.*

Tokio, 25 fevral

Mən bir qədər yuxarıda samuraylar haqqında yazacağımı bildirmişdim. İndi o comərdlərdən söz açmağı bir qədər də ləngidirəm. Çünkü, bu şe'rın son iki misrasında Yaponiyada dilənçi görmədiyimi vurgulamışdım. Amma, məndən 26 il əvvəl bu ölkədə olmuş Bəkir müəllimin «Yaponiyada gördüklərim» məqaləsini bir daha xatırladım. Hörmətli akademik «dilənçi» ifadəsini işlətməsə də, Tokioda «harınlar vəaclar»ın olduğunu yazır: «Müasir Tokio milyonçular və müflislər, sənaye sahibləri və işsizlər, harınlar vəaclar, zəngin malikanələr və evsiz-eşiksizlər şəhəridir, göz qamaşdırıran otellər, min bir ne'mətlə zəngin restoranlar, xudmani şadyanalıq guşələri, kabare, striptiz və qumarxanalar pul kisəsi dolu olanlar üçündür. Xüsusən malin bolluğundan və çəşidin əlvanlığından partlamaq dərəcəsinə gələn mağazaların qapıları ağızında köhnə karton qutulardan özünə «balış», yonqardan «yorğan»

düzəldib gecələyənləri görmək çox ağır idi» (Bax: Bəkir Nəbiyev. Göst. kitab, səh.699).

Mən hörmətli akademikin sözlərinə qətiyyən şübhə etmirəm. Bəkir müəllim görmədiyini yazmaz. Amma, mən onun gördüyünü görmədim. Bir də ki, mən Bəkir müəllimdən çox sonra Yaponiyaya gəlmişəm. Tokio isə ildən-ilə, aydan-aya deyil, gündən-günə varlanır, gözəlləşir...

İndisə, samuraylar haqqında: «Samuraylar yerli feodalların silahlı drujinaları kimi tarixə gəldilər. Onlar kəndli və xidmətkarlar zümrəsindən idilər... onlardan sahibkara yalnız kor-koranə sədaqət, döyüşdə isə sücaət tələb olunurdu. Amma vaxt ötdükçə bu xüsusiyyətlər az göründü. Hərbi iş peşəkar məşğələyə çevrildiyi vaxt, xidmətdə irəliləmək çin dilini və əlifbasını bilməyi tələb etməyə başladı. Samuraylar yavaş-yavaş orta əsrlər mədəniyyətinin mürəkkəb sisteminə qoşuldular. Dini baxımdan onları buddizm sektası olan «Zen»¹ cəlb etdi...» («Yaponlar» kitabı, səh. 160).

¹ «Dzen» ifadəsi yaponca «zen» kimi tələffüz olunur, amma rus dilində olan ədəbiyyatda «zen» nədənsə «dzen» kimi yazılmışdır (məsələn bax: «Yaponlar» kitabı, səh.177-225). Zen, yaxud zen-buddizm Yaponiyada üç əsas sektadan – Soto, Rindzay, Obakudan ibarət olmuşdur. «Zen» sözünün mə'nasi «işiqlanmaq, nurlanmaq, dərinliyə baş vurmaq, fikrə çox dərindən qapanmaq» olub, XII əsrin sonlarından Yaponiyada yayılmağa başlamışdır («zen» Çin dilində «çan» kimi tələffüz olunur və elə Çin dilindən əzx olunmuşdur). Zeni dərindən bilən şəxç ona verilən sualın mə'nasını bilməkdən ötrü formal-məntiqi fikirdən çıxış etməyb şüuraltı təsəvvür fikri ilə cavab verməlidir: Məsələn, «Sən doğuluşundan əvvəl kimə oxşayırdın?»

Klassik hayku şə'rərinin əksəriyyəti zen üslubunda yazılmışdır:

Görünür ki, cocuqluq vaxtı
Anan sənin burnunu az çəkib,

Azərbaycan Sovet Ensiklopediyası da samuraylardan bəhs edir: «Samuraylar (yaponca – samurau – xidmət etmək) – Yaponiyada feodalizm dövründə iri feodallar – sahibkar knyzalardan tutmuş xırda zadəganlara qədər dünyəvi feodallar. Məhdud mə'nada daha çox xırda zadəgan hərbi-feodal silkini ifadə etmişdir. 1867-68-ci illər Yaponiya burjua inqilabından sonra samuraylar silki ləğv edilmişdir. «Samuray» termini həmçinin yapon hərbiçiləri mə'nasında işlədir» (Bax: ASE, VIII cild, səh.281).

Hərfi mə'nası «Yarpaqlarla örtülmüş» olan, amma müəllifinin kimliyi dəqiqlik mə'lum olmayan (Yamamoto Sinetomo? Nabesima?) «Xaqakure» kitabında da samuraylar haqqında nisbətən geniş mə'lumat vardır (Bax: «Yaponlar», səh.159).

«Xaqakure» kitabında yazılır ki, Tokuqava (1600-1868) rejimi dövründə bu kitab samuraylar institutunun məfkurəvi əsası kimi sahibkar və kölə münasibətlərini özündə əks etdirirdi. Samurayların bilik öyrənmək kimi ehtiraslı xarakteri onları igidlik göstərməyə yönəltdi. «Xaqakure»də samuraylara xas şərəf, ölüm, qəhrəmanlıq,

Fındıqburun gəlincik!..

(Buson)

Yaxud:

Yatma, ey kəpənək,
Tez ol oyan,
Gəl sənlə dost olaq!
(Basyo)

Bax: «Yaponlar» kitabı, səh. 177-178, 215-216
(Tərcümə bizimdir)

sahibkara sədaqət və özünütəkmilləşdirmə kimi cəhətlər əks olunur, amma əsas yer, əlbəttə, ölüm ideyasına verilir. Tədqiqatçıların çoxu bu ideyanı ölümə nifrət kimi xarakterizə edirlər, amma «Yaponlar» kitabı müəlliflərinin nəzərincə bu, ölümə yox, həyata nifrətdir. «Xaqakure»ni oxuyan döyüşçü daim düşünəcək ki, şərəfli ölüm onun həyat yolunu müstəqim və sadə edəcəkdir, yəni təhlükə göründükdə samuray öz həyatını necə qorumaq haqqında deyil, düşmənlərə doğru gedib ölümü gülümsəyə-gülümsəyə qarşılıamaq barədə düşünəcəkdir.

«Xaqakure» kitabı samuraya dərs verir: «Siz öz həyatınızı itirə bilərsiniz, amma şərəfinizi heç vaxt!». Samuraylar heç bir and içmirdilər, and içmək onların namusunu təhqir etməkdir!

«Xaqakure»yə görə, şərəf döyüşçiyə göy hədiyyəsi kimi gəlmir, bu hissi özündə aşılamamaq lazımdır, bunu etmək üçünsə öz üzərində işləmək gərəkdir.

«Xaqakure» kitabında «busido ruhu» haqqında da geniş danışılır. Busido (hərfi tərcüməsi «döyüşçünün yolu»dur) samurayların əxlaq kodeksidir, yapon millətinin ilkin ruhudur ki, vaxt ötdükcə ənənəyə çevrilmişdir. Busidonun kökü konfutsiçilikdə, buddizmdə və sintioizmdədir. İnsan bu dünyaya gəlir, yaşayır və ölürlər. Bəli, insan ölürlər, onun ruhu isə ölməzdür, yaşayır, yaşayır, yaşayır. Ruh ölümsüzdür. Ruh göydə olanda ölümsüzdür.

*Uçurdular göydə...
Allah düşürdü onları,
Qovdu yerə sarı,*

*Uçub gəldilər.
Bir daha
qanad açmadılar,
uçmadılar,*

*Yerə düşdülər,
Yerdə gəzdilər,
Yerdə öldülər,
Ölümsüzlük
Əllərin dən çıxdı,
Göydə qalsayıdlar
ölməzdilər
Adəm ilə Həvva...*

26.08.2003
Üçüncü Divan, səh.380-381

Buddizm busido davamçılarında ölümə qarşı soyuqqanlı olmayı aşılıyor, konfutsiçilik «borca sədaqət» təlqin edir, sintoizm isə özünü dərk etməni, qəlbin dərinliyinə baxmayı və orada yaşayan allahı (kami) hiss etməyi öyrədir.

Sintoistlərdə belə bir adət var: gənc yaşında ölən adam özünün ölümünə görə valideynlərindən onu əfv etmələrini xahiş edir, təxminən bu sözləri deyir: «Qocaldığınız vaxt sizi tərk etdiyimə görə məni bağışlayın. Sizin məndən ötrü etdiyiniz xidmətin əvəzini verib xəcalətinizdən çıxa bilərdim, amma mən getməliyəm – göyün istəyi belədir».

Özündə busido ruhunu aşlayan samuray hər şeyi öyrənməlidir, ən əsası isə – dözmək və risk etməkdir. Hər

şeyə dözməyi öyrənmək üçün uşaqlar qar üstündə ayaqqalın gəzir, qılınc oynatma və ox atmayı öyrənir, gecə yarısı qorxu bilmədən qəbristanlığa gedir, ağır, hətta vəhşiyənə sınaqlara dözürdülər.

Özünü idarə etmə – özünü tərbiyələndirmənin məqsədidir. Əgər samuray kədərlənirsə, o, bunu bildirməməkdən ötrü gülümsəməlidir. O, elə etməlidir ki, heç kim onun keçirdiyi həqiqi iztirabları hiss etməsin. Bir çox əcnəbilər yaponları olduqca yüngül fikirli adamlar saymağa başladılar: onlar səbəbli-səbəbsiz hey gülümsəyirlər. Əcnəbilər bilmirlər ki, yapon adamının gülümsəməsi böyük bir tarixi dövrün nəticəsidir. Bu gülümsəmə samuray tərbiyəsinin kodeksidir (Yaponlar, səh.159-164).

Mən samuraylar haqqında şe'r yazmayı Yaponiyada özümə borc bildim:

Qəzəl

*Mərd adlarını tarixə salmış samuraylar,
Bir çox xətərin üstünü almış samuraylar.*

*İllər boyu torpaqlarına xidmət ediblər,
Çox mə'rakədə güllə, ox almış samuraylar.*

*Düz xətt ilə yüksəlməyə meyl eyləsələr də,
Hərdənbir azalmış və çoxalmış samuraylar.*

*Onlarda «Busido» deyilən ruh yaşamaqda,
Ruh ilə coşub ərşə ucalmış samuraylar.*

*Varlıqlarını bədə verən inqilab etmiş,
Yoxmuş kimi bir vaxt yoxalmış samuraylar.*

*Ötmüşsə də illər yenə də yad olunurlar,
«Ölmüş» demək olmazsa «qocalmış» samuraylar.*

*Hifz eyləyərək «mərd», «igid» ismini, Şahin,
Tarix kitabında belə qalmış samuraylar.*

Tokio, 25 fevral

X. 26 fevral

Tokio. Otel. “Yaponlar” rədifi qəzəlim. Tokio xiyabanlarında gəzinti. Yapon qadınları haqqında yazınlardır (Həsən Seyidbəyli, Lafkadio Xern, Vsevolod Ovçinnikov və ... mən). Bu gün Moskva-ya uçmahyam inşallah. “İnşallahın” baş tutmaması. Səhlənkarlıq üzündən təyarəyə gecikməyim. Kentaro Indo. Rusiya Aeroflot Kompaniyasının Tokio nümayəndəliyi. Adıma yazılan təzə bilet. Gecə. Aeroportun “Hotel Nikko Nari-ta” mehmanxanası.

Gecə narahat yatdım. Səfərqabağı gecə. Bu dəfə Tokiodan Moskvaya, sonra isə Bakıya.

Sabah yaponlardan ayrılrıam. Mədəni, zəhmətkeş, ağıllı, qonaqpərvər yaponlar. 1916-cı ildə Yaponiyaya yapon gəmisində gəlmış məşhur hind yazılıçısı Rabindranat Taqoru Yaponianın görünüşü, yaponların görkəmi, ruhi cəhətdən güclü olmaları, dözümlülükleri, özlərini aparmaları, gözəlliyyə anadangəlmə sevgiləri, onların qadınlarının cazibədarlığı heyran eləmişdi. Yaponlar haqqında təəssüratını R.Taqor nəsrlə, mən isə nəzmlə bildirdim:

Qəzəl

*Tər tökməyi bağda elə istərdi yaponlar,
İllərlə ağaç əkdi, bəhər dərdi yaponlar.*

*Millət «böyüyəm» söyləmək ilə böyük olmaz,
Dünyaya yapon əzmini göstərdi yaponlar.*

*Kim görsə bu zənginliyi etməzmi təəccüb?
Heyrətlərə saldı nə qədər fərdi yaponlar.*

*Azər diyarım zərdi, Yapon mülkü də öylə,
Torpaqları zər, özləri zərgərdi yaponlar.*

*Sülh istəyi vardırsa da onlarda, ayıqdır,
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar.*

*Rişxənd elədi yoxluğa sanki Naqasaki,
Çox mə'rəkədən çıxdı, müzəffərdi yaponlar.*

*Quş var havalanmış göyə, uçmur yuvasından,
Şahin quşu tək göydə qanad gərdi yaponlar.*

*Şairdi biri, qeyrisi alimdi, nə olsun?
Şairsə də, alimsə də, əsgərdi yaponlar.*

*Odlar elinin sevgisini öylə yetirdi,
Şahinlə yapon sevgisi göndərdi yaponlar.*

Tokio, 26 fevral

Şe'ri bitirdim və bir söhbət yadına düşdü: Sırağagün prof.T.Kuroda ilə saqlaşarkən o, mənə dedi ki, iki ildən sonra İran tarixi ilə bağlı elmi konfrans

keçirmək niyyətindədir. Sonra əlavə etdi ki, səni mütləq də'vət edəcəyik. Dədim ki, gələrəm, amma isti fəsildə.

Həqiqətən də bu gözəl diyara, sakuralar, samuraylar, kamikadzelər, özlərini vətən və xalq naminə xarakiri edənlər ölkəsinə yenə gəlmək istərdim. Amma isti vaxtda. Yadıma təxminən 30-40 il bundan qabaq Qubada raykom işləmiş yoldaş Səlimov Sadıq haqqındaki bir söhbət düşdü. Deyilənə görə, Səlimov hələ cavan bir partiya işçisi olarkən Mərkəzi Komitədə tə'limatçı vəzifəsində işləyirmiş. Bir gün vəzifəcə ondan böyük olan bir neçə partiya işçisi dağ rayonlarının birinə gedilmişlər. Bərk yağış yağır. Bir çayı keçərkən onların maşınının matoru sönürlər və qalıqlar düz çayın ortasında. Özlərindən razi partiya işçiləri bir-birlərinin üzünə baxırlar: «Nə edək?». Onların biri vəzifəcə onlardan kiçik olan Səlimova üzünü tutub, deyir: «Səlimov, düş aşağı, maşını itələ». Səlimov bir sağa baxır, bir sola. Hər yan sudur, üstəlik də sel kimi yağış töklür. Deyir: «Yoldaşlar, qurban olum sovet hökumətinə də, kommunist partiyasına da, amma quruda». Hə, indi yoldaş Səlimovun sözü olmasın, yenə həvəslə gedərəm Yaponiyaya, amma isti mövsümdə.

Həqiqətən də, soyuğunu xoşlamıram. Soyuq – soyuqluq yaradır. Soyuqluq – sevənləri bir-birindən ayırrı. Vaxtilə soyuqluq və istilik barədə bir şe'r də yazmışam:

Eşqimiz soyuqdan sətəlcəm olar

*Gəlsin isti sevinc, getsin soyuq qəm,
Soyuqluq göstərmə heç zaman mənə.
Yoxsa, ömrüm boyu üşüyəcəyəm,
Soyuqluq göstərmə heç zaman mənə.*

*Bugün soyuqluğun əydi qamətim,
Əyildi, düz yerə dəydi qamətim,
Şənin istiliyin – istirahətim,
Soyuqluq göstərmə heç zaman mənə.*

*...Soyuq adamların soyuq baxışı
Səpələr başıma qüssə yağışı,
Amandır, könüldən rədd elə qışı,
Soyuqluq göstərmə heç zaman mənə.*

*Sevgi güllənərsə – qışda da yay var,
Məhəbbət olmayan sinədə vay var,
İsti ürəyimdə isti haray var,
Soyuqluq göstərmə heç zaman mənə.*

*...İstilik işıqdır, işıq – yaraşıq,
Sevgi məş'əlindən saç mənə işıq,
Yaxşı ki, Sibirdə yaşamamışıq,
Soyuqluq göstərmə heç zaman mənə.*

*O incə adətin qalıbsa əgər,
Mənə məhəbbətin qalıbsa əgər,
Odun, hərarətin qalıbsa əgər,
Soyuqluq göstərmə heç zaman mənə.*

*...Qəlbim qəhərlənər, gözüm nəm olar,
Canda Şahdağdan da böyük qəm olar,
Eşqimiz soyuqdan sətəlcəm olar,
Soyuqluq göstərmə heç zaman mənə.*

*Üzümüz, gözümüz, əlimiz donar,
Dilimiz söz tutmaz, dilimiz donar.
Tale bağçasında gülümüz donar,
Soyuqluq göstərmə heç zaman mənə.*

*Adam var – fikrində, xülyalarında...
Adam var – nəzəri dünya varında,
Şahinsə – istilik intizarında,
Soyuqluq göstərmə heç zaman mənə,
Heç zaman mənə.*

(Bax: Divan, səh. 332-333)

Bəli, isti vətənimə qayıdışına az qalır. Azərbaycanımın soyuğu da mənə isti kimidir. Artıq diyarımdan ötrü darixmağım başlayıb. Bir müddət elə Yaponiya və yaponlar üçün də darixacağam.

Varsağı

*Tap onsuz,
Di gəl, dinclik tap onsuz.
Deyəsən darixacaq
Şahin Fazıl yaponsuz.*

Tokio, 26 fevral

Süb h yeməyindən sonra Şaiqlə səhər gəzintisinə çıxdıq. Bu gözəl, yaraşıqlı, qapqara asfaltlı, tər-təmiz şəhəri yenə gəzməkdəyik. Hər tərəfə baxıram və heyrətlənirəm. İlahi, şəhər nə qədər səliqə-sahmanlı olarmış. Yerdə siqaret kötüyü bir yana, heç kibrit çöpü də yoxdur. Siqaret çəkənlər üçün küçələrdə xüsusi müəyyən olmuş yerlər var. Dayan və nə qədər istəyirsənsə çək özünçün. Müəyyənləşdirilmiş bir bucaqda səbrlə dayanıb siqaret çəkən bu kişili-qadınlı yaponlar kimi.

Yapon qadınları haqqında çox yazılıb. Həsən Seyidbəyli də yazıb. Yapon qadınları onu da ilhamla gətirib: «Yapon gəncləri müasir geyimdə gəzirlər... Orta yaşlı və qoca qadınların çoxu kimono geyir... qadınların üzləri, baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə elə hal-əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda gülümsəyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya ilə danışırlar. **Çox tez-tez gülümsəyirlər. Xoş tə'sir bağışlamaq üçün, ürək açmaq üçün gülümsünürler, qocalar da, cavalar da.** Xüsusən kişilərlə danışan qadınlar həddindən artıq nəzakət göstərirlər... Yaponiya qızları və qadınları çox məlahətli, çox nəcibdir. Onların üz quruluşundakı xüsusiyyətlərdən biri də odur ki, nəcib, məlahətli baxışları onları uşaq kimi mə'sum göstərir, bu da mənim xoşuma gəldi... buna görə də mən rastıma gələn hər qadına, hər qızı diqqətlə baxırdım. Müşahidə edirdim ki, onlara həddindən artıq diqqətlə baxanda dayanıb adama yüngülcə tə'zim edirlər... bu yapon qadınlarına xas olan

nəzakət qaydalarından biridir» (Həsən Seyidbəyli. Göst. kitab, səh. 34-35).

Yapon qadını haqqında Lafkadio Xern adlı bir müəllif XX əsrin əvvəllərində yazmışdır: «Yaponianın ən gözəl estetik əsəri fil sümüyündən, büründən, yaxud keramikadan hazırlanmış mə'mulat yox, qılıncclar yox, bu ölkənin qadınlarıdır... şəxsi rə'yin boğulduğu, özünü qurban verməyin isə ümumi vəzifə e'lan edildiyi, şəxsiyyətin heç vaxt zahirdən deyil, daxildən inkişaf edə bildiyi bir cəmiyyət – yalnız belə bir cəmiyyət bu cür qadın yetişdirə bilərdi» (Lafkadio Xern. Yaponiya: təfsir etmək cəhdı, Tokio, 1904; Bax: Sakura budağı, səh. 132).

Yapon qadınları haqqında «Sakura budağı»nın müəllifi ümumiyyətlə çox mə'lumat vermişdir. Əsərinin bir yerində isə belə yazır: «Qədim Çində uşaq vaxtından qızların ayaqlarını bintlə möhkəm bağlayırdılar ki, pəncələri böyüməsin. Orta əsrlərdə Avropada qadınlar özlərinə könüllü surətdə korsetlə işgəncə verirdilər. Yapon qadın isə nəinki təkcə belini, həm də sinəsini sıxır, döşlərini herbarının səhifələri arasında sıxılan çiçək vəziyyətinə salır. Bu adət ona aparıb çıxarıır ki, əgər Qərb ölkələrində qadınlar sinələrini açırlarsa, yapon qadınları arxadan boyunlarını açırlar. Hətta Amerika işğalı Yaponiya torpağına striptiz gətirib lüt qadın bədənini alver obyektiñə çevirəndən sonra da yaponlar bir çox məsələdə özlərinin əvvəlki təsəvvürlərinə və zövqlərinə sadiq qalmışlar» (Sakura budağı, səh 131).

V.Ovcinnikov yapon qadınlarını çox yaxşı öyrənən peşəkar bir jurnalist kimi sözünə belə davam edir:

«Onlar (yapon qadınları – Ş.F.) peysəri, daha dəqiq desək, kürəyin boyunla birləşdiyi yeri qadın gözəlliyinin

təcəssümü hesab edirlər. Məhz buna görə qədim zamanlardan bəri geyşanın¹ əsasən paltarı başqalarından onunla seçilir ki, kimonosunun (yapon milli qadın libası – Ş.F.) yaxası arxadan xeyli açıq olur».

Yapon qadınları haqqında, əlbəttə, çox yazılmışdır. Həsən Seyidbəyli «onlar mənim xoşuma gəlirdi» sözləri ilə öz istəyini yapon qadınlarına bildirdi. Yapon qadınları elə mənim də xoşuma gəldilər. Mən də istəyimi onlara bildirdim, amma şe'rle:

*Heyrətlərimi eyləyirəm car bu diyarda,
Heyrətlərə layiq neçə yar var bu diyarda.*

*Baxdıqca gözəlliklərə aşiq havalandı,
Eşq zəncirinə oldu giriftar bu diyarda.*

*Söhbət nə səmimanədi, tə'zim necə tə'zim!..
Allah, nə nəvaziş, necə rəftar bu diyarda!..*

*Tumgiz bu gözəllərdə məlahət haradandır?
Məst etdi məni pakızə rəftar bu diyarda.*

*Heyran eləyən qəlbimi burda – ədəb oldu,
Söz yox ki, ədəb insana me'yar bu diyarda.*

¹ Geyşa – Bu sözün hərfi tərcüməsi «incəsənət adamı» deməkdir. Geyşa olmaq məharətli olmaq sayılır, kişiləri əyləndirmək, həm də təkcə oxumaq və rəqs etmək bacarığı ilə yox, eləcə də öz biliyi ilə əyləndirmək məharətidir. Onları nə fahişə qadılara oxşatmaq, nə də ümumiyyətlə aktrisalara tay tutmaq düzgün deyil. Lakin digər tərəfdən geyşa adı özlüyündə pak əxlaqa da dəlalət edə bilməz (Bax: Sakura budağı, səh.133).

*Bir dəfə gələn seyrinə istər yenə gəlsin,
Xoşlar ki, müsafir ola təkrar bu diyarda.*

*Şahində qapanmışdı bəsirət gözü çoxdan,
Şadəm, gözümü açdı yaponlar bu diyarda.*

Tokio, 26 fevral

Saat 12 oldu. Düşünürdük ki, hələ saat 13-dək vaxtimiz var. Amma, görün başımıza nə gəldi.

Yaponiyaya gediş və qayıdış biletim fevralın 18-dən 26-na qədər olmalı idi. Mən gərək bu gün Moskvaya uçaydım. Bilet də uçuşumun Moskva vaxtı ilə saat 17²⁵-də olacağ要说你已经写过了，但我还是根据上下文帮你完成。由于我无法直接看到你的上一个段落，所以只能根据上下文推断。如果前面有提到“25号”，那么这里应该是“25号”；如果没有提到，那么“25”可能是一个占位符或笔误。

ucbatından bu uçuşun Tokio vaxtı ilə bu gün saat 13⁰⁰-də olacağını bütbüüt unutmuşduq, fikrimiz 17²⁵ – rəqəmində qalmışdı. Belə olan halda biz əgər oteldən saat 10⁰⁰-də çıxsaydıq, Narita aeroportuna gedib çatardıq. Amma, belə olmadı. Biz oteldən çox uzaqdaydık. Olsa-olsa otelə saat 12⁰⁰-dən tez çata bilməzdik.

Oteldəyik. Saat 12-ni keçib. Biletimə bir də nəzər yetirdim. Orada «Tokio-Narita» sözləri, kompüterin səhvi üzündən, «26 fevral» yazılmış tarixdən bir sətir yuxarıda yazıldığından, səhv etdiyimizi və məsələnin olduqca qəlizləşdiyini gördüm. İndi saat 13⁰⁰-dür. Deməli, Tokio-Moskva istiqamətinə uçan təyyarə artıq havadadır. Biz isə oteldəyik. Biz gərək bu gün ən azı saat 11⁰⁰-də Narita aeroportunda olaydıq. İndisə saat 14-ə işləyir.

Tez Şaiq qalan otağın qapısını döydüm. O, qapının taqqıltısını eşitmədi. O, arxayın-arxayın çımirdi. Nəhayət, mənim səsimi eşidib qurulandı və qapını açdı. Məsələnin

nə yerdə olduğunu anlayıb mənə «narahat olma» dedi. Dedim «neçə yəni narahat olma, uçacağım təyyarə artıq havadadır».

Hər ikimiz pərt və həyəcanlı idik. Şaiq bir də «narahat olma» deyərək, narahatlıqla məndən xanım Ayuminin vizit kartını götürdü, ona zəng etdi. Xanım Ayumi də öz növbəsində Senday şəhərinə zəng vurdu və prof. T.Kuroda ilə danışdı, T.Kuroda da müəyyən təşkilatlarla danışiq apardı. Görürdüm ki, Şaiqin özü narahat idisə də, yenə mənə tez-tez «narahat olma» deyirdi. Yapon xasiyyətinə dərindən bələd olan bu Yaponiya magistrantı vəziyyətin tez vaxtda, özü də yüksək səviyyədə düzələcəyini yaxşı bilirdi.

İki saat keçdi. Xanım Ayumi zəng edib bildirdi ki, otelə, bizim yanımıza bir nəfəri göndərir və məsələ həll olunacaqdır, amma uçuş qaldı sabaha.

Bir saatdan sonra xanım Ayuminin yanımıza göndərdiyi adam gəldi. Tanıdım. Dünən mə'rüzəmi diqqətlə dinləyən Kentaro İndo idi – Keyho Universiteti Tarix Fakültəsinin tələbəsi. Qaşlarını almış, gözünə yaşıł rəngli kirşan çəkmişdi. Onun niyə belə etdiyini Şaiqdən soruşdum. Dedi ki, özü bilər, tam sərbəst cavan tələbədir və gənclər arasında belə oğlan tələbələr az deyil.

Nə isə, Şaiqə adı görünən mənimçin qeyri-adi idi.

Kentaro bizim onunla birlikdə Rusiya Aeroflot kompaniyasının Tokio nümayəndəliyinə gedəcəyimizi bildirdi. Metroya minib bir neçə stansiya dəyişdik, iki-üç saatdan sonra kompaniya nümayəndəliyinin binasına gəlib çatdıq. Orada artıq məsələdən xəbərdar idilər. Dərhal mənim adıma təzə bilet yazılıdı, köhnə biletlə yeni bilet qiyməti arasındaki pul fərgi Tohoku Universiteti hesabına

Kentaro tərəfindən ödənildi. Mən Yaponiyaya 250 dollar ziyan vurmüşdum. Dərdləndim. Öz səhlənkarlığım (həm də Şaiqin səhlənkarlığı) məni dərdləndirdi. Dərdlənməliydim. İnsanam, daş deyiləm ki...

*Ömrüm boyu dərdlənmişəm,
Elə bil ki, cocuqluqda
mən anamın döşlərindən
dərd əmmişəm.*

*Dərdim mənim – mənə doğma,
Ey çəlimsiz, qoca əlim,
Giçün çatmaz, dərdi bogma,
dərdi bogma, qoy yaşasın,
Başqa bir əl görməyirəm
mənim kimi dərd daşısın.
İnsanlara
dərdsiz olmaq deyil asan.
Gərək dərdsiz olmaq üçün
daş olasan...*

*(«Üçüncü Divan», səh.
612)*

Bu vaxt prof. T.Kuroda Şaiqin mobil telefonuna zəng vurdu, məsələnin nə yerdə olduğunu soruşdu, uçuşumun sabaha qaldığını öyrəndi. Şaiqdən mənim keyfimi xəbər aldı, dedi ki, məsələ gözlədiyi yaxşı sonluqla qurtardı, narahat olmağa dəyməz. Onunla danışın qurtaran Şaiq adətincə yenə də «narahat olma» dedi. Bu an böyük şairimiz Bəxtiyar Vahabzadəyə müraciətlə

yazdığını «Həmişə narahat» şe'rimi xatırladım. Şe'rdən bə'zi bəndlər:

«Yaman narahatsan» mənə deyirlər,
A belə deyənlər, başa düşün bir.
Narahat deyilsə hər ürək əgər,
Bir daş parçasıdır, ürək deyildir.

Yoxdur rahatlığı bircə animin,
Neyləyim, rahatlıq məndən ötüşüb.
Mənim yaranmağım yaradanimin
Büsbütiün narahat vaxtına düşüb.

Bəli, müharibə qızmışdı yaman,
Göylər yerə heyran, yerə mat idı.
Fəlakət, müsibət, qırğıın ah-aman...
Onda bütün cahan narahat idi.

Narahat yaşıdalıq o illərdə biz,
Hər il ürəyimdə dərin iz salıb.
Bir də dəyişilməz şəksiz-şübhəsiz,
Məndə narahatlıq ömürlük qalıb...

Görsəm bir nəfərin ağrıyrıb başı
O saat ürəyim üzülür mənim.
Birinin üzündən axan göz yaşı
Elə bil gözümdən süzülür mənim.

Bədxah hər əməli saygac tək sayır,
Bu halda ürəyin nə rahatlığı?
Məni bir an belə sakit qoymayır
Yetim balaların narahatlığı...

Yaman sinamışam, deyim eşidin,
Bu sözüm çoxuna təəccüb gəlir.
Mən rahat olanda dolaşır işim,
Narahat olanda dərhal düzəlir...

Deməyin əbəsdir həmin vərdişim,
Başqadır könlümün səsi, sorağı.
Rahatlanmayınca hər hansı işim
Narahat olmaya bilmirəm axı.

Hələ baş tutmayan arzum, diləyim,
Bir deyil, beş deyil, yiğim-yiğimdır.
Narahat olmayım necə eləyim?
Narahatlıq mənim rahatlığımızdır.

*(Birinci Divan, səh.
415-416)*

Narahatlığım keçdi. Amma, Yaponiyaya 250 dollar ziyan vurmüşdum...

Hal-hazırda aeroportun «Hotel Nikko Narita» adlanan mehmanxanasındayam. 9-cu mərtəbədə. Uçuş sabah saat 13⁰⁰-də olacaq. Bu dəfə gecikmərəm.

Dördlük

Şahin quşuyamsa, niyə pərvazə gecikdim?
Qış fəslinə heyran oluban yazə gecikdim.
Yarəb, bu Yapon torpağının cəzbi böyükdür,
Qəsdən gecikibdir çoxu, mən tazə gecikdim.

Tokio, 26 fevral

XI.27 fevral

Əlvida, Tokio! Aerobus. Sakit Okean üzərində yazılın “Sakit Okean” adlı şeirim. Bir yapon bizmesmeni. Kuril adaları və ... Qarabağ torpağı haqqında düşüncələr. Şeremeteyev-2. Tranzit zalda 10 saatlıq yeni intizar. Təyyarə. Moskva-Bakı istiqaməti.

Bu gün 9 gündür ki, Yaponiyadam. Gecikmə hadisəsi baş verməsəydi, hər işim yüksək səviyyədə getməkdə idi. Yapon professorları, universitet və institut qulluqçuları qulluğumda durmuşdular və yapon qonaqpərvərliyi hər vaxt özünü göstərməkdəydi.

Dördlük

*Gördüm başqa günü, başqa aləmi,
Həzz yüksü daşdım mən bu ölkədə.
Həftədən üç gün çox... Onca gün cəmi!..
Yox, ömür yaşadım mən bu ölkədə.*

Tokio, 27 fevral

Axı, Yaponiyaya on günlük səfər təəssüratım unudulmazdır. Nümunəvi insanlardır yaponlar. Qəribə diydər yaponların diyarı. Heyrətamız şəhərlərdir Senday Matsuşima, Tokio. Əlbəttə, yaxşı mə'nada. Nizam-intizam. Səliqə-sahman. Tə'lim-tərbiyə. Qanunlar işləyir. Küçələrdə divarlar yazılmır. Metrolarda oturacaqların üstü kəsilmir. Növbədə dayanma qayda-qanununa ciddi əməl olunur. İşıqforun «dayan» işarəsi insanlar üçün «hərəkət et» işarəsi maşınlar üçün ciddi xəbərdarlıqdır. Yol gedənlərin barmaqlarında siqaret görünmür. (Siqareti xüsusi yerlərdə dayanıb çəkirlər). İşdi-şayəd, maşınlar toqquşanda sürücülər bir-birlərini söymürlər, döymürlər. Yerə zibil atılmır. Avtobus, metro qatarları bircə dəqiqli belə ləngimir. Toz və palçıqdan əsər-əlamət yoxdur. Asfalt qap-qaradır. Su ağappaqdır. Yaşılıq boldur. Oğlanlar qızlara sataşmırlar. Adamları və maşınları qartopu zərbələri döyəcləmir. Polis gözə dəymir. Dilənçi görsənmir. Elektrik işığı bir an belə sönmür. Kobudluğa rast gəlmirsən. Rəftar incədir. Hərə öz işini bilir. Üzdə təbəssüm. Sözdə səmimiyyət. Gözdə ləyaqət. Ləyaqətdə nəzakət, nəzakətdə məlahət, məlahətdə məhəbbət, məhəbbətdə sədaqət və s., və s., və s...

Bayatı

*Ah, nə haldı Yaponda,
Cah-cəlaldi Yaponda.
Sanki iki gözümüz
Biri qaldı Yaponda.*

Tokio, 27 fevral

Qar yağır...

Şaiq məni yola salır. Deyir ki, kaş mən də gedəydim, çox yox, cəmi bircə həftəliyə. Dədim:

- Sən hələ cavansan. Azərbaycana, Lənkərana, doğulduğun Sütəmurdrov kəndinə dəfələrlə gedəcəksən. Hətta, başqa ölkələrə də. Mənsə,

Təkbeyt

*Qocayam, görmədəyəm bəlkə də son məmləkəti,
Büsbütün möcüzə imiş bu Yapon məmləkəti.*

Saat 13⁰⁰-də (Moskva vaxtı ilə 17²⁵-də) «Aeroflota» məxsus aerobus Tokionun Narita aeroportundan havaya qalxdı. Sakit Okeanın üstündəyəm. «Sakit Okeana!» adlı şe'rimi yazdım:

*Ey Yaponiyaya
Yaponiya boyda
nəfəslək saxlayan
Sakit Okean,
sakitsənmi?
Sakit qoyacaqsanmı Yaponu?
«Sakit» adlandırdı
Mixail Şoloxov Donu.
Sakitsənmi?
İsmayııl Şixlinin Kürü –
Dəli Kür
Dəlisov görünür,
Sakitsənmi?*

*Sakit-sakit səslənir
«Arazbarı»,
Sakitsənmi?
Hərdən-birdən
coşub-daşır
Xəzərin dalğaları,
Sakitsənmi?*

*Ey Sakit Okean,
Qoynunda
40 min adalıq
quru torpaq saxlamışan,
millət saxlamışan
Yapon kimi,
Sakit ol Don kimi.
Dəli olma, dəlisov olma
Kür kimi.
Yaponların xətrinə
qoru sakitliyini
inci kimi, dür kimi.
Qəlbimdə
qoy sakit-sakit səslənsin «Arazbarı»,
qoy səni şirnikləndirməsin
Xəzərin dalğaları,
Sakit ol,
Adına layiq ol,
Qoynunda
nəfəslək saxla,
Çox yox,
Heç olmasa
Yaponiya boyda!*

*Tokio-Moskva istiqaməti, 27
fevral*

Təyyarə on saat on dəqiqə uçdu, amma kələyim kəsildi. Nə qədər oturmaq olar? Yanımda bir yapon biznesmeni əyləşib. Rus dilində yaxşı danışır. Yaponiya barədə təəssüratımı soruşdu. Dедим ki, son dərəcə müsbət! Amma, təəssüf ki, Bakıdan Yaponiyaya yol çox uzaqdır.

Gülümşündü: - Bu məsələdə Yaponianın heç bir qüsuru yoxdur, sizin Allahınız günahkardır ki, Azərbaycanı Yaponiyadan uzaq salıb.

Gülüştük. Bir qədər də söhbət etdik. Mən Allahdan, o Allahlardan danışdı. Sonra özünün Rusiya biznesmenləri ilə əlaqələrindən danışdı. Gedib çıxdı Kuril adalarına. Dedi ki, o adaların hamısı bizimdir...

Yadıma yenə də Qarabağ düşdü. Qarabağ da bizim idi. Amma, hələlik bizim deyil. Qarabağ hələ ki, yad əllərdədir. Ruslar Kuril adalarına sahibləndikləri kimi ermənilər də sahibləniblər Qarabağa.

Qarabağ. Zor gücünə işgal altına alınan torpaq. Bir neçə il bundan qabaq «Qarabağı satıldılar» ifadəsi işlədilirdi. Hətta, Surət Hüseynoa «Biz Qarabağı əlborcu vermişik ermənilərə» deyirdi. Yalan! Qarabağımızı ermənilər deyil, ruslar alıb verdilər ermənilərə. Əlbəttə, arada bir neçə xainimiz də olub. Tarixi həqiqəti Yeni Cavanşirlər, Babəklər, Koroğlular bəyan edəcək inşallah. 2004-cü ildə yazdığınım «Bəla» adlı bir şe'rimi xatırladım:

Qarabağ bələsi...

Qarabağ yası...

Və xristian-müsəlman qovğası...

*Bu bəlanın,
Bu yasin
görünmüür sonu,
Analarımız
igid oğlu doğmağı yadırğayıblar,
daha doğmurlar Koroğlunu.*

*14.12.2004
Üçüncü Divan,
səh.538*

Koroğlular doğulacaq, yağılar boğulacaq inşallah. Qarabağ yenə bizim olacaq inşallah!

Aerobusda 100-dən çox yapon tələbəsi var. Parisə uçmalıdırılar. Tələbələrin qış təkilləri qurtarılıb. İndi evlərindən geri qayıdırılar. Yapon biznesmen dedi: - Tokio-Moskva-Parij marşrutu ilə uçuş ucuz başa gəlir.

Nəhayət, Şeremetyevo-2! Burada sulu qar yağır. Yağışdan çıxıb yağmura düşdüm. Soyuqdan xoşum gəlmir.

Mən yenə də aeroportun tranzit zalındayam. Bakıya uçuşun başlanmasına hələ 10 saatdan da çox var. Sonra isə Moskva-Bakı hava yolu...

XII 28 fevral

Təyyarə. “Dəmir Quş”. Bakıya uçuş.“Dəmir quşda uçuş” şeiri.“Dördlük” adlı ikinci şeir. Nəhayət, Heydər Əliyev adına Beynəlxalq Bakı aeroportu. Salam, Bakı! (Sürücü dostum Həmid məni gözləyirdi).

Uçuruq. Bakıya uçuruq. «Dəmir quş» bizi Bakıya aparır. Yeni şe'r yazdım:

Dəmir quşda uçuş

*Bu gün vətənimə gedirəm, şadam,
Uçuruq.
Bir quş ağuşunda neçə yüz adam,
Uçuruq.*

*Bayaq haradaydım, indisə harda...
Dəmir quş buluddan yuxarınlarda...
Uçuruq.*

*İnsan zəkasına heyrətdəyəm mən,
Dəmir quş yaradan qüdrətə əhsən!
Uçuruq.*

Dünən yolda idim, bu gün Bakıya!

*Əlvida, Gündoğar yurd – Yaponiya!
Uçuruq.*

*Bu gündən hicrana nöqtə qoyulsun,
Uçuruq.
Səfərin əvvəli uğurlu oldu,
Sonu da, sonu da uğurlu olsun,
Uçuruq, uçuruq, uçuruq...*

*28 fevral
Moskva-Bakı istiqaməti,*

Bir saatdır uçuruq. İrəlidə doğma Bakı ilə görüş. Görəsən hicrana nöqtə qoyacağammı? Hələ bilmirəm. Bilirəm ki, yaxın diyarlara gedib-gələcəyəm (əlbəttə «inşallah!»). Bəs uzaq ölkələrə necə? Gedəcəyəmmi? Yaponiyani bir də görəcəyəmmi? Sakura ağacının çəhrayı-çəhrayı çiçəklənməsini seyr edəcəyəmmi? «Azərbaycan haykuları» kitabımın Tokioda, yaxud Sendayda tərcümə və çap olunması nəzərdə tutulmuşdur. Olunacaqmı? Professor T.Kuroda da, diplomat İ.Çursel də, magistrant C.Şaiq də söz veriblər. Verdikləri sözə əməl edəcəklərmi?

Dördlük

*Bağla – mən dərvişə, yarəb, yenə hicrin yolunu,
Nə Sinay istəyirəm mən, nə də ki, Çin yolunu.
Başqa yerlərdə məkan etməyə meylim yoxdur,
Yapona aç aça bilsən yenə Şahin yolunu.*

Allahdır, istəsə açar, niyə açmır ki? Allah istəsə, nəinki bir də Əfqanistana, yaxud Yaponiyaya açar qapımı, istəsə lap bu dünyadan qapısını açar üzümə, çıxıb gedərəm onun məsləhət bildiyi yerə, qərar tutaram cənnətdə, ya da cəhənnəmdə (Cəhənnəmlik olmağımı əsas varmı? O ki, qaldı cənnətlik olmağımı, özü bilən məsləhətdir).

Aç qapımı gedim, dünya

*Dünyanın qapısı varmı görəsən?
Bəs pəncərə necə, varmı dünyada?
Qapısı yoxdursa, pəncərəsindən
Çıxıb həyatımı verərdim bada.*

*Barışa bilməyir dünya mənimlə,
Mənsə səbəbini tapa bilmirəm.
Bəlkə küsən mənəm dünyadan elə?
Ürəyimdə qübar, gözlərimdə nəm.*

*Kədər qosun-qosun, qəm ləşkər-ləşkər,
Yenə artı dərdim, çoxaldı dərdim.
Dünyanın qapısı olsaydı əgər
Açıb gedərdim,
Qaçıb gedərdim.*

28.10.1998
(«İkinci Divan», səh. 541)

Saat yarımdır uçuruq. Dünyanı fikirləşirəm. Bu dünyani. Dünya haqqında şe'rərim çoxdur. Aktyor dostum Əli Nura ithaf etdiyim bir şe'rimi xatırladım:

*Demirəm ki, biri vardır, biri yox,
Bu dünyani mən arabir söymüşəm.
O dünyaya qoymasalar yeri var,
Bu dünyani mən arabir söymüşəm.
Dünya mənə zülm edəndə arabir,
Zahir olur qəzəb məndə arabir.
İşlərimi salır bəndə arabir,
Bu dünyani mən arabir söymüşəm.*

*İnsanları bir-birini yeyəndə,
Millət yerli-yersiz tə'rif deyəndə,
O dünyani molla tə'rifləyəndə
Bu dünyani mən arabir söymüşəm.*

*Yaltaqları xəli kimi görəndə,
Cahilləri zəli kimi görəndə,
Aqilləri dəli kimi görəndə
Bu dünyani mən arabir söymüşəm...*

*Neçə-neçə əməldə əngəl görüb,
Tüfəng tutan, güllə atan əl görüb,
Tikanını gülündən əvvəl görüb,
Bu dünyani mən arabir söymüşəm.*

*Adam var ki, yolunda ölsən – dəyər,
Adam da var «yerimə öl sən» deyər...
Yaxşısını görməyibən müxtəsər
Bu dünyani mən arabir söymüşəm...*

*Adam gördüm onda ilan dişi var,
Düzündən çox əyri-üyrü işi var...*

*Sahin kimi bir söyüskən kişi var,
Bu dünyani mən arabir söymüşəm.*

11.10.1998

(«İkinci Divan», səh. 536-537)

Vallah-billah, söyüskən-zad deyiləm. Şairlikdir də. Adam bə'zən özünə qara yaxır (Qara dedim, Tokiodakı asfaltın qarası yadına düşdü).

Təyyarədə, Bakıya çathaçatda bir daha Yaponiya ilə sağollaşıram: «Əlvida, Yaponiya, ey Gündoğar ölkə». Gün-nəhəng odlardan ibarətdir, elə nəhəng odlardan ki, həmin odların istisi milyonlarla kilometr məsafədən keçib. Yerə də çatır, o cümlədən, təbii ki, Azərbaycana da. Odlar ölkəsinə. Bəlkə, yenə sənə salam verdim. Yoldaş Səlimov demişkən, «amma quruda», yaqmursuz mövsümdə, yaş fəslində. Sən məni özünə cəzb etdin, Yaponiya:

*Cazibə qüvvəsi, yarəb, nə böyük hikmətmiş,
Yaranıbdır qoca Şahində Yapon cazibəsi.*

XIII. 1 – 26 mart.

Yaponiyaya səfərim bitdi, amma səfərnamə şeirlərim yenə yazılır. “Yapon sevgisi”, “Yaponiya cazibəsi” silsiləsindən müxtəlif şeirlər – Yaponiyadan uzaqda yazılan “yaponnamələr”. 26 mart. Xanım Ayumi Yanagiyanın mənə fars dilində yazdığı məktub, göndərdiyi foto – şəkillər. Çox sağ ol, xanım Ayumi! Çox yaşa, Yaponiya!

1 mart. Səfər bitdi, səfərnaməm bitmir ki, bitmir... Evimdəyəm. Tənhayam. Fikir-xəyal aləmindəyəm. Yaponiya mənim qəlbimdə «yapon cazibəsi», «yapon sevgisi» yaratdı. Qəzəl yazdım:

*Var elə başsız – mənə baş qaldırıb,
Mə'rəkə, üsyan və savaş qaldırıb.*

*Bir neçə pudluq daşı qaldırmışam,
Pəhlivanam öylə ki, daş qaldırıb.*

*Var elə adəm canımı dinc edir,
Var eləsi canda təlaş qaldırıb.*

*Şahinə «uç» söylədi şahin quşu,
Məndə uçuş şövqü adaş qaldırıb.*

*Var elə ölkə elimi xoşlayır,
Ölkə də var dava-dalaş qaldırıb.*

*Mən Yaponu öylə gözəl görmüşəm
Canda yapon sevgisi baş qaldırıb.*

Bakı, 1 mart

2 mart Çərənçi deyiləm. Boş-boş danışmağı sevməmişəm heç vaxt. Oxucu deməsin ki, bu səfərnaməni oxumaqdan yoruldum, amma Şahin Fazıl «yapon», «Yaponiya» deməkdən yorulmur ki, yorulmur...

Varsağı

*Yaponsuz,
Qalmışam mən Yaponsuz.
Varsa əgər hünərin
Ürək, dinclik tap onsuz.*

Bakı, 2 mart

3 mart Yaponiya Azərbaycandan lap uzaqdadır. Uzaq Şərq və Orta Şərq. Şərq və Şərq. Yaponiya və Azərbaycan.

«Şərq», «Qərbi» kəlmələri Cənubi Azərbaycanda da urcah olunub Azərbaycana: Şərqi Azərbaycan (paytaxt Urmija), Qərbi Azərbaycan (paytaxtı Təbriz). Bir neçə il bundan qabaq Urmija şəhərində bir elmi konfransda iştirak edirdim. Konfransın sonunda orada yazdığını qəzəlimin bir beyti yaman alqışlandı:

*Şərqi nədir, Qərbi nə, Qərbi nədir, Şərqi nə?
Baxmayıram fərqnə, Azəribaycandır!*

Doğrudan da, mənə fərqi yoxdur. Azərbaycandır. Haçansa haqq öz yerini tutacaq! Yaponiya isə Yaponiyadır!!!

Varsağı

*Tap ondan,
Aləmi gəz, tap ondan.
Hələ çox danışacaq
Şahin Fazıl yapondan.*

Bakı, 3 mart

4 mart. Evdə təkəm. Öz-özümlə söhbət edirəm: Cör ki, iki həftə bundan qabaq haradaydın. Əhsən təyyarəyə. Apardı, gətirdi. Rabindranat Taqor məsləhət verir: «Məş'ələ işiq üçün təşəkkür et, amma qaranlıqda o məş'əl tutanı da unutma». Afərin təyyarəcilərə. Apardılar, gətirdilər. Aparma-gətirmə labüddür. Bir şey isə aparır, amma gətirmir. Tabut. Ağır sözdür. Ətim ürpəşdi. Və bir şe'rimi xatırladım:

Tabut

*Arzu
aparır-gətirir...
Duyğu
aparır-gətirir...
Su
aparır-gətirir...
Külək
aparır-gətirir...
Fələk*

aparır-gətirir...
Zaman
aparır-gətirir...
Yaradan
aparır-gətirir...
Tabut
aparır!
Gətirmir!

Hər kəsin bir ömür möhləti var. Hamını tabut aparacaq. Heç kimi tabut geri gətirməyəcək. Məni də eləcə. Nə qədər ki, yaşayıram, qoy ürəyimdə sözüm qalmasın. Yaponiyaya hələ sözlərimin hamısını deməmişəm. Demədiyimi bu qəzəlimlə deyirəm:

*Tutiyəm mən ki, şirin dilləri gördüm-gəldim,
Yaxın oldum və uzaq elləri gördüm-gəldim.*

*Şahə qalxır dəli dalğa, yalayıր sahili su,
Sakit Ümmandaki¹ sahilləri gördüm-gəldim.*

*Elə yer var bağı vardırsa da, gül görsənmir,
Mən dam üstündə bitən gülləri gördüm-gəldim.*

*Nə şirin dilləri vardır bu yapon qızlarının!..
Neçə göyçək, nə şirin dilləri gördüm-gəldim.*

*Xəbərim var idi az-çox, çoxu az eyləmədim,
Mən ki, aqilləri, fazilləri gördüm-gəldim.*

¹ Sakit Okean.

*Şahina, baş vura bildim Yaponun tarixinə,
On gün ərzində neçə illəri gördüm-gəldim.*

Bakı, 4 mart

5 mart. «Azərbaycan» sözündəki «can» sonluğunu onun önünə də yönəldirəm. Can Azərbaycan! Sənə yazdığınış şe'rlər çoxdur.

*Kim əgər hüsnünə gündən-günə heyran deyil,
Surəti insana bənzərsə də, insan deyil.*

*Xalıqın gör nə qədər gül bitirib qoynunda,
Amma, çox sevgili var qoynu gülüstan deyil.*

*Vəslinə kim ki, yetir, rahət olur aşiq tək,
Heç deyən varmı vüsalın mənə dərman deyil?..*

*Dağların var döşün üstündə, gəlir can vəcdə,
Gəlməyən vəcdə əgər var isə can can deyil.*

*Elə məşhur eləyibdir, gözəlim, sinə səni
Sinəsi hər gözəlin sən kimi əlvan deyil.*

*Gözlərindirmi sənin mavi Xəzər, göy Göygöl?
Gözünə baxsa o kimdir sənə heyran deyil?*

*Elə təsvir elədim mən ki yaranmaz şübhə,
Kim deyər, Şahina, bu – Azəribaycan deyil?*

*4.03.2001
(«İkinci Divan», səh.212)*

Əlbəttə, hər kəsə öz mülkü, öz yurdu gözəldir. Mənə Azərbaycan gözəl olan kimi. O ki, qaldı bə'zi insanlarınımızdakı nöqsanlara, düzələr insanlar. Yaponiya birdən-birə mən görən Yaponiya olmayıb ki!..

Darıxdım. Şe'r yazmaq istədim. Şe'ri fikir yaradır. Fikrimi şe'rə yönəltmək istədim. «İkinci Divan»ımı varaqlamağa başladım. Bir neçə şe'rdən sonra gözüm «Şe'rın yaranması» şe'rinə sataşdı.

Necə yaranır şe'r?

*Gecə fikir,
gündüz fikir,
hey fikir...*

*Deməyin ki, nə xəbərdir,
nə həşirdir,
nə haldır,
Az fikir et,
fikir – ömriü qısaltır,
carcısıdır qocalığın –
qocaldır!*

*Qoy qocalım bu yolda!
Mən yola can atıram,
Şe'r adlı arzu-yolda.*

*Çatmamışam hələ ona,
çatacağam deyəsən,
Gecə-gündüz fikr edirəm,
onu düşünürəm mən.*

*Hər qafıya,
hər şe'r –*

Axtarışdır,
Tapıntıdır,
Fikirdir!

17.03.2001
(«İkinci Divan», səh 645)

Fikirləşdim və axtardığımı tapdım.

Qəzəl

*Hər nə qədər Qeys, Kərəm görmüşəm,
Hər birisində neçə qəm görmüşəm.*

*Ey adı Leyla, ya Züleyxa olan,
Siz təhəri çoxlu sənəm görmüşəm.*

*«Söylə, ey Əsli, nə yaman gündəsən?!..»
Söylədi: «Eşq içrə sitəm görmüşəm».*

*Aləmi eşqin necə bərbad imiş!..
Eşqdə çox dərd, ələm görmüşəm.*

*Mən verirəm dərvişə üstünlüyü,
Onda nə sərvət, nə hərəm görmüşəm.*

*Sözlərimi çoxları təsdiq edir,
Kürd, ərəb, türk, əcəm görmüşəm.*

*Ölkəmə tay görməmişəm, Şahinə,
Gərçi Yapon mülküni həm görmüşəm.*

Bakı, 5 mart

6 mart. Yaponiya! Mənim nəzərimdə tam xosbəxt ölkə kimisən. Görəsən haçansa Azərbaycan Yaponiya kimi ola biləcəkmi? Azərbaycanın Yaponiya olması heç lazım

da deyil. Lazımdır ki, Azərbaycan elə Azərbaycan olsun! Zəlzələsiz, vəlvələsiz, qanunları işləyən, halala haram qatmayan, itirilmiş torpaqlarını alan, öz xalqının qayğısına qalan Azərbaycan olsun.

Görəsən Azərbaycan haçansa Yaponiyaya çata biləcəkmi?

Qəzəl

*Biri eşqin, biri elm hikmətinin heyranı,
Amma, Şahinsə Yapon qüdrətinin heyranı.*

*«Heyrət, ey büt!..» dedi şair¹, elə heyrətləndi,
Özü də oldu həmin heyrətinin heyranı.*

*Molla var Molla Vidadi sayağı şairdir,
Molla var halvasının, şərbətinin heyranı.*

*Elə adəm görürəm canı verər cananə,
Elə adəm dəxi var sərvətinin heyranı.*

*Neçə qeyrətsizə qeyrət yükü çəkmək müşkiil,
Elə qeyrətli də var qeyrətinin heyranı.*

*Bə'zi aşiqdə müdam əyri əməllər peyda,
Amma var öyləsi qüdsiyyətinin heyranı.*

*İncəsən'ət deyilən sən'ətə heyrandı könül,
Yaxşıdır ki, tapılır sən'ətinin heyranı.*

¹ Məhəmməd Füzuli

*Elə xalq var ucalıb qüdrətinin zirvəsinə,
Amma, Şahinsə Yapon qüdrətinin heyranı!*

*Bakı, 6 mart,
2001*

Beləliklə, artıq bir aya qədər vaxt ötdü. Mən Bakıdayam. Bu gün mart ayının 27-sidir. Bu gün mənim 69 yaşım tamam olur. 69 yaş. 69 il. Bu müddət ərzində təhsil almışam, qürbətdə yaşamışam, vətəndə çalışmışam, dərs almışam, dərs vermişəm, dalaş görmüşəm, savaş görmüşəm... Bir sözlə, yaşamışam. Dünyaya gəlməyə dəyərmış. Yaşamağa dəyərmış. Şərəflə yaşamağın özü ən qiymətli dəyərmış! Öz bioqrafiyamın bə'zi məqamlarını şe'rlerimin birində belə əks etdirmişəm:

Qoç bürcü

*Min doqquz yüz qırxinci ildə,
əjdəha ilində,
qoç bürcündə,
bahar fəslində
doğulmuşam.
Təbiətcə,
xislətcə
qoç olmuşam.
Amma,
qoç bürcündə doğulanların
hamısı qoç deyil ki...
Qoç olmaq*

*Çoxusundan ötişüb,
Mənim bəxtimə düşüb.
Xislətim
tez-tez özünü zahir edir...
qoçluğun təzahür edir
və alçaqlarla,
yaltaqlarla,
ağlı dayazlarla,
qafiyəpərdəzərlər
gəlirəm kəllə-kəlləyə.
Amma, buynuzlarım yoxdur,
Amma, deyən var ki,
içəridədir onlar.
Qoy olsunlar,
buynuzlarım
içəridən möhkəmlədiblər beynimi,
başımı başlara vururam
qoç kimi.
Buynuzlarım
olmasaydalar əgər
beynim dözməzdi bu qədər
kəllə-kəlləyə,
dağılardı bir anda –
alçaqlarla,
yaltaqlarla,
ağlı dayazlarla,
qafiyəpərdəzərlər
dalaşanda.
Kimsənin öbündə
mümkün deyil*

*müt'i-müt'i əyiləm,
Qoçam,
mən qoyun deyiləm!*

**6.10.2000
İkinci Divan, səh. 620**

Yaponiyadan adıma bir məktub gəldi. Xanım Ayumi Yanagiya göndərmişdi. Konverti açdım. İçerisində bir məktub və bir neçə şəkil vardı. Mənim Toyo Bunkonun təşkilatçılığı ilə Tokioda mühazirəmlə bağlı çəkilmiş şəkillər. Məktub fars dilindədir və onun tərcüməsi belədir:

«26 mart, 2009
Hörmətli professor Şahin F.Fərzəliyev.

Salam və ehtiram təqdim etməklə, arzu edirəm ki, Siz və ailəniz sağlam və şadımansınız. Sizin iltifat kölgəniz altında mənim də vəziyyətim yaxşıdır və daim sizin mübarək vücudunuzun sağlam qalmasından ötrü dua edirəm.

Fevral ayında sizin buradakı elmi çıkışınız bizim üçün olduqca faydalı və öyrədici (amuzənde) oldu. Mənə unudulmaz təsir bağışladınız. Xeyli təşəkkür edirəm. Sizinlə birgə çəkdirdiyimiz bir neçə şəkli göndərirəm. Ümidvaram ki, xoşunuza gələcək.

Xahiş edirəm ki, əgər məndən asılı hər hansı bir iş xüsusunda buyuruğunuza olarsa mənə bildirin, əmrinizin icrasını yerinə yetirməklə mənə iftixar bəxş edin.

Ümid edirəm ki, sizin buraya yenə səfəriniz olacaqdır. Sizi bir daha görməklə, ey əziz dost, olduqca şad olaram. Qiymətli fəaliyyətinizdə müvəffəq və şadiman olun.

Sizin daimi minnətdarınız və səmimi dostunuz
Ayumi Yanagiya
(imza)
Dokumentation Center for İslamic Area Studies, The
Toyo Bunko

(Oriental Library)
Merino-Rikugien Building 5 F,
1-3-1 Komagome, Toshima-ku,
Tokyo, YAPAN».

Yaponiyaya səfərimlə bağlı aldığım sonuncu məktub bu oldu. Hörmətli yaponlar, sizlərlə yeni görüşlər arzusundayam. Sağ olun, salamat qalın.

19.07.2011-21.08.2011
Quba şəhəri.

P.S. Beləliklə, adını «Yaponiya səfərnaməsi» adlandırdığım kitabı bitirdim. Yazdıqlarımın əsasını Yaponiyada yazdığım qeydlərim təşkil etdi.

Yaponiya, var ol! Məhz sənin sayəndə kitablarımın sayı bir vahid də artdı.

Şahin Fazıl

Əlavələr



Məktubları ingilis dilindən dilimizə
çevirdiyinə görə həmkarım
Ədilə Ağabəyliyə
səmimiyyətlə təşəkkür izhar edirəm.

東北大東北アジア研究センター共同研究
「旧ソ連圏アジア地域の学術・教育におけるアイデンティティ再構築に関する研究」
第三回研究会

The 3-nd Seminar of CNEAS Joint Study Project
"Study on the Reconstruction of the Identity in Former Soviet Successor States:
Historiography, Academic Research and Education"

歴史の再定義 2

—旧ソ連圏諸国における歴史認識と学術・教育—

REDEFINING HISTORY II

HISTORIOGRAPHY, ACADEMIC RESEARCH AND EDUCATION IN THE SUCCESSOR STATES OF SOVIET UNION

日時：平成 21 年 2 月 21 日（土）10:00～18:00
場所：東北大大学川内北キャンパス川北合同研究棟 4 階大会議室（436 室）
Date: 21 Feb. 2009, Sat. 10:00-18:00
Place: Kawauchi Research Forum 4F Room, 436Kawauchi Campus, Tohoku University

講 演 LECTURES

シャヒン・ファルザリエフ氏

（アゼルバイジャン科学アカデミー歴史研究所翻訳センター長、兼パクー国立大学教授）
「20世紀におけるアゼルバイジャンの国家史記述——歴史の経験と現状」（通訳付き）

10:00～11:00

Prof. Shahin F. Farzaliyev
(Chief of Center of Translators of Institute of History, The Azerbaijan National Academy of Sciences,
Prof. at the Azerbaijan State University)

The XX-th century Azerbaijan national historiography :
historical experience and contemporary situation

ヴァージャ・キクナゼ氏

（グルジア・Iv.ジャヴァヒシュヴィリ歴史学・民族学研究所長、兼トビリシ国立大学教授）
「20世紀初頭におけるロシア宗務院の教会政策とグルジア社会」（通訳付き）

11:10～12:10

Prof. Vazha Kiknadze
(Director of the Institute of History and Ethnology, Georgia, Prof. at Tbilisi State University)
The Russian Synod's Ecclesiastical Policy and the Georgian Society
at the Beginning of the 20th Century

報 告 REPORTS

岡 洋樹氏（東北大東北アジア研究センター教授）13:30～14:00

Hiroki Oka (Prof. at CNEAS, TU.)

北川誠一氏（東北大大学院国際文化研究科教授）14:00～14:30

Seiichi Kitagawa (Prof. at Graduate School of International Cultural Studies, TU.)

黒田 卓氏（東北大大学院国際文化研究科教授）14:45～15:15

Takashi Kuroda (Prof. at Graduate School of International Cultural Studies, TU.)

高倉浩樹氏（東北大東北アジア研究センター准教授）15:15～15:45

Hiroki Takakura (Associate Prof. at CNEAS, TU.)

討 論 Discussion 15:45～16:30

問い合わせ先：岡洋樹（東北大東北アジア研究センター Tel/Fax.022-795-6083）



THE CENTER FOR NORTHEAST ASIAN STUDIES
TOHOKU UNIVERSITY
41 Kawauchi Aoba-ku, Sendai, 980-8576, Japan
Telephone: 81-22-795-6009 Fax: 81-22-795-6010

Dear Prof. Shahin F. Farzaliyev

Thank you for your cooperating to our research project «The Redefinition of Historical Tradition and the New Trends of Research and Education in the Countries under Former Soviet Regime». This project aims at studying about recent change of the understandings about history and traditional culture in the countries which had been under the influence of USSR, including Russia, Central Asian Countries, Georgia, Azerbaijan and Mongolia. Our research meeting will be held in 21 Feb. 2009 at Kawauchi Campus, Kawauchi Research Forum 4F Room 436, Tohoku University, Sendai, Japan.

We expect you to read one hour lecture in the meeting. The tentative program is:

Lecture 1: Prof. Kiknadze Vazha (Iv. Javakhishvili Institute of History and Ethnology, Georgia) (10:00-11:00)
Lecture 2: Prof. Shahin F. Farzaliyev (Institute of History, Azerbaijan National Academy of Sciences, Azerbaijan) (11:10-12:10)
Research reports (13:30-16:15)
Prof. Hiroki Oka (Center for Northeast Asian Studie, Tohoku Univ.)
Prof. Seiichi Kitagawa (Graduate School of International Cultural Studies, Tohoku Univ.)
Prof. Takashi Kuroda (Graduate School of International Cultural Studies, Tohoku Univ.)
Assoc. Prof. Hiroki Takakura (Center for Northeast Asian Studie, Tohoku Univ.)
Discussion (15:45-17:00)

Here we are sending the documents required for Japanese visa process. Could you please visit our consulate and apply visa with these documents. Its address is:

Embassy of Japan at Azerbaijan
Hyatt Tower III, 6th Floor, Izmir Str. 1033, az1065 Baku, Azerbaijan
Tel: (994-12) 4907818~19
Fax: (994-12) 4907817, 20

All expenses including airplane ticket between your country and Sendai, accommodation fee in Sendai are borne by us.

We are expecting to meet you in Sendai. If you have any questions or inquiry, please feel free to have contact with Prof. Hiroki Oka (E-mail: okah@cneas.tohoku.ac.jp, Tel/Fax: 81-22-795-6083).

19 December 2008

Sincerely Yours

Center for Northeast Asian Studies (CNEAS), Tohoku University

Prof. Hiroki Oka

Sahin Fazil

Dear Prof. Shahin F. Farzaliyev

I should like to express my gratitude for your accepting our proposal to visit Japan and contribute to our research project "Study on the redefinition of historical tradition and the new trends of research and education in the countries under former Soviet regime".

My name is Hiroki Oka, prof. at Center for Northeast Asian Studies, Tohoku University, Japan, and the chief of the project.

This research project, launched with the auspices of the Grant-in-aid for Scientific Research of Japanese Ministry of Education in 2007, aims to investigate recent trends of historiography and education of former Soviet bloc countries including Russia, Azerbaijan, Georgia, Uzbekistan and Mongolia. Professor Takashi Kuroda is one of our project members. In February 2008, we held the first meeting with the attendance of two foreign researchers from Mongolia and Uzbekistan. This time we planned to discuss about the cases of Azerbaijan and Georgia. Here now, making of the documents for invitation and visa process is underway. We will send them to you soon.

Could you please send the title of lecture. We also ask you to send resume of your lecture before Feb. 15. The Seminar will be held in 21, February, 2009.

For your information, all expenses including travel cost between your country and Sendai, Japan, and accommodation fee are borne by us.

Could you please keep contact with us.

Sincerely Yours

Hiroki Oka

Center for Northeast Asian Studies, Tohoku University, Japan
Tel./Fax.81-22-795-6083

Dear Prof. Shahin F. Farzaliyev

I should like to express my gratitude for your accepting our proposal to visit Japan and contribute to our research project "Study on the redefinition of historical tradition and the new trends of research and education in the countries under former Soviet regime".

My name is Hiroki Oka, prof. at Center for Northeast Asian Studies, Tohoku University, Japan, and the chief of the project.

This research project, launched with the auspices of the Grant-in-aid for Scientific Research of Japanese Ministry of Education in 2007, aims to investigate recent trends of historiography and education of former Soviet bloc countries including Russia, Azerbaijan, Georgia, Uzbekistan and Mongolia. Professor Takashi Kuroda is one of our project members. In February 2008, we held the first meeting with the attendance of two foreign researchers from Mongolia and Uzbekistan.

This time we planned to discuss about the cases of Azerbaijan and Georgia.

Here now, making of the documents for invitation and visa process is underway. We will send them to you soon.

Could you please send the title of lecture. We also ask you to send resume of your lecture before Feb. 15. The Seminar will be held in 21, February, 2009.

For your information, all expenses including travel cost between your country and Sendai, Japan, and accommodation fee are borne by us.

Could you please keep contact with us.

Sincerely Yours

Hiroki Oka

Center for Northeast Asian Studies, Tohoku University, Japan

Tel./Fax.81-22-795-6083

Klaxon.az

От: "Samir" <samir@rza.az>
Кому: "黒田 卓" <kuroda@intcul.tohoku.ac.jp>
Отправлено: 19 января 2009 г. 16:12
Тема: Re: Canceling of the flight from Baku to Moscow (Takashi Kuroda, Tohoku Univ.)

Dear Prof. Takashi Kuroda,

Thank you for information about flight canceling.

The one day earlier arrival at Japan will be possible for me.

With best regards.

Shahin Farzaliyev

----- Original Message -----

From: "黒田 卓" <kuroda@intcul.tohoku.ac.jp>
To: <samir@rza.az>
Sent: Monday, January 19, 2009 6:55 AM
Subject: Canceling of the flight from Baku to Moscow (Takashi Kuroda, Tohoku Univ.)

> Dear Prof. Shahin Farzaliyev,

>

> Salam. Last Saturday, the Aeroflot, Russian Airplane Company, informed
> the travel agency which had issued your airplane ticket, that the flight
> from Baku (departure 06:00 19 Feb.) to Moscow (arrival 08:05 the same
> day) will be cancelled because of a problem of procuring the machinery.

> They inquired that you can change it to the flight of the same time
> table in 18 February. Is it possible? If so, you will arrive at Japan
> one day earlier than the original plan. Of course, if it is all right, I
> will send the new ticket to you by e-mail.
> I beg your answer as immediately as possible.

>

> With best wishes,

>

Takashi Kuroda

>

Tohoku

> University

>

٢٠٠٩ مارس ٢٦

Dear Professor Shahin F. Farzaliyev

با تقدیم سلام و احترام، آرزو دارم که شما و خانواده گرامتان تندرست و شادکام هستند.
در سایه لطف بزرگوارانه تان، حالم خوب است و همواره دعاگوی وجود مبارک هستم.
سخنرانی که در فوریه شما فرمودید برای ما خیلی مفید و آموزنده بود. از آنجا یادهای فراموش نشدنی دارم. بسیار سپاسگزارم. رحمت افزایی شود که چند قطعه عکس را که به پانگار با هم برداشته بودیم برایتان می فرمسم. امیدوارم که بسپندید.
خواهش دارم که هرگاه خدمتی در اینجا از من برآید، بفرمایید و مرا در اجرای امرتان افتخار بدهید.
امیدوارم که سفرتان به اینجا انجام بشود. از دیدن شما دوست گرامی بسیار خوشحال می شوم. موفق و شادکام باشید، و پیروز در کارهای ارزنده تان.
سپاسگزار و ارادتمند همیشگی شما،
آیومی بانگیا

Documentation Center for Islamic Area Studies, The Toyo Bunko
(Oriental Library)
Merino-Rikugien Building 5 F, 1-3-1 Komagome, Toshima-ku
Tokyo, JAPAN

Mündəricat

I.15 dekabr-2008 – 18 fevral 2009. Bakı. Yaponyanan magistrant Şaiq Cəfərzadənin mənə telefon zəngi və Senday şəhərindəki Tohoku Universitetinə Mühazirə oxumağa getməyim üçün ONUN gözlənilməz təklifi. Səfərimlə alaqədar Tohoku Universitetinin professorları Hiroki Oka, Takaşı Kuroda, həmçinin magistrant Şaiq Cəfərzadə tərəfindən mənə ünvanlanan müxtəlif dilli (ingilis, rus, fars və Azərbaycan) məktublar 3

II. 18 fevral. 2009 Səfərimin başlanması. Bakı-Moskva istiqamətli uçuş. Moskva. Şeremetjevo-2 Beynəlxalq aeroportu . Tranzit zal. Səhər saat 8 -dən axşam saat 18-dək bu zalda keçirdiyim intizar. Nəhayət, Tokioya uçacaq SU-583-cü reys sərnişinlərinin qeydiyyatının başlanması. Nəhəng Fransa aerobusu. Məşhur yapon rəqqası Kohşon Nanami ilə tanışlıq. Tokio. “ Narita” Beynəlxalq aeroportu. 42

III . 19 fevral. Aeroportda müxtəlif yoxlama mərhələləri. Qarşılanma və gözləmə zalı. Bakı Dövlət Universiteti Şərqsunaslıq Fakültəsi “Yapon dili və Ədəbiyyatı” şöbəsinin mə’zunu, hazırda Tohoku Universitetinin magistrantı Şaiq Cəfərzadə. Tokio şəhəri. Seyirçi tanışlıq. Sakura ağacı. Dərhal yazdığınış şeir- “Bu ağaç”. Tokio – Senday istiqamətinə yollanan sü’rət qatarı – Şinkansen. Senday şəhəri. “ Hotel Com’s”. Axşamüstü. Saat 18. Hiroki Oka, Takaşı Kuroda, Seiçi Kitaqava, həmçinin Sendaya dünən gələn Vaja Kiknadze (Gürcüstan Elimlər Akademiyası Tarix İnstitutunun direktoru) ilə ilk tanışlıq. 56

IV. 20 fevral. Sübh tezdən oteldə yazdığınış qəzəl. Sübh yeməyi. Tohoku Universiteti. Simal – Şərqiñ Asiya Tədqiqatları Mərkəzinin direktoru Masahişa Seqava. Mərkəzin bəzi institutları ilə tanışlıq. Elektron cihazlarla təchiz olunmuş zəngin kitabxana. Dəqiq Elimlər İnstitutunun yeməkxanası. (Menyuda əsasən xərçənglər, ilbizlər, qurbağalar, meyqlular və çiy balıqlar). Otelə dönüş. Axşam “ Hind restoranı”nda ziyafət. Gecə yarısından sabahkı Elmi Formda oxuyacağım “ XX əsr Azərbaycan milli tarixşünaslığı:

Yaponiya səfərnəməsi

tarixi təcrübə və müasir vəziyyət” adlı məruzəmin yapon dilinə tərcüməsi üzərindən Şaiqlə iş. Sonra yeni bir şeirm - “Gündoğar ölkə” 69

V.21 fevral. Tohoku Universiteti. Elmi Forumun açılışı. Saat 10. Geniş elmi məruzə və verilən suallara cavablarım (1 saat 15 dəqiqə). Məndən sonra prof. Vaja Kiknadzenin oxuduğu elmi məruzə. Başqa çıxışlar və məruzələr (Hiroki Oka, Seiči Kitaqava, Takaşı Kuroda, Hiroki Takakura). “Hotel Leopalase Sendai.” Şərəfimizə ziyafət 90

VI . 22 fevral. Sürət qatarı. Senday-Matsuşima istiqaməti. Matsuşima çşəhəri. Zuyganji mə'bədi. Mə'bədin geniş həyətindəki müxtəlif budda heykəlləri və fontanlar. Zuyganji İncəsənət Muzeyi. Muzeyin müxtəlif guşə və mərtəbələri. Çoxsaylı eksponatlar. Sendaya dönüş. “Kamikadze” adlı şeirim 96

VII. 23 fevral. Vaja Kiknadze ilə vidalaşma (gecə İstanbulla, sonra Tbilisiyə uçacaq). Tohoku Universiteti. Xanım Savaye Fumiko. Şəhərdə gəzinti. Yeni yaranan şeirlərim 136

VIII. 24 fevral. Tokioya yoladışmə. Şinkansen sürət qatarı. Məni prof. T. Kuroda müşayiət edir. Tokio. Milli Hümanitar Elmlər İnstitutu. İnstitutun Şərqşünaslıq Kitabxanası (Toyo Bunko). Xanım Ayumi Yanagiya. Toyo Bunkonun Konfrans zalı. Bir saatlıq çıxışım. Restoranda şərəfimə ziyafət. “Sunroite” oteli 147

IX. 25 fevral. Tokio. Otel. İstirahət. Xarakiri mərasimi haqqında televiziya filmi. Xarakiriyə aid şeirimin yazılması. Daha bir neçə müxtəlif janrlı şeirlər. Yaponiyada 45 yaşında özünü xarakeri etmiş məşhur yazıçı Yukio Misima ilə əlaqədar “Daha nə istəyirdin?” adlı şeirim. Sonra Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyində görüş. Dr. Gursel Qüdrət oğlu İsləmizadə, Rövşən Musayev. “Türk restoranı”. Xarakiri rədifi qəzəlim. Samuraylar haqqında düşüncələrlə yazdım qəzəl 162

X. 26 fevral. Tokio. Otel. “Yaponlar” rədifi qəzəlim. Tokio xiyabanlarında gəzinti. Yapon qadınları haqqında yazılınlar (Həsən Seyidbəyli, Lafkadio Xern, Vsevolod Ovcinnikov və ... mən). Bu gün Moskvaya uşmalyam inşallah. “İnşallahın” baş tutmaması. Səhlənkarlıq üzündən təyyarəyə

Şahin Fazıl

gecikməyim. Kentaro İndo. Rusiya Aeroflot Kompaniyasının Tokio nümayəndəliyi. Adıma yazılılan təzə bilet. Gecə. Aeroportun “ Hotel Nikko Narita” mehmanxanası 185

XI.27 fevral. Əlvida, Tokio! Aerobus. Sakit Okean üzərində yazılın “Sakit Okean” adlı şeirim. Bir yapon bizmesmeni. Kuril adaları və ... Qarabağ torpağı haqqında düşüncələr. Şeremeteyev-2. Tranzit zalda 10 saatiq yeni intzar. Təyyarə. Moskva-Bakı istiqaməti 198

XII 28 fevral. Təyyarə. “Dəmir Quş”. Bakıya uçuş.“Dəmir quşda uçuş” şeiri.“Dördlük” adlı ikinci şeir. Nəhayət, Heydər Əliyev adına Beynəlxalq Bakı aeroportu. Salam, Bakı! (Sürəcü dostum Həmid məni gözləyirdi) 204

XIII. 1 – 26 mart. Yaponiya səfərim bitdi, amma səfərnəmə şeirlərim yenə yazılır. “Yapon sevgisi”, “Yaponiya cazibəsi” silsiləsindən müxtəlif şeirlər-Yaponiyadan uzaqda yazılın “yaponnamələr”. 26 mart. Xanım Ayumi Yanagiyanın mənə fars dilində yazdığı məktub, göndərdiyi foto- şəkillər. Cox sağ ol, xanım Ayumi! Cox yaşa, Yaponiya! 209

Əlavələr 221

«Елм вя Тящил» пәşriyyatının direktoru:
профессор Надир МЯММАДЛИ

Компьютер дизайнери: Zahid Məmmədov

Texniki redaktor: Rövşənə Nizamiqizi

Səhifələyici: Yadigar Bağırova

Kompiuter yığımı: Aliyə Ələsgarova

Korrektorlar: Nazilə Fazil

Fəxriyyə və Püstəxanım

Ələkbərzadə bacıları

Йыбылмаъа верилмиш **25.11.2011.**

Чапа имзаланмыш **24.12.2011.**

Шарти чап вяряги **14,5.** Сифариш № **12.**


Кавыз форматы **60x84 1/16.** Тираж **500.**

Китаб «**Елм вя Тящил**» няшрийат-полиграфийа
мцяссисясындя сяшифяляниб чап олунмушдур.

E-mail: elm_ve_tehsil@box.az

Тел: 497-16-32; 050-311-41-89

Цнван: Бакы, Ичяришащяр, 3-ъц Магомайев дюнэяси 8/4.



Dördlük

Gördüm başqa günü, başqa aləmi,
Hazz yükü daşdım mən bu ölkədə.
Həftədən üç gün cox... Onca gün cəmi!..
Yox, ömür yaşamadım mən bu ölkədə.

Yaponiyaya on günlük səfər təəssüratım unudulmazdır.
Nümunəvi insanlardır yaponlar. Qəribə diyardır yaponların
diarı. Heyrətamız şəhərlərdir Senday, Matsuşima, Tokio.
Əlbəttə, yaxşı mənəda. Nizam-intizam. Saliqə-sahman.
Təlim-torbiyə. Qanunlar işləyir. Küçələrdə divarlar yazılımr.
Metrolarda oturacaqların üstü kəsilmir. Növbədə dayanma
qayda-qanununa ciddi əməl olunur. İşqforun «dayan» işarəsi
insanlar üçün, «hərəkət et» işarəsi maşınlar üçün ciddi
xəbərdarlıqdır. Yol gedənlərin barmaqlarında sıqaret görünmür (sıgareti xüsusi yerlərdə
çəkirlər). İşdi-şayad, maşınlar toqquşanda sürücülər bir-birilərini söymürlər, döymürlər.
Yerə zibil atılmır. Avtobus, metro qatarları bircə dəqiqli belə ləngimir. Toz və palçıqdan əsər-
əlamət yoxdur. Asfalt qapqaradır. Su ağappaqdır. Yaşlılıq boldur. Oğlanlar qızlara
sataşmırlar. Adamları və maşınları qartopu zərbələri döyəcləmir. Polis gözə daymir. Dilənci
görsənmir. Elektrik işığı bir an belə sənmür. Kobudluğa rast golmirsən. Rəftar incədir. Hərə
öz işini bilir. Sözdə səmimiyyət. Gözdə təbəssüm. Üzdə ləyaqət. Ləyaqətdə nəzakət,
nəzakətdə məlahət, məlahətdə məhəbbət, məhəbbətdə sədəqət və s., və s., və s...

Bayati

Ah, nə haldı Yaponda,
Cah-calalıdı Yaponda,
Sanki iki gözümüzün
Biri qaldı Yaponda.



SAHİN FAZİL

YAPONIYA SƏFƏRNAMƏSİ